

**Firuzə Məmmədli**

**SEÇİLMİŞ ƏSƏRLƏRİ**

**I cild**

**Bakı-2002**

**Firuzə Məmmədli**

**M-52. Seçilmiş əsərləri. I cild.** Bakı: "Yurd"

Nəşriyyat-Poliqrafiya Birliyi, 2002, - 434 səh.

Firuzə Məmmədli müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindəndir. Onun bədii yaradıcılığı Beynəlxalq Poeziya festivalının Baş mükafatına və İsa İsmayılovadə adına mükafata layiq görülmüşdür.

Şairin 2 cildliyinə onun şərlərinin külliyyatı daxil edilmişdir.

ISBN 9952-407-03-7

M 4702060202 Sifarişlə  
081 - 2002

© F.MƏMMƏDLİ, 2002

## CAVABSIZ SUALLAR

*İstedadlı şair doğulmaq özü bədbəxtlikdir. Onda ola ki, sürət zamanında, gərgin dövranda. Tufanlar əsrində, Sovetlər adlanan böyük bir imperiyada müstəmləkə olan kiçik bir ölkədə, Imperianın dağıldığı zamanda, ürəyin boyda kiçik ölkənə caynaqlar uzandığı vaxtda doğulasan. Özü də şair doğulasan. Şair olduğu az imiş, hələ özü də qadın olasan. Bu atıq elə bədbəxtlikdir ki, ona xoşbəxtlik də demək olar. Yəni bu mərtəbədə adı bədbəxtlik, adı xoşbəxtlik yoxdur. Əsil şairlik var. Bir də var-dövlət əvəzinə, bir ömrün cavab tapa bilməyəcəyi suallar? "Niyələr?" Suallar var. Belə şairi xoşbəxt etmək də mümkün deyil.*

**ŞİLLER** "Qaçaqlar" əsərində obrazın dililə deyir ki "həyat məni bu qədər döyməkdə deyəsən məndən "Adam" eləmək istəyir". Burada "Adam" böyük mənada götürülür. Yəni Filosof, Dahi, heç olmasa, Şair mənasında işlənir.

Böyük DİAGEN sahildə adı bir çəlləyin içində yaşayırdısa, bu artıq "mən dünyaya, onun qanunlarına siğmiram" demək idi.

Əsil şairlərin içində bir didərcin yaşayır. Özünün cənnət deyib vəsf etdiyi dünyada da o didərgindir, cəhənnəm deyib lənətlədiyi dünyada da didərgindi. Cəmiyyətdə, dostlarının arasında da ögeydir, tənhadır. Öz doğma evində, ailəsinin, övladlarının arasında da tənhadı, qəribdi, ögeydi.



*Yox! Yox! Yaxşı şairlər tək deyil, onların da yaxın qohumları var; o da şairlər və şairanə oxuculardır. Qədir bilən şairanə oxucuların hesabına Nizami, Füzuli yaşayır. Büyük şairlər belə qohumlarının hesabına əsrlərdən-əsrlərə yaşayır, ucalır. Sağlığında tənhaların, qəriblərin zaman keçdikcə doğmaları, qohumları tapılır, artır. Firuzə Məmmədli bu mərtəbədə yaşayır, şairlər və tənhalar mərtəbəsində. Bu mərtəbədə yaşayanlar arasında dedi-qodu olmur. Çünkü onların qarşısında o qədər "niyələr" var ki, onlara cavab tapmaq üçün ömür azlıq edir.*

*"Niyələr" bağlı qapı kimi qarşısında peyda olur. Əlləşir-vuruşur cavab tapır və qapını açır, yeni bir qıflı qapı ilə üz-üzə dayanır. Firuzə xanım 1992-ci ildə yazdığı "Niyə" şerində deyir:*

*Sürülər yol boyu şışə çəkilir.  
Bir kənd bir sağlığa başa çəkilir.  
İştahlar təzədən daşa çəkilir,  
Qeyrətlər əlinə daş almur niyə?*

*On il keçib bu şerin yazıldığı vaxtdan Firuzə xanım bu suala cavab tapıbmı? Bəlkə oxucular tapıb? Mən tapa bilməmişəm!*

*Firuzə xanımın seçilmiş əsərlərinin iki cildindən götürmüşəm bu seri. Elə həmin şerdən başqa dörd misrani oxuyaq.*

*Çırtlayan çiçəkdir satqın anası.  
Solur "İgid" kimi adın anası.  
Dilənir dünənin xatın anası,  
Görən gözümüzdə yaşı olmur niyə?*

*Bəlkə Firzuzə xanımın bu sualına cavab  
tapmışıq? Şəxsən mən cavab tapa bilməmişəm.  
Həmin şerdə sonuncu bəndi oxuyaq.*

*Bu yollar, bərələr daşqına düşüb,  
Yurdsuza, işsizə, qaçqına düşüb,  
Bəndələr Allahlıq eşqinə düşüb,  
Ay Allah, göyündə daş olmur, niyə?*

*Mən də soruşuram, niyə? Mənim cavab tapmağa  
yaşım imkan verməz. Siz, maşallah cavansınız,  
qəlbiniz alov ludur. Hələ bu sualları çox  
qoyacaqsınız və çox cavablar tapacaqsınız. Yeddi  
bəndlilik şerin yalnız üç bəndini misal gətirib təhlil  
etməyə çalışıram; bu qədər yazdım, yenə təhlil edə  
bilmədim. Sizin iki ciltliyinizdə toplanmış şerlərin  
hər biri belə təhlilə layiqdir. Hər kупletə bu qədər  
söz yazsam, mənim yazdığını ikiciltlikdən qalın  
çixar. Oxucu da mənim yazımı oxuyub yorular,  
şerləri oxumağa vaxtı qalmaz.*

*Əziz oxucu, elə bilin ki, bu kitabdakı, hər bir şeri  
mən kitaba giriş sözümdə misal gətirmişəm. Bu  
şerlərin hər biri belə diqqətə layiqdir. Oxuyun,  
diqqətlə oxuyun. Siz hər şerin axırında mənim  
xırılılı səsimi eşidəcəksiniz.*

*"Niyə?"*

*Fikrət QOCA  
xalq şairi.*



### **ÖMRÜMDƏN KEÇƏN BAHAR**

Bu uzun yolların sinağı öndə,  
Öndə arzuların inadı vardı.  
Ömür-gün bir mavi nağıldı onda,  
Onda yolların da qanadı vardı.

## ONDA

*Bizim nəslə*

Bu uzun yolların sınağı - öndə,  
Öndə arzuların inadı vardı.  
Ömür-gün bir mavi nağıldı onda,  
Onda yolların da qanadı vardı.

Bir qarış addım da uğurdu onda,  
Bir addım cığır da yüksəliş idi.  
Yollar cığırlardan doğurdu onda,  
Cığırlar tanrıdan göndəriş idi.

Durmuşduq ətəkdə, başıhavalı,  
Zirvələr bığaltı qımışirdilar.  
Xəyal elçimizin yoxdu zavalı,  
Zirvəyə yollar da gümüşüydülər.

Gümüşü nurlara qanad açırdıq,  
Yollar qanad idi, qol idi onda.  
Yurddə qaynasaq da, yola daşırdıq, -  
Bəndlər, bərələr də yol idi onda.

Biz bəxtəvər idik  
gənclik içində,  
İçimiz, çölümüz bəxtəvər idi.  
Yuxular görürdük  
dinclik içində,  
Hələ kövrək idik vaxta var idi.

Vaxt isə yollardan açdı qapını,  
Yuxu döyüşlərdən doymuşduq onda.  
Ümid yorğunuyduq, -  
haqqa tapınan,  
Haqdan əlimizi yümuşduq onda.

Biz üz görməmişdik haqqın üzündə,  
Haqqın bizə gələn yolları bağlı.  
Zaman pərdə-pərdə qalxdı üzündən,  
Durduq haqq önündə qolları bağlı.

Bu uzun yolların sınağı varmış,  
Varmış arzuların inadı onda.  
Hər nəslin öz nağıl yumağı varmış,  
Varmış yumağın da qanadı onda.

1991

## VAXT GERİYƏ DÖNƏRMİŞ

*Məzunların "20 ildən sonra  
görüşünə*

Fırlanarmış tərsinə Yer kürəsi,  
Vaxt geriyə qayıdarmış, dönərmış.  
Bu ömürlər hiss edirmi görəsən  
İyirmi il geri dönmək hünərdi.

Budur - açıq qapıları  
"əlli"nin,  
Bu qapıdan çapacağam haçansa.  
Heç bilmədim haçan sıxdı əlimi,  
Haçan düşdü "otuz"la - "qırx" küçəsi.

Haçan düşdü "otuz"la - "qırx" küçəsi.  
Haçan geydim ahillığı əynimə.  
Kimi dedi - "xala", "bibi" necəsən?  
Kimi dedi- "qızım", "bacım" göynəmə.

Mənim kimi yol üstdədir dost-tanış,  
Mənim kimi at üstündə çapır vaxt.  
Bu dünyani quraşdırın ustani  
Gərək tapıb bu məclisə qaçırdaq.

Cılvelənib o şuluqçu qızımız,  
Bu qocanın elə qatsın başını,  
Unudulsun saatların düzümü,  
Mən unudum, o unutsun yaşını.

Xatırələr bizi min-bir fənd ilə  
Lap təzədən xəlbirləsin, ələsin.  
Baxaq görək qabaqdadır sən demə  
Taleyin də mükafatı, hədəsi.

Hələ ömrün "otuz" u var, "qırx" i var,  
Mənə doğru gəlir illər, fəsillər.  
Qabaqdadır otuz hasar, qırx divar -  
Yollarımı əlliyəcən kəsiblər.

"Əlli" ildə otuz yazı, qırx yayı  
Qəm ələyib, yoğuraram sevinc mən.  
"Əlli" ilin "otuz" payı, "qırx" payı  
Mükafatmış, heyif çıxdı əlimdən.

"Əlli"yəcən - əlli düşmən itirib,  
Əlli də dost qazanaram güman ki.  
"Əlli"yəcən - əlli imkan itirib,  
Əlli misra yazammaram güman ki...

Hələ açıq qapıları "əlli"nin,  
Bu qapıdan çapacağam haçansa.  
Heç bilmədim haçan sıxdı əlimi,  
Haçan düşdü "otuz"la "qırx" küçəsi.

Fırlanarmış tərsinə Yer kürəsi,  
Vaxt geriyə qayıdarmış, dönərmmiş.  
Bu ömürlər hiss edirmi görəsən  
İyirmi il geri dönmək- hünərdi.

1988

QIZLAR

*Bir zaman tələbəm olmuş  
qızlara*

Bu yaxın keçmişin dəcəli qızlar  
Hərə bir ocağı isidir indi.  
Bir zaman qubahı, gəncəli qızlar,  
Məndən ünvanınız gizlidir indi.

Gedirsiz - fikrimi, intizarımı  
Obadan-obaya yönəldirsiniz.  
Mənim mənzilimin divarlarını  
Çəkib, addım-addım genəldirsiniz.

Orda əməyiniz, hünərinizcə  
Burda gəncləşməyim, qocalmağım var.  
Sizin arzunuzca, əməlinizcə  
Mənim enməyim var, ucalmağım var.

Ay tələbəm qızlar,  
barı qoymayın -  
Qəlbimi uşaq tək sizə açım mən.  
Sizdən nigaranam,  
sizdən arxayın,  
Sizə həsrətliyəm görün haçandan.

Nola, bu dünənin dəcəli qızlar -  
Qırıb uzaqlığın surguclarını,  
Sərtliyin, tərsliyin qulunclarını,  
Yığışıb, axışıb bizə gələlər.

Arzudan, ümiddən, gümandan çıxıb,  
Küləkdən, yağışdan, dumandan çıxıb,  
Sürüşə-sürüşə gələlər yenə,  
Gülüşə-gülüşə gələlər yenə.  
Gələlər - ümidim, təsəllim kimi,  
Gələlər - tələbə -  
müəllim kimi!

Qonalar gözüümə -  
təbəssüm olub.  
Donalar gözümdə -  
təbəssüm olub.  
İllərin, ayların qayğılarından  
Sivisib, axışib gələlər kaş ki...

Sıxlıb, sığınib qaranquş təki,  
Bir miz arxasına onu sıçısa.  
Bir şeytan  
sevincə qalanmış təki  
Küncə düşdüyüünü görüb  
qımışa...

Pıqqıltı pırtlaya ağızda, əldə.  
Məsələ açıla -  
gülüşmə düşə.  
Küncə düşdüyündən  
"qorxan" gözəl də  
Güzgüyə oğrunca bir nəzər salıb,  
Gahdan sakitləşə,  
gahdan pərtləşə...



Eh, hələ dünənin dəcəli qızlar,  
Bu cilvəli qızlar, işvəli qızlar  
Hərə bir ocağı isidir indi...  
Bir zaman qubahı, gəncəli qızlar,  
Məndən ünvanınız gizlidir indi.

1978



## ÜRƏYİM SƏNƏ DÖĞRU

Mən sənə doğrū  
ürəyimlə,  
gözlərimlə,  
əllərimlə yüyürmüşəm.  
Səni  
ürəyimin,  
gözlərimin,  
əllərimin  
ikicə addımlığında görmüşəm.  
Susub əllərim,  
susub gözlərim:  
Əlimin əlinə ərki çatmayıb,  
gözümün gözünə ərki çatmayıb.

Ürəyim o qədər dinib səninçin,  
O qədər özünü danib səninçin,  
O qədər yüyürüb sənə doğru ki...  
Bu qədər sürüyüb məni, doğrusu,  
İkicə addımda dayanıb, durub,  
İkicə addımı keçə bilməyib -  
Ürəyim göylərdən enib səninçin.

Bilirsən nə qədər nəsihət görüb,  
Nə qədər töhmətlə dağlanıbdı o?!  
Nə qədər söz-daşdan əziyyət görüb,  
Nə qədər göz altda saxlanıbdı o?!  
Bu qədər töhməti, bu qədər gözü.  
Bilmirəm heç necə yenib səninçin?



Bir ömür əzab keçib,  
yol keçib o,  
yüyürüb sənə doğru,  
İkicə addımda dayanıb durub,  
İkicə addıma ərki çatmayıb.

1977

## AYRILIQ

Yavaş-yavaş öyrəşərəm bu ayrılığa,  
Üzükərəm əzabımdan, həyəcanımdan.  
Çala bilməz məni sarı simində daha,  
Bu ayrılıq qətrə-qətrə çıxar canımdan.

Öyrəşərəm sənsiz gülüb sevinməyə də,  
Sənsiz açan səhər məni ovutmaz yəqin.  
Hər müdrikdən təzə sözə, təzə öyüdə  
Ürəyimdə həvəs olmaz, od olmaz yəqin.

Bu ayrılıq hardan-hara əzabım olar,  
Qarışdırırar vaxtli-vaxtsız yuxularımı.  
Səndən gələn bir hənir də əsəbim olar,  
İtiləyər hisslərimi, duyğularımı.

Günah billəm bu yaşimdə bu həsrəti də,  
Ovutmağa, uyutmağa ürəyim gəlməz.  
Tale kimi başım üstdə bu qismətin də  
Bu tanrıdan duzu gəlməz, çörəyi gəlməz.

Bu musiqi həzin-həzin axar qəlbimə,  
Ürəyimdə sənsizliyin daşı ağlayar.  
Mən bükərəm dözümümə yuxa qəlbimi,  
Alişaram bu qəmindən naşı ağrıya.

Çarə yoxdu, mən bu ömrü daşimaliyam,  
Bir ömrü ki, ömür boyu gördüm eləcə.  
Sənli, sənsiz, fərqi yoxdur, yaşamalıyam,  
Ölsə, yəqin qəlbimdəki dərdim öləcək.

1988

## SƏNİN TELEFON NÖMRƏN

Sənин телефон нöмрəн  
dənələnib,  
rəqəmlənib  
fikirlərimin təsbehində.  
Aşıq kimi aşilanıb,  
rənglənib  
ovucumun sehrində.  
Rəqəm-rəqəm  
didəcəyəm,  
parça-parça edəcəyəm  
mən onu.  
Tullayacağam  
"doqquz"u  
doqquz dağdan  
o taya -  
(qara daş kimi)  
"Yeddi"ni  
yeddi dəryanın dibinə. -  
(qaravaş kimi)  
"Altı"nın başına  
altı batmanlıq  
dəyirman daşı salacağam.  
"İki"ləri  
iki yerə bölüb,  
iki qutuya quylayacağam. -  
(ilan əvəzi)  
"Bir"i saxlayacağam

kipriklərimin ucunda -  
göz dağı,  
göz dustağı.  
Bir sözlə,  
sənin telefon  
nömrəni -  
bizə bağlı, biz soraqlı o teli  
qıracağam,  
dara çəkəcəyəm.  
Cib dəftərimdə  
sənin üstündən  
qara çəkəcəyəm.  
Çəkəcəyəm üstünə  
kədərimi,  
matəmimi,  
təəssüfümü.

1978

## LİRİK ŞER

Xəyalın -  
həzin bir sükutdu bu gün,  
Yolların -  
itkimin süvarisidir.  
Gözlərim yaş dolu buludlu bü gün -  
Gözlərim yolunu suvarisidir.

Elə yalqızam ki,  
tanış qəmimlə, -  
Bu gün dostu-yadı dolaşdırıram.  
- Alo, eşit məni,  
danış mənimlə, -  
Mən səni fikrimlə calaşdırıram.

Həsrətim -  
həzin bir mahnidır, gülüm,  
Sənin pianonun dilində susur.  
Yanar, -  
barmaqların ağrıdar, gülüm,  
Qoy yatsın dillərdə, -  
bir az soyusun.

Bilirəm, -  
o sənin yaxın həmdəmin, -  
Sevgi anlarında dillənəsidir.  
Mən vaxtsız-vədəsiz  
sevginəm sənin,  
Məni pianonun başına çevir.



Elə yalqızam ki, tanış qəmimlə,  
Qorxuram qəlbimi yada oxuyam.  
Alo, fikrindəsə danış mənimlə, -  
Bu gün yad orbitə düşəm qorxuram.

1977



YADDAŞ

Çıxar yaddaşından, poz yaddaşından,  
Bu adda, bu dadda sevgin yox imiş.  
O yazı, o yayı üz yaddaşından,  
Yox imiş ömründə, o gün, yox imiş.

Yox imiş o günün isti baxışı,  
O günün həsrətli əli yox imiş.  
Bu yaddaş huşuna yoxdan axışıb,  
O günün yaddaşı hələ yox imiş.

Sənin öz əlinmiş o isti əllər,  
O iliq hənirlər öz ovcundaymış.  
Gah həzin, gah müdrik, gah hirsli əllər  
Sənin xəyalının gücündə imiş.

Yox imiş o günlər, yox imiş axı,  
Məni bu yoxluqla doyurmaq neçin?!  
Haqq imiş o günlər, haqq imiş axı,  
Məni öz haqqımdan ayırmaq neçin?!

Gözümün dibində həsrət ağlayır,  
Ağlayır qəlbimin o yox günləri.  
Ürəyim gözümdən xəlvət ağlayır,  
Başlanır ömrümün soyuq günləri.

Əcəl yaşındayam ayaqdan-başa,  
Məni bu yaşimdə ovutmaq olmur.  
Ay Allah, de mənmi, dünyamı çəşib? -  
Özümü özümdən soyutmaq olmur.



Hovxurma ovcuna qəmli yaddaşın,  
O ki öz yükünü alovdan tutub.  
Bu soyuq fəsilin, bu soyuq yaşın  
İsinmiş qəlbini qoyun ovudum.

Çökmüşəm dünyanın əzablarına,  
Bir qərib həsrətin qəbir daşıyam.  
Qəlbimə yük olan əsəblərimə  
Mən səbr daşıyam, cəbr daşıyam.

Mən cəbr daşıyam bu ayın, ilin,  
Fələyiin ətəyi əlimdən qaçır.  
Bu dünya bu ömrü havayı bilib,  
Bəs niyə bu ömür ölümdən qaçır?

Bu dünya bu ömrü havayı bilib,  
Havayı-havayı çürüyür bu can.  
O göyü Allahın saryı bilib,  
Məni pillə-pillə sürüyür bu can.

Qaldırır, endirir pillələr məni,  
Aylarım, illərim ələnir hədər.  
A bəxti durulmuş, sillələ məni,  
Sillələ, özümə gəlim bir qədər.

A bəxti göyərmiş,  
silkələ məni,  
Ayrılım bu qərib xatirələrdən.  
Quyla bu torpağa,  
yürgələ məni,  
Quyla ki, göyərim xatirələrdə.



Gərəksiz bir ömür durub qəsdimə,  
Məni dilimləyir qismətin əli.  
Sən də canım-gözüm, məni istəmə,  
Sən də kəs ömrümü, əsməsin əlin.

1981



## DÜNYA BÖYÜKDÜR

Fikirli gəzirsen, qəmli gəzirsen,  
Çiynindən atsana möhnət yükünü.  
Bir ulu məqsədi ələ götürsən,  
Duyarsan dünyanın böyüklüyünü.

Bilirsən, haqqı yox indi gileyin,  
Susursan, önumdə dilin gödəkdir.  
Bu qəmi-kədəri gül-çiçək bilib,  
Ömrünün yanında sən özün əkdin.

İndi ümidi töküsdür ara,  
İndi acığını çıx həsrətindən.  
Götür taleyini çırp qayalara,  
İnci qismətindən, küs qismətindən.

Ara gümanını əl havasına,  
Daha o günlərin məramı - bəlli.  
Çək məni yenidən qəlb davasına,  
Andını sinənə çırp ikiəlli.

Andından uzağa getmir düşüncən,  
Bəxtinin hardasa batıb gəmisi.  
Bu qədər tanışlar, dostlar içində  
Sən elə tənhasan, elə qəmlisən.

Qır tök fikirlərin dörd divarını,  
İndi varlığın da dünyaya yükdür.  
Sarıl genişliyin duyğularına,  
Sarıl, görəcəksən dünya böykdür.

1980

## DUYĞULAR

Nə yaxşı ayrılıq düşdü araya,  
Yoxsa bu yaxınlıq udardı bizi.  
Nə yaxşı sayıqlıq uçdu haraya,  
Biri-birimizdən qurtardı bizi.

Sən məndən qurtardin, gözlərin aydın,  
Qurtardı dünyanın gözəlləri də.  
Məndən uzaqlaşan izlərin aydın,  
Qoydun öz yaxamı öz əllərimdə.

Məni öz-özümlə döyüşdə qoydun,  
Qoydun əllərimi qoynumda, neynək.  
Ağlımı hissimplə savaşda qoydun,  
Görünür haqqın var boynumda, neynək.

İpək gülüşünün isti dalğası  
Gör hardan-haraya qarsır hırsımı.  
Ay mənim könlümün sırlı ağası,  
Azca gül, azca gül, mənə istidir.

Qəmdir çiçəkləyən budaqlarımda,  
Bu qəm budağımdan sən sevinc istə.  
Qoparıb adını dodaqlarımdan,  
Qoyum bir daş altda, biri də üstdə.

Nə sənin həsrətlə baxanın olum,  
Nə yanım beləcə uzaqlığında.  
Vallah, istəmirdim yaxının olum,  
Durmuşdum öz məğrur ucalığında.



Soyuq vüqarımla hamiya yaddım,  
Yaddım qəlbimdəki diləklərimə.  
Yada doğmaliqdə axı nə tapdım,  
Nə tapdım günahkar istəklərimdə?!

Daha yorulmuşam ümid çapmaqdan,  
Ümid talamaqdan bezmədi səbrim.  
Səni ümidində endirdi taxtdan,  
Səni ümidində gizlədi səbrim.

Mən nöqtə qoymuram bu şerimə də,  
Uzansın sahilsiz məhəbbətim tək.  
Sənin yerinə də, öz yerimə də  
Sahilsiz bir həsrət daşıyır ürək.

Sən arxayın yaşa, sən asudə gəz,  
Sənin yerinə də yanının vardır.  
Gündə bir duyğuda, bir arzuda gəz,  
Mənim duyğularım talanıb artıq.

1988

## GÖRÜŞ

Bu baharla üz-üzəydik, göz-gözə,  
Gülümsədi ümid bizə, bəxt bizə.  
Ovcumuzda, qəlbimizdə tərtəzə  
Qızılgüllər, bənövşələr öpüsdü.

Yada düşdü ötən illər, fəsillər,  
Bizə çatıb, bizi ötən nəsillər.  
Ürəyimdə səsi, ünү kəsilən  
Nəğmələrim dilə gəlib ötüşdü.

Sinəmizdə çıçəklədi söz bizim,  
Od bizimdi, ocaq bizim, köz bizim.  
Nə yaxşı ki, taleyimdə, əzizim,  
İki iqlim, iki dünya görüşdü.

Yavrusuyuq bir baharın, bir qışın,  
Qanadları biz imişik bir quşun.  
Qismətimiz gümanlardan yiğışib,  
Bir arzuda, bir ümidi qovuşdu.

1989

### GƏL ÖMRÜMƏ

Gəl ömrümə, gözəl sevgi,  
Gəl ki, yanıb külün olum.  
Gözəlliyyin mənə gəlsin,  
Gəl, gözəl sevgilin olum.

Yolunda can qiymadılar,  
Səni mən tək duymadılar,  
Yolkəsənlər qoymadılar,  
Gülşənində gülün olum.

Gözəl sevgi, gəl ömrümə,  
Ol bir nağıl il ömrümə,  
Gün-gün, ay-ay dol ömrümə,  
Yar boynunda qolun olum.

Dünyaya yürütüşüm sevgi,  
Ömürlə görüşüm sevgi,  
Ayağına düşüm sevgi,  
Ürəklərə yolun olum.

Minlərdən birinəm sənin,  
Ömürlük sirrinəm sənin.  
Ən gözəl dirinəm sənin,  
Ən gözəl də ölüñ olum.

Qəlbimdə daş olmaqdansa,  
Gözümdə yaş olsan, - gözəl.  
Bu sevgidən ölsəm, - gözəl.  
Gəl ömrümə, gözəl sevgi.

1996

### CANIM SEVGİ

Ganım sevgi, anam sevgi,  
Məndən bir diləyin yox ki?  
Göylərin mələk-mələkdir,  
Bu gün bir kələyin yox ki?

Açdim gözümü, göylər də  
Uçdu, gözümə sığmadı.  
Canım sevgi, yum gözünü,  
Eşqi gözümə sığmadı.

Ömrün soyuq bucağından  
Ha boylanım, boyum çatmaz.  
Canım sevgi, o göylərə  
Bu sevginin göyü çatmaz.

Qəlbimdə bir mələk yaşar,  
Sən biçimdə, mən biçimdə.  
Canım sevgi, götür apar,  
Qoyma qala qəm içində...

1996

\*\*\*

Canım sevgi, köçün olum,  
Məni mənə qıyıb getmə.  
Yollarında keçid olum,  
Sən ömrümün toyu, getmə.

Mən ki, sənə and içmişəm,  
Getdin, məni diri sanma.  
Əlindən yüz fənd içmişəm,  
Ölərəmsə, biri sanma.

Məni dilə-dışə salan,  
Sabahını at üstümə.  
Canım sevgi, qayıt mənə,  
Günahını at üstümə.

Canım sevgi, anam sevgi,  
Üzündə üz görən - mürtəd.  
Varlığın - dərd, yoxluğun - dərd,  
Səndən üz döndərən mürtəd.

1996

### SONUNCU SÖHBƏT

Səninlə bir daha danişam gərək, -  
Sonuncu olağaq, fəqət,  
bu söhbət.  
Sonuncu söhbəti qoruyuram  
özümdən də,  
səndən də.  
Sonuncu söhbətdə sən varsan, axı -  
səni qoruyuram  
sonuncu söhbətdən də.  
Bilirəm, bu söhbət  
ayrılığındır,  
bilirəm, bu söhbət  
necə çılgındır.  
Bu söhbətin sonu -  
bizi ayıran  
dərin bir uçurum,  
keçilməz bir dağ.  
Sonuncu söhbətə doğru  
gedirik,  
Sonuncu söhbətdən qaçıraq  
ancaq.  
Mərmiyə bənzəyir  
sonuncu söhbət -  
Sonuncu gullə tek  
sıkılacaqdır  
sənli kədərimə,  
sənli ağrima.



Körpəyə bənzəyir  
sonuncu söhbət -  
sonuncu günədək  
sıxacağam  
bağrıma.

Sonuncu söhbətdə  
giley-güzarım,  
acığım, kinim gizlənib.  
Qəlbimdə gizlənib  
sonuncu söhbət,  
qəlbimdə sonuncu günün  
gizlənib.  
Sonuncu gününü qorudum bəlkə.

1978

### SƏN BELƏ DEYİLSƏNMİŞ

Sən belə deyilsənmiş,  
necə olub, bilmirəm, -  
mən səni öz ömrümə,  
taleyimə qatmışam?  
Sənli işiq qəlbimə  
hardan dolub, bilmirəm, -  
Səni fikirlərimdə  
mən belə yaratmışam.

Bu aldanış, bu riya  
heç bilmirəm gözümdən  
necə oğurlanıbdır,  
necə doğrulanıbdır?!  
Necə olub, mən səni  
qəlbi təmiz sanmışam?  
Belə əziz sanmışam?  
Sən belə deyilsənmiş -  
səni fikirlərimdə  
mən belə yaratmışam.

Səni xəyallarımda  
necə yaratmışamsa, -  
fikrim, sözüm, söhbətim  
elə sənlə başlayıb,  
elə sənlə qurtarıb.  
Guya ki, həqiqətin,  
mərdliyin, ləyaqətin,  
ağlıın, gözəlliin

ilki sənlə başlayıb,  
sonu səndə qurtarıb.  
Səni mən xəyalımda  
necə yaratmışamsa,  
Ağilda daha üstün,  
daha nurlu sanmışam.  
Özüm açdığını yolu  
sənin adına çıxıb  
işə bax ki,  
uğurlu sanmışam.  
Səndən öyrənməyi də  
mən ehtiyac bilmişəm.  
Hətta səadətimi  
sənə möhtac bilmişəm.  
Fikrimdə sual doğub  
fikrinə göndərmişəm.  
Duymamışam sorğuma  
özüm cavab vermişəm.  
Ürəyimdə səninlə  
o qədər danışmışam,  
o qədər  
"öyrənmişəm" səndən ki,  
mənimçin -  
mən - kim, sən - kim?  
Eh, bilmirəm mən sənə  
hansi rəngdə çatmışam.  
Sən belə deyilsənmiş, -  
səni duyğularımda  
mən belə yaratmışam.

1978

VƏ SONRA

«Sənin telefon nömrən»  
silsiləsindən.

Kədər məni təkləmişdi,  
Qəm məni ətəkləmişdi.  
Təkliyimin kədənri bir yana,  
Kədərimin təkliyini  
çəkə bilmirdim.  
Hara zəng elədimşə,  
hara ərk elədimşə,  
"Səsim sənə çatmadı".  
Çatmadı ərkim sənə,  
Çatmadı dərdim sənə.  
Axırda  
didim-didim didişdirdim  
yaddaşımın  
doqquz dağ aşib,  
yeddi dəryadan səsi gələn  
dəmir əsalı,  
dəmir çarıqlı ümidini:  
Doqquz dağdan qayıdan  
"üç" əks-sədada  
altı batmanlıq  
dəyirman daşını  
"Səkkiz" nəfəsə qaldırdım.  
"Yeddi" dəryanın dibini  
"üç" gün ələk-vələk elədim.



Kipriyimin ucunda  
asila qalmış  
göz dağı,  
göz dustağını görməyə  
"iki" göz də  
satın aldım.

Ömrü - tərəddüdlə,  
İnadla  
Sürüyüb gətirdiyim  
"dörd" yol ayrıcında  
qaldım;  
Heyif!..  
Sən hardaydın?  
Kim idin?  
bəlkə mənə qayıdan,  
bəlkə məni ayıldan  
elə öz səsim idi?!  
Yetmədi qəmim sənə,  
Heyif, güvəndim sənə!..

1979



## BAHAR FƏSLİDİR

Səsinə səs verim, ay bulaq, sənin,  
Boyuna boy verim, ay budaq, sənin.  
Ömrünə od düssün, ay sazaq, sənin -  
Bahar fəslidir.

A bağça, çiçəyin, gülün hardadır?  
A zirvə, dumanın, tülün hardadır?  
O tər bənövşəni - görün, hardadır? -  
Bahar fəslidir.

Ay səhər, şəhindən bizə də göndər,  
Ay külək, mehindən bizə də göndər,  
Ay Günəş, sehrindən bizə də göndər -  
Bahar fəslidir.

Qaçaq yaşıllığın tünd yaşıllına, -  
Şəhər yaşıllından kənd yaşıllına.  
Qaçaq çəmənlərin ən yaşıllına -  
Bahar fəslidir.

Səsinə səs verək, ay bulaq, sənin,  
Boyuna boy verək, ay budaq, sənin.  
Ömrünə od vuraq, ay sazaq, sənin -  
Bahar fəslidir.

1981

## BU GÜLLƏR

Arzularım söz bağından gül dərər,  
Burda nərgiz, burda inci mənimdir.  
Ətirindən kim məst olar, bilmərəm,  
Bu güllərin  
gül sevinci mənimdir.

Bu güllərin rənglərini siz deyin,  
Səma düşüb, dəniz düşüb baxtına.  
Ağlığında yeddi rəngi gizləyib,  
Yeddi rəngdə duruluğa baxsana.

Bu güllərin fəsilləri mənimdir,  
İstisindən, şaxtasından qaçmaram.  
Uğurları, kəsirləri mənimdir,  
Ögey, doğma baxmasından qaçmaram.

Bu güllərlə yay addadım, qış aşdım,  
Ağarası saçım daha qalmadı.  
Hər addımda dincliymə iş açdım,  
Tökülsə dişim daha qalmadı.

Bir sərtlikdə  
tikan olub kiminə,  
Bir tənədə  
məni süzüb gözucu.  
Səbrim alıb bu minnəti ciyninə,  
hey daşıyır,  
hey yaşayır özüyün.

Arzularım söz bağından gül dərər,  
Burda nərgiz,  
burda inci mənimdir.  
Ətirindən kim məst olar, bilmərəm,  
Bu güllərin  
gül sevinci mənimdir.

1985

### BU QIZ

Bu ünvana bir qız köçüb gəlibdir,  
Bu ünvana bir naz köçü gəlibdir. -  
Nəğmələnib pəncərələr, qapılar -  
Bu qız deyən nəğmə içib gəlibdir?!

O, sevincin, o, nəşənin tacıdır,  
Deyir - bütün oğlanlara bacıdır. -  
Bir oğlan da elə yanar, yaxılar...  
"Bu qız neçin belə diliacdır?!"

Cılvesində - bərə qurmuş torçudur,  
Cəsarət də, məlahət də ovcudur.  
Sanki dünya bu gözələ tapınar, -  
Bu qız bəlkə ovsunçudur, ovçudur.

Bu ünvana bir qız köçüb, o gündən,  
Düşüb bura bir naz köçü o gündən.  
Qonşu oğlan gedib, - çətin tapıla...  
Bu qız deyən kədər içib o gündən.

O yollara baxan gözdə nəm nədir?  
O baxışda kolgələnən qəm nədir?  
O qollar da sinə üstə çatılar?!  
Bu qızın ki, gülüşü də qəmlidir.

Susur nəğmə, susur qapı-pəncərə,  
O işvələr, o cilvələr dincələr.  
Darıxacaq mərtəbələr, qonşular,  
Gəl, bu qızın xiffətinə qoşulaq.



Bu ürəkdən o ürəyə yol çəkək,  
Bu sevgiyə, bu vüsala qol çəkək.  
Deyək-gülək, qanadlı bir quş olaq, -  
Gəl, bu toyun karvanına qoşulaq!

1978





### ƏLİM İŞİĞİN ƏLİNDƏ

Üzümə gecənin işığı düşüb,  
Üzümü işığa tutub gedirəm.  
Gecəyə girirəm - üzümdə işiq.  
Məni sevindirən, məni güldürən  
Bir səhər doğacaq başımın üstdə.

Açıdığım qapılar "qismət"miş hələ,  
"Qismət"im özümə güvənə bilmir.  
Yastıq təriflərə, təsəllilərə  
Gözümün çimiri ovuna bilmir.

Günəşə əllərim uzalı qalıb,  
Mənim əllərimə düşür bu gecə.  
Qarşımıda vərəqlər yazılı qalıb,  
Səhərə daşacaq işim bu gecə,

Gecədən səhərə yaşıl bir yolam, -  
Misralar düzlənib keçəcək məndən.  
Bu qədər mənimlə baş-başa qalan  
Xəyallar, duyğular köçəcək məndən.

Üzümə gecənin işığı düşüb,  
Üzümü işığa tutub gedirəm.  
Gecəyə girirəm - üzümdə işiq,  
Məni sevindirən, məni güldürən  
Bir səhər doğacaq başımın üstdə.

1984



## MİRVARİ YETİRƏN QIZ

Gündoğandan bir qız endi gözümə,  
Yanağında dan yerini gətirdi.  
Şəfəq endi, ulduz endi gözümə -  
Cılveləri, işvələri ətirli.

Dil ayrıydı,  
fəqət hər gün qarşımı  
Dostluğunu baxışıyla tökdü o.  
Yanağıma, gözlərimə, saçımı  
Əllərinin hənirini çəkdi o.

Gözlərində ölkəm adlı bir maraq,  
Həqiqəti öyrənməyə gəlmışdı.  
Çətirvari hücrəsindən çıxaraq,  
Səmaları bürünməyə gəlmışdı.

Əllər, qollar, işaretlər  
dil açdı;  
Şirin-şirin söhbətlərə qapıldıq.  
Üzümüzdə təbəssümlər  
gül açdı,  
Ürəyimiz bir-birinə tapındı.

Baxışında kölgələnən bir ahı  
Gizləsə də kirpiyinin çətiri,  
Bilirdim ki, onun ana torpağı  
Düyüdən çox  
yenə şüa bitirir.



Cəlladlığı hünər bilən ordudan  
Bir qatili nişan verdim, -  
tanıdı.

Gözlərinin ram olmayan odunda  
Xirosima, Naqasaki yanındı.

O qız getdi,  
deyilməmiş sözləri,  
Oxunmamış nəğmələri qalıbdır.  
Üfüqlərin arxasında  
dan yeri,  
Ürəyimdə  
onun yeri qalıbdır.

1974

## DƏNİZÇİLƏR

Gecələri ulduz-ulduz  
yolarına döşənər,  
Gündüzündə  
Günəş boyda ümidi var onların.  
Yuxuları gecələrin qayğısına isinər,  
Qayğısına dəniz-dəniz  
öyüdü var onların.

Yelkən-yelkən arzularla  
qanadlanıb uçarlar,  
Günlərinə gah lal sular,  
gah tufanlar yerləşər.  
Sevinci də, kədəri də  
dəniz kimi udarlar,  
Ürəyinin tutumuna okeanlar yerləşər.

Yerişində ləngərlənər,  
yırğalanar dənizlər,  
Baxışında səma-səma  
qağayılar qıy vurur.  
Tufan-tufan acılayar,  
ləpə-ləpə əzizlər, -  
Söhbətində ümmanların  
mətahi var, duzu var.

Gəlişləri, gedişləri  
qanadlansa sübh ilə,  
Günəş kimi  
şəfəqlərə boyanarlar üfüqdə.



Dəfələrlə ayrı düşüb,  
qovuşduğu sahilə  
Həsrət ilə, heyrət ilə  
boylanarlar üfüqdən.

Gəmilərin sinəsində  
parçalanın, yarılan  
Sular - ayna -  
qırıldıqca zərrin-zərrin səpilər.  
Yola düşən gəmilərin izlərində  
sanıram  
Göy sulara dəniz boyu  
meridianlar çəkilər.

1975

SALAM SƏNƏ,  
AY İŞİĞİ

Salam sənə, Ay işığı,  
Salam sənə, alma işığı,  
Salam sizə, dayı uşağı,  
əmi uşağı.  
Ürəyimi gətirmişəm isindirməyə  
istinizdə,  
işiğinizda.

Salam sənə, çəmən ətri,  
Salam sənə, nənə ətri,  
bacı həniri, qardaş həniri...  
Canımda əsrin soyuğu,  
isinməyə gəlmışəm,  
gözünüzdə,  
sözünüzdə,  
üzümə toxunan nəfəsinizdə.

Salam sənə, bulud qatarı,  
Salam sənə, durna qatarı, -  
Ümid qatarı,  
hərəkət qatarı,  
bərəkət qatarı.  
Baxışlarım ardınızca düşüb  
hara gedib, -  
bilmirəm.  
Heyrətimi yiğışdırmağa gəlmışəm  
sürətinizdən.



Salam sənə, sünbül sığalı,  
anadıl nəvazişi,  
bülbül sığalı.  
Dedi-qodudan qulağı sırgalı  
illərimi, aylarımı  
gün-gün əzizləməyə,  
gün-gün təmizləməyə  
gətirmişəm  
səsinizə,  
ününüzə.  
Salam sizə!

1981

## PAYIZ

Oxşadiqca yarpaqları sərt külək  
yanaqları allanar.  
Təbiətin qulağından sırgatək  
qızıl payız sallanar.  
Köynəyini dəyişdikcə sıx meşə,  
ışıqlanar ciğırlar.  
Yaxindamı, uzaqdamı həmişə  
qərib quşlar çıgırar.  
Qara bulud göydən elə alçalar,  
gəlib yerlə öpüşər.  
Göylər tez-tez şaqqıldayar, əl çalar,  
dərələrə səs düşər.  
Yolda, izdə gediş-gəliş azalar,  
biyabani andırar.  
Çördən, çöpdən yiğib-yiğib ayazda,  
yolcu tonqal yandırar.  
Külək gəlib pülədikcə gizlicə -  
yaş kösövlər fışıldar.  
Ocaq yanar, yuxu dolar gözlərə,  
kolda xəzəl xışıldar...  
Küçələrdə külək görcək, yel görcək, -  
salamlayar xəzəllər.  
Örpəyinin arxasından günəş tək  
gülümseyər gözəllər.

1969

### İŞİQLI YUXULAR

İşıqlı yuxular görür gözlərim,  
Görür ki, gündüzü uzanıb gedir.  
Göylərdə ulduzlu yollar közərir,  
İşıqlı göyüzü uzanıb gedir.

Uçuram - küləklər qolumu tutub,  
Qanadım dırənib üfüqlərəcən.  
Üçuram - göyüzü yolunu tutub.  
Uçuram, uçuram  
ümidlərəcən.

Məndən uzaqlaşan, məndən ayrılan  
Ayların, illərin ipi əlimdə.  
Əllərim fələyə çatır az qala,  
Günəş hərarətlə öpür əlimdən.

İlq bir təbəssüm qonur üzümə,  
İlahi duyğular baş alıb gedir.  
Baxıram - yolların yönü üzümə,  
Baxıram - ömrümün quşları gedir.

1980

## İNDİ

İndi xırda ümidlərə inam yox,  
İndi böyük arzularla yola çıx.  
Əldə qılınc yol üstündə duran yox,  
İndi böyük əməllərə yol açıq.

Müdriklərin yumruğunda düyülüb  
Dəliqanlı həvəslərin örökəni.  
Bu müdriklər  
ucaliqda göy olub,  
Bu həvəslər  
bu göylərə söykənib.

İgidlər də pələngdimi, şirdimi -  
Boy-buxunu çinarlara kölgədir.  
Di gəl, durub xoşbəxtliyin sırrını  
Bir körpənin gülüşündən öyrənir.

İstəklərin, əməllərin saflığı  
Səadətə, ağ günlərə tuşlanıb.  
Ömürlər də acı-şirin,  
dadlıdır,  
Ömürlər də baharlıdır, qışlıdır.

Gözəllərin gözlərində nazlanır.  
İgidlərin baxışları  
indi də.  
Cəsarətin çılgın, dişi aslanı  
Gözəllik tək alqışlanır indi də.

Batıb xırda ümidlərdə itən yox.  
İndi böyük arzularla yola çıx.  
Tikan olub yol üstündə bitən yox,  
İndi böyük əməllərə yol açıq.

1985

BU YOLLAR GERİYƏ  
QAYIDAN DEYİL

Dağlara üz tutub, yaxşı-yaxşı bax;  
Bu yollar qıçına geyildi daha,  
Sənin ayağında yeyildi daha.  
Tozunu, dəmini çək ayağına,  
Otunu, nəmini çək ayağına.  
Səninlə başladı yola çıxmağı,  
Səninlə yoldaşdır son mənzilədək.  
Ya bir şimşəyində - oda yaxmağı,  
Ya bir küləyində vurub yixmağı,  
Bu yolun yeganə nəvazişidir.  
İndi ki çıxmışan, -  
Nə sin, nə əyil;  
Bu yollar geriyə qayidan deyil.

Çökəcək ağrına, əziyyətinə,  
Çökəcək hissinə, xasiyyətinə,  
Sənin biçiminə, boyuna dolub,  
Səndə yeni bir "sən" oyadacaqdır.  
Ayın da, ilin də borclususansa,  
Sözündə, gözündə, təbiətində,  
İşində, duyğunda, hərarətində  
Neçə yol sarsılıb, neçə yol ölüb,  
Dirilib yenidən boy atacaqdır.  
O səni təzədən yaradacaqdır.  
Çiynində keçəcək fəsillər daha,  
Çiynindən uçacaq əsrlər daha.



Gəl, dəlisov ömür - gəl, dəlisov sel,  
Bu yollar geriyə qaydan deyil.

O öz qayğısında, yüksəlişində,  
Axır ki, səxavət əlini açar,  
Sənsə bir bu qədər sərvət içində  
Bir ümid möhtacı, təsəlli acı.  
Uyma nə şöhrətə, nə ada uyma,  
Uyma bu sərvətə dünyada, uyma.  
Qəlbindən açılıb sərilibsə, bil,  
Bu yollar geriyə qaydan deyil!

1980

SEHRLİ ÇIRAĞIN  
QARA QULLARI

Sehrlı çırığın qara nulları  
Sehirlər istəyin qarovulları,  
Səni əsir edib bura gətirər;  
Uzaq əsrlərin əhdini üzər,  
Uzun fəsillərin əhdini üzər -  
Qırar damarını ağır yolların,  
Tutub,  
qollarını burar gətirər.

Çıxaram qarşına üzümdə qürur,  
Duraram qarşında kefim dupdur.  
Qəlbimin günəşi gözümdə gülər.  
Üzünə vurmaram keçənləri də,  
Üzünə durmaram ötən günlərin.  
O gündən qəlbimdə çadırını qurub  
Məni qaya bilən,  
məni daş bilən dözüm də gülər.

Ondaca bilərəm dözümsüzəmmiş,  
Ondaca bilərəm nə "gücsüzəmmiş".  
Nə kövrək duyğular şıtağıyammış!  
Ondaca bilərəm dəcəl taleyin  
Sevincə susamış,  
qəmə küsənmiş  
Vüqara sığınmış uşağıyammış.

1970



## ƏLLƏRİM, ƏLLƏRİN

Əllərim əllərinçin  
yaman darıxıb, gülüm,  
Əllərim əllərinə  
ümidlə baxıb, gülüm.  
Bu hərarət, bu istək  
elə şirin duyğudur -  
Ürəyimə əlindən,  
əlimdən axıb, gülüm.

Əllərim əllərinin  
həsrətindən alışar,  
Əllərim əllərinin  
xiffətindən danışar.  
Danışmağı, sevməyi  
necə öyrəndi əlim?  
İndi də...  
özü gəlib  
əllərinlə qovuşa.

Əllərim əllərinçin  
elə darıxıb, gülüm -  
Elə bil ki, qəlbimi  
ovcunda sıxıb, gülüm.  
Bir az məni sürüyüb,  
bir az səni səsləyib, -  
Əllərim əllərinlə  
görüşə çıxıb, gülüm.

Çıxb ümidlərinin  
yollarında  
görüşüb.  
Ümidinə gün düşüb,  
arzusuna gün düşüb.  
Mənə məhəl qoymadan,  
məni saya salmadan  
Əllərimdə üzə bax-  
əllərinlə öpüsür.

Əllərim əllərinçin  
yaman darixib, gülüm.  
Əllərim əllərinlə  
görüşə çıxb gülüm.  
Çıxb ümidlərinin  
yollarında görüşüb,  
Ümidinə gün düşüb,  
arzusuna gün düşüb.  
Əllərim əllərini  
ovcunda sıxıb, gülüm.  
Əllərim əllərini  
qoynuna sıxıb, gülüm.

1971

## AD GÜNÜ

Otağın - dünyanın gündoğan yeri,  
Çarpayın rəngarəng qövsi-qüzehdir.  
Bu gün ad günündür;  
bu gün dan yeri  
Sən yaşayan evdən söküləcəkdir.

Bu gün sənin üçün açacaq səhər,  
Günəş sənin üçün güləcək, qızım.  
Bu gün ad gününə tökülüb gələr  
Bir nəsil,  
dilində "mübarək" qızım.

Çiçəklər bağçadan,  
uluduzlar göydən  
Ananın əlilə üzüləcəkdir.  
Bu gün yer üzündə quş südü desən -  
Tapılıb, süfrənə düzüləcəkdir.

Təbiət döñecək öz adətindən,  
Başqa cür yanacaq od-oçaq bu gün.  
Sənin bayramından səadətindən  
Hərəyə bir qədəh çatacaq bu gün.

Bu gün sənin üçün açacaq səhər,  
Günəş sənin üçün güləcək, qızım.  
Bu gün ad gününə tökülüb gələr  
Bir nəsil, dilində "mübarək", qızım.

1974

## ÜMİD HEYKƏLİ

Yox, acıq etmədin,  
səfərə çıxdın.  
Hələ qulağında ayaq səslərin.  
Sən bircə anlığa şəhərə çıxdın,  
Üstündən gün keçir  
dəqiqələrin.

Üstündən gün keçir ümidlərin də,  
Arzuda soyumuş bir acıgam mən.  
Dönməsən,  
bir ömrün görüş yerində  
Ümid heykəli tək  
qalacağam mən.

Ürəyəm -  
nəbzin də döyüntümdədir,  
Ömrünün köksündən asılışıyam.  
Həzin bir şer olub,  
sətirbəsətir  
Sənin xəyalına yazılışıyam.

Mənli ümidlərin  
neçə ki, sağdır,  
Ayaqdan salacaq mənsiz yolları.  
Neçə yol qapıdan qayıdacaqdır  
Mənsiz küsülərin,  
mənsiz vüqarın.



Gün keçir üstündən ümidlərin də,  
Həsrətdə soyumuş bir acıgam mən.  
Dönməsən,  
bir ömrün görüş yerində  
Ümid heykəli tək qalacağam mən.

1975



## O GÜN

O gün  
mənim dilimdəydi sənin adın,  
əlimdəydi sənin əlin -  
əllərini geri aldın.

Baxışını görməmişdim belə qəmdə;  
çixıb getdin - mələl-məhzun, -  
baxışların qaldı məndə.

O gün mənə əl elədi əllərinlə;  
əllərindən  
yollar düşdü aramıza,  
aylar düşdü aramıza.

Əllərini qaytar gəlsin bu günümə -  
Aylar gün-gün müştuluğa qaçan olsun.  
Qaytar, -  
sənli qatar gəlsin bu günümə, -  
Sənli səhər  
qapımızı açan olsun.

1975

### BİR DƏFƏ

Bir dəfə baxsan mənə,  
doğacaqdır günəşim  
nurlu baxışlarından.  
Yağacaqdır sevincim  
həsrət yağışlarından.  
Bir dəfə baxsan mənə,  
təzələşəcəyəm mən,  
gözəlləşəcəyəm mən.  
Bir dəfə baxsan mənə,  
dünya gözəlləşəcək  
mənim gözəlliyyimdən.  
Baxışlar dənizində  
"Ümid limanım" mənim,  
ay mehribanım mənim,  
haçansa, haradasa  
bir həsrətin gözündən  
nür ələnir üstümə, -  
qədəminə səpirəm.  
Baxışından ulduzlar  
səpələnir üstümə, -  
ulduzları öpürəm.

1973

### BİR YAĞIŞ, BİR ÜMİD

Arzum yağışları yiğar ovcuna,  
Yağar ümidimə bu günlər mənim.  
Çıxaram yağışda yolayricına, -  
Ümidə bürünən görsünlər məni.

Keçərsən, izlərin düşər yağışa,  
Qıymaram izindən bircə qəm keçə.  
Salaram əksimi şüşə yağışa, -  
İzlərin əksimin üstündən keçər.

Bilməzsən kim idi,  
bilməzsən neçin  
Atdı sevincini qədəmlərinə.  
Sənin sakitliyin səssizcə keçib  
Tələsər,  
bəlkə də görüş yerinə.

Qalarıq  
bir yağış, bir ümid, bir mən...  
Beləcə qırılar əksim "şüşədə".  
Səni qısqanaram "dilsizliyimə",  
Səni qısqanaram  
o görüşə də.

1975

## O SEVİRSƏ

Düşüb tərslik kəməndinə,  
qayıtmaz...  
Ay dolanar, il sovuşar ömürdən.  
Qürurluyam, vüqarlıyam mən bir az,  
İnadlıdır, inamlıdir o deyən.

Bilirmi ki, dözümlüdür həsrətim,  
Gözləyəcək son ümidi sonacan?!  
Davamlıdır, dözümlüdür xisləti...  
Fəqət,  
hissim vüqarımda donacaq.

Donacaqdır zərif-zərif əllərim  
Onu gəzən ümidlərin qoynunda.  
Xiffətimi əsən mehlə bələrəm  
O pərişan söyüdlərin qoynunda.

Qarışaram yarpaqlara, şıvlərə,  
Pöhrəlikdə məlul-müşkül itərəm.  
Nadan əllə doğransam da yüz kərə,  
O yollarda söyüd olub bitərəm.

Vüqarımıdır sevgimin də ünvanı,  
Sınamaqçın onu qırmaq nə gərək?!  
O sevirsə, öz inadı bir yana,  
Vüqarımı sindirmayıb gələcək.

1976

NƏĞMƏ

Mən nə deyim o günə,  
mən nə deyim o ana, -  
bir suqovuşanında  
düşdük bir burulgana.  
Sevinc - sənin qismətiin,  
sevinc - mənim qismətim.

Mən nə deyim o aya,  
mən nə deyim o ilə, -  
Araz düşdü araya, -  
döndük iki sahilə?!  
İndi görüşmək - çətin,  
indi qovuşmaq - çətin.

Harayıma ümid ver -  
harayına yetişim.  
Çıx Aydan məni səslə,  
ürəyimlə eşidim.  
Ümidin üzülməsin,  
ümidim üzülməsin.

1976

## HƏVƏS

Çəkə həvəs bu dağları gəzməyə səni,  
Axtardığın yollar-izlər dolaşıq düşə.  
Duman sinə,  
yalquzaq tək izləyə səni,  
Sürü keçə, -  
yollarına bir işıq düşə.

Qarışasan qoyun-quzu mələrtisinə,  
Dördgöz ola ürəyində qorxuya dözüm.  
Qoyun iti qəfildəncə gələ üstünə, -  
Kəsilincə heyin  
yetə çabanın özü.

Baxışından minnətdarlıq oxuya çoban,  
Sağ-salamat qalmağına fərəhlənəsən.  
Çomaq çəkə qəlbindəki qorxuya çoban, -  
Bu dağların vüqarıyla zirehlənəsən.

Dura çoban uşaqları  
gözündə maraq,  
Yaxınlaşışb saçlarını siğallayasan.  
"Qız oyanıb" -  
anasına çatınca soraq  
Tez yetirib beşiyini yırğalayasan.

Zirvələrin gümüşündən gözün qamaşa,  
Sərinliyin çeşməsində təzələşəsən.  
Bir qüzeydə bir leysanla düşüb savaşa,  
Bir güneyin qırımında gözəlləşəsən.

Varlığında - dağ vüqarı, qartal həvəsi,  
Qayıdasan  
başa vurub bu səyahəti.  
İnamına qonub gələ dağların səsi,  
Hisslərinə hopub gələ dağların ətri.

1974

## YOLUMA BAHAR DÜŞÜB

İlk bahar...  
Həvəsim kəndə üz tutub -  
gedib çiçəkləri qarşılıamağa,  
gedib şimşəkləri qarşılıamağa.  
Yolu tonqalların qoynundan düşüb,  
yolu "Qapı pusdu" oynundan düşüb.  
Qayıdırpusulmuş ümidlərilə.  
(O ki, bir qızılmış ümidlərilə!)  
Kəndin meşəsini, kəndin bağını  
dolanıb gəlib.  
Kəndin baharına  
boyanıb gəlib.  
Qonub gözlərinə  
sözlü bənövşə,  
heyrəti Şahdağdan ünvan alıbdır.  
Bu yazdan gəlmışə,  
kənddən gəlmışə  
həsədim,  
həsrətim  
heyran qalıbdır.

1975

A QIZLAR

*Zaqatalanın qızılgül  
bəsləyən qızlarına*

Sizi güldən, gülü sizdən seçməyən  
Sözlü könlüm izə düşüb, a qızlar.  
Yurdumuzu neçə yerə bölmüşük -  
Çiçək payı sizə düşüb, a qızlar.

Bu torpağın nəgməsi-gül, sözü- gül,  
Gül bəsləyən gəlini- gül, qızı- gül.  
Ləçəyində şəh saxlayıb qızılgül -  
Ətirlənmək bizə düşüb, a qızlar.

Kürlük etsə, bura cala oğlanı,  
Gülə qala, oda qala oğlanı.  
Qızılgülə ünvan alan oğlanın  
Qəlbi burda közə düşüb, a qızlar.

Siz incəsiz, ciçək - inci, söz inci -  
Axtar indi, topla indi - döz indi.  
Sətirlənib Firuzənin sevinci,  
Dağa düşüb, düzə düşüb, a qızlar.

1977

### QƏLƏBƏ SEVİNCİ

Bu oğlanın nəşəsində bulaqlar daşır,  
Görən ona nə olmuş ki, sevinir belə?!  
Yəqin yenə haradasa  
pəhləvanlaşış  
Çətinliyin kürəyini vurubdur yerə.

Gülüşünə toxunmayın -  
qırıla bilər,  
İndi onun həvəsinin atlı çağıdır.  
Ədasından, qürurundan vurula bilər -  
Adiləşər gözlərində  
ucalmağı da.

Duya bilməz heyrətin də nağıllığını,  
Adiləşər,  
sevinməyi yadırğayar o.  
Dözə bilər sal daşların ağırlığına,  
Dözə bilməz soyuqluq tək bir ağrıya o.

Gəlin onun sevincini bölüşək, gülək,  
Heyrət görsün hünərinə gözlərimizdə.  
Qürur dolu baxışını zirvələşdirək -  
Zirvələr də, sevinclər də öz əlimizdə.

Bu oğlanın nəşəsində bulaqlar daşır,  
Yoxsa sevir, sevgisindən sevinir belə?!  
Bəlkə yenə haradasa pəhləvanlaşış  
Çətinliyin kürəyini vurubdur yerə.

1976

## GÖRÜŞ

Rastlaşdıq - diksindik,  
baxdıq qımışdıq,  
Hər gözdə yüz ilin savaşı vardı...  
Mənim gülüşümdə -  
bir udum acıq,  
Sənin gülüşündə göz yaşı vardı.

Duymazsan,  
soruşma sən əbəs yerə -  
Nədir gözlərimdə bu düşmənçilik.  
Məndə - o günlərdən acı xatirə,  
Səndəsə - bir dərin peşimançılıq.

Mən -  
itən ömrümün intiqamında,  
Sən -  
ötən səhvinin yalvarışında.  
Mənim məsumluğum -  
sənin yanında,  
Mənim ilk baharım -  
sənin qışında.

Yox,  
Nə acıqlanar, nə saxlaram kin;  
Vermərəm  
qəlbimdə sənə yer daha.  
Sən də yoxluğunun qoru mənimçin,  
İnanma - görəsən məni bir daha.

Yoxsan,  
yoxa çıxdın öz varlığında,  
Bir duyum yoxluq var məhəbbətimdə.  
Varsan duyğuların bezarlığında,  
Varsan buza dönmüş hərarətimdə.

1971

### SƏNİN AD GÜNÜN

Nə yaxşı bu həyata  
Sən gəlmisən mənimçin.  
Mənim bayram günümdür  
Sənin doğulduğuñ gün.

Nə yaxşı bu həyata  
Mən gəlmışəm səninçin.  
Sənin bayram günündür  
Mənim doğulduğum gün.

Qəlbimin şad günüdür,  
Həsrətin yad günüdür,  
Eşqimin ad günüdür -  
Sənin doğulduğuñ gün.

1970

MƏN Kİ...

Mən ki sənlə darıxıb  
Səndən uzaqlaşmışdım,  
Sənsiz darıxdığımı  
Yenə kim dedi?  
Bir peşiman, ümidsiz  
Qəmlə qucaqlaşmışdım,  
Xiffətdən içün-için  
Qəlbimi sixdiğimi  
Sənə kim dedi?  
Biz tərəfdən yürüyüb,  
Zirvəli dağlar aşan,  
Bahar üzlü vətənin  
Səmasını dolaşan,  
Torpağını dolaşan  
Buludmu dedi sənə?  
Dumanmı dedi sənə?  
Yoxsa tənha dayanıb,  
Sahilində gizlicə  
Köksümü ötürdüyüm  
Ümmanmı dedi sənə?  
Sənsiz darıxdığımı  
Bəs necə duydun, necə?  
Qəlbimi sixdiğimi  
Bəs necə duydun, necə?  
Görünür,  
ürəyimdən  
Sənin qəlbiniə yol var:  
Sən demə bir-biriylə  
Bağlı imiş bu yollar...

1970

SƏNƏ

*Kölgədə bəslənmiş quzey qarisan,  
Baharın nəfəsi tez dəyər sənə.*

*Qurbani*

Deyərdim, baharın özüsən, ay qız,  
Heyif ki, qorxuram söz dəyər sənə.  
Bəlkə gözmuncuğun olum ömürlük,  
Götür apar məni, göz dəyər sənə.

Üzündə gün doğub, yaz açılıbdır,  
Hüsnünə min heyran göz açılıbdır,  
Qoy deyim, indi ki, söz açılıbdır,  
Qorun ki, bəd nəfəs tez dəyər sənə.

Nə odlu baxışsan, nə şux çiçəksən!..  
Sözlü ürəklərdə xoş bir diləksən.  
Sən ki cilvələnən bir kəpənəksən;  
Qonma çiçəklərə toz dəyər sənə.

Səndən uzaq olsun bədnəzər gözü,  
Əyilsin səcdənə Günəşin özü.  
Belə gözəlliyi Firuzə, düzü,  
Gözəllər tacına düz, deyər sənə.

1971

DAMLA

Damla -  
Üzülməmiş ümidiñ iz,  
min il damsə, - göl, dəniz.  
Damla -  
Səhrada sudan soraq,  
çiçəklərin sırgası.  
Damla -  
Daşın sinəsində oyuq,  
qışın qapısında: - Tıq, tıq...  
Damla -  
tabla;  
damla-damla -  
bir səhəng ağ gümüş topla!

1969

## BİR ARZUNUN KƏMƏNDİYƏM

Bir arzunun kəməndiyəm -  
Qayalara atılmışam;  
Qüzeylərdə azib qışım,  
Güneylərdə itib izim.  
Arayıram dizin-dizin -  
Harda bitib gülüm mənim?

Bir şirincə gümandayam.  
Ağarası saçım -öndə,  
Səfərdəyəm, köcüm - öndə.  
Nə olsun ki, ağrılıdır,  
İşiqlidir, uğurludur  
Ayım mənim, ilim mənim.

Mən göyəmsə, həmin göyəm,  
Mən Yerəmsə, həmin yerəm -  
Bölüm-bölüm, tırə-tırə...  
Yüzillərdən, minillərdən,  
Dözümlərdən sinirlərdən  
Keçiribdir elim məni.

1977

## BU YOLLARDA

Sıyrılan qılıncını qına qoyub qəzəb, kin,  
Kölgəmi uğursuzluq  
addim-addim izləmir.  
Bu dünya başdan-başa sevinc olub  
mənimçin,  
Hara qədəm qoyuram bahar məni gözləyir.

Bahar məni izləyir, qəlbim dolu baharla,  
Əllərim yarpaqlayıb,  
əllərim çiçəkləyib.  
Arzularım baş alıb qanadlanıb daha da,  
Bir budaq sevinc verin gözlərimə çəkməyə.

Əlbəyaxa fikirlər durulub bulaq kimi,  
Seçməyə, seçilməyə deyəsən vaxtım da var.  
Qəlbimdə söz kələfi açılır yumaq kimi,  
Duyğularım göllənib -  
yol verin axşın daha.

Qol verin, ay budaqlar, sayınızca varam mən,  
Budanıb qırılsam da, yenidən pöhrələnnəm.  
Gərək açan səhərin qapısında duram mən, -  
Günəşin bütün zəri üstümə səpələnə.

Üstümdə zərrin şəfəq səhərdən enib gələm,  
Enib gələm taleyin adı pillələrile.  
Günün qayğılarına gərək elə bölünəm -  
Böyüklükdən, saflıqdan işiq ala hər giləm.

1980

## SÖZLƏRİNDƏN ÜMİD DAŞAN QIZ...

Sözlərindən ümid daşır o qızın,  
Gözlərini sevinc qiyib qiyğacı.  
Saçlarına şəfəqləri kim düzüb?!  
Əllərinə səhərləri kim düzüb?  
Görüşündən Gün gizlənib, Ay qaçıb...  
Utanıbmı,  
qısqanıbmı, bilmirəm, -  
Gecə-gündüz dolaşdırıb yolunu.  
Uzanıbmı,  
qısalıbmı, bilmirəm, -  
Dərə-təpə calaşdırıb yolunu.

Arzusundan əməlinə tuşlanan  
Bir sürətin özü olub o gəzəl.  
Əllərində  
zərifliyə,  
Yerişində  
xəsifliyə tuşlanan  
Bir cürətin özü olub o gözəl.  
Bu cürətdən yolu üstə dağ düşüb.  
Bu cürətdən  
bəxti-günü ağ düşüb.  
Zirvə çıxıb yolu üstə -  
zirvələrə dirmanıb;  
İnamı var  
bu zirvədə durmağa,  
Bu düzlərdə hünərdən dağ qurmağa.



Elə yanıb bu hünərin oduna, -  
Günəş enib çöhrəsində gizlənib.  
Elə yanıb bu şöhrətin oduna, -  
Ağ gül açıb ağ günləri düzlərin.

1983



### YETKİNLİK YAŞI

Bu gözəlin sevinc tutub gözünü,  
Gül açıbdır yanağında gülüşü.  
Yer bu qızın ayağından üzülüb,  
Bu qız göyün sinəsində sürüşür.

Qollarından qanad açıb bu gözəl,  
Hara sözür, hara uçur istəyi?!  
Çöhrəyə bax, Ayla, Günlə çəkişər,  
Saçlara bax, Ayı, Günü gizləyir.

O buludlar topa-topa yundumu? -  
Bu qız uçur - buludları daraya.  
Alça gülü kəpənəyə döndümü? -  
Uçub getdi oba-oba haraya.

Yazın günü çəşib qaldı qaranquş,  
Göyərçinlər heyrətindən ağardı:  
"Uçuşa bax! Elə bircə bu qalmış,  
Heç olmasa, bizdən qanad alardı".

Bu qızınsa qanadları qol açıb,  
Sevinc olub uçuşunun ünvani;  
Ömrü-günü ilk bahara yol açıb, -  
O yenidən tanıyıbdır dünyani.

Bu gözəlin sevinc tutub gözünü,  
Gül açıbdır yanağında gülüşü.  
Yer bu qızın ayağından üzülüb,  
Bu qız göyün sinəsində sürüşür.

1986

### ÖZBƏK QIZI

Nə tez durub daranıbdır bu gözəl,  
Sübh şehindən yaranıbdır bu gözəl,  
Hörüyünə sarınıbdır bu gözəl,  
Gözlərində qara gölə düşərsən.

Mahnıları həsrətlidir, həzindir,  
Bir az onun, bir ağı da bizimdir.  
Al dütarı, o simlərdə gəzin bir,  
Bəm tutarsan,  
dönüb zilə düşərsən.

Qonaq oldun,  
qohumusan, dostusan,  
Süfrəsindən can dərmanı istə sən.  
Çıx səfərə,  
burda yolun üstə sən  
Doğma günə, doğma elə düşərsən.

Çöhərsinin bədirlənmiş ayı var,  
Deyirlər ki, bu payızda toyu var.  
Xəzərimin o üzündə tayı var.  
İki üzdə birgə dilə düşərsən.

1984

## KƏNDİMİZİN QIZLARI

İçib tingli dərədəki bulaqdan  
Həvəsini,  
ilhamını bu qızlar.  
Səhəng dolub,  
güyüm dolub bayaqdan, -  
Kənddə barmaq silkələyir intzar.

Bir igidin "xoş səhəri" gecikdi, -  
Ürəyindən nələr keçdi oğlanın!...  
Söyüd altda görüşləri gecikdi, -  
Baxışları çənə düşdü oğlanın.

Nənələrin hövsələsi - darısqal,  
Analar da ev-eşiyə sığmayır.  
Bir cavabı haraylayır min sual,  
Samovarın su həsrəti sizlayır.

Qanadlanır dərədəki bulaqdan  
Cılveləri, işvələri qızların.  
Bir lətifə çözələnir bayaqdan,  
Axşam düşür,  
yox xəbəri qızların.

Birdən vaxtın qarmağına düşürlər, -  
Çiyinlərə birdən qonur güyümlər.  
Gəlib naxır ayağına düşürlər,  
Şər qarışib,  
iş qarışib...  
Düyünlər...



Qürub çağrı yanaqlarda dan gülür, -  
Sınağından keçib axı gözlərin.  
Baxışlardan şəlalələr tökülür, -  
Bir bulağı içib axı gözləri.

Əməlləri yer şumlayar, gül dərər,  
Məhsulları aşib-daşan dənizdir.  
Bir baxışda yüz təbəssüm göndərən  
Ürəkləri, amalları təmizdir.

1973



AY İNADIM, NƏ YAXŞI Kİ...

Ayağından daş asılı tərəddüdlərin,  
Diliqısa imkanların biri durmadı.  
Ay inamım, nə yaxşı ki, daim göyərdin,  
Ay inadım, nə yaxşı ki, geri durmadın.

İndi bir az dözüm gərək, bir az cəsarət,  
İndi bir az kürlük gərək, bir az siyasət.  
Bir az mərdlik, bir az sərtlik, bir az sədaqət...  
Ay inadım, nə yaxşı ki, geri durmadın...

Sürünəcək bu ilanlı, əqrəbli yollar,  
Görünəcək istiqanlı, qəzəbli yollar,  
Bu əzabdan, bu nəşədən əsəbli yollar.  
Ay inadım, nə yaxşı ki, geri durmadın.

Bu ürəyim demə elə zərbə udanmış,  
Bu ümidim zərrə tutan, zərrə udanmış.  
Vaxt nə qəfil sırə pozan, cərgə udanmış,  
Ay inadım, nə yaxşı ki, geri durmadın.

1981

### BU UŞAQ AYAQ ACIR...

Bu uşaq ayaq açır -  
anasının əllərinə doğru,  
atasının ciyinlərinə doğru.  
Bu uşaq ayaq açır -  
nənəsinin cavanlığına,  
babasının gümrahlığına doğru.  
Ayaq açır bu uşaq -  
dilində açılası çiçəklərə doğru,  
səsində oyanası gülüşlərə doğru,  
qəlbində cürcəsi sevgilərə doğru.  
Ayaq açır bu uşaq;  
Dünyanın Günəşinə,  
Günəşin işığına doğru.  
(Atom işığı da vardır dünyanın...  
Ona doğru ayaq açan  
xirosimalı uşağı da).

Bu uşaq ayaq açır;  
dünyanın sevincinə,  
kədərinə doğru,  
İnsanına,  
heyvanına doğru,  
müdrakinə,  
nadanına doğru.  
Dünyanın başı üstündə  
atom bombası -  
Eşidirsinizmi, əmilər?  
O bombanın altından keçəsi  
yolu var bu uşağın.

1983

## OXŞAYIM TELLƏRİNİ

Oxşayım tellərini,  
ovuclayım su kimi,  
Axsın barmaqlarından  
süzələnsin, dinməyim.  
Rəngini gözlərimə  
çəkim  
bir yuxu kimi -  
Sürmələsin gözümü  
saçlarının ipəyi.

Elə gəzsin baxışım  
çöhrənin səhərini,  
Yanağında alışan  
laləyə meyli düşsün.  
Qəlbim keçə bilməsin  
tərəddüd çəpərini,  
Arzum  
ümidlərindən  
elə gileyli düşsün.

Yaxınlığın tilsimi  
salsın uzağa məni,  
Bükülsün gözlərimin  
xumarına  
diləyim.  
Elə yarıyuxulu  
bənzət uşağa məni.



Sənə arzularımdan  
yaxın düşə bilməyim.

Elə arzularımın  
çəpərindən boylanıb  
Qəlbimə çəkim səni,  
ruhuma töküm səni.  
Elə ümidlərimin  
şəfəqinə boyanıb,  
Xəyalda əzizləyim,  
xəyalda öpüm səni.

1982

## HƏYAT EŞQİ

*M.P. Vaqifə*

Bənövşə duruşu olacaq boyum,  
Səhərin şəhini içəcəyəm mən.  
Yaşayıb dünyanın baharı boyu,  
Bir yarpız ətrinə çökəcəyəm mən.  
Hardasa, hardasa bir quru çöpüm  
Bir çinqı olacaq təzə ocağa.

Yaşamaq,  
yaşamaq istəyim ilə  
Bir bulaq gözünü oyadacağam;  
A dünya, mən sənə qayıdacağam!

Səndə nə görüşəm -  
hesabdan deyil,  
Səndə nə çəkmişəm -  
hesabdan deyil.  
Gördüyüm, çəkdiyim əzabdan deyil.  
"Toy-bayram" döyümlü işığım, odum,  
Bir udum suyunu, havanı udub,  
Kəpənək ömrümü ayıldacağam,  
A dünya, mən sənə qayıdacağam!

1982

\*\*\*

Kürəyimi günəşə söykəyib  
oturmuşam -  
üzü kölgəmə.  
Sənsə kölgəmlə mənim  
aramızdasan.  
Səndən danışırıq.

Məni kölgəmə  
beləmi qısqanırsan? -  
Durmusan aramızda,  
Amma unutmusan ki,  
gölgəm üzündədir.

1993

\*\*\*

Sənə köynək tikirəm  
Günəş şəfəqlərindən.  
Sənə köynək tikirəm.  
Durmusan Günəşlə aramızda,  
Kölgən düşür tikdiyim köynəyin üstünə.  
Sənə köynək tikirəm,  
Köynəyin üstündə-kölgən.  
Tikirəm kölgəni köynəyinə.

1993

## MƏNİM

Gözümün işığı azalıb, Allah,  
Qəlbimin istisi sozalıb, Allah,  
Alnıma gör nələr yazılıb, Allah,  
Gör nələr yazılıb adıma mənim.

O gedib, əlimin hərarəti yox,  
O gedib, qəlbimin məhəbbəti yox.  
Bəxtimin ömrümə sədaqəti yox,  
Yetəmmir bir kimsə dadıma mənim.

O gedib, işıqlı göyüzüm gedib,  
Ardınca dünyanın gündüzü gedib.  
Şerimin ən kamil düzgüsü gedib,  
Gedəndə salmayıb yadına məni.

Mənə rəva gördü bu sərtliyi o,  
Mənə rəva gördü bu pərtliyi o,  
Bu qədər mərd ikən namərdliyi o  
Caladı, qaladı oduna məni.

Bu gün mən necə də dilavər idim,  
Mərtəbə-mərtəbə gilavar idim.  
Bir xəbər ardımcı canavar idi,  
Tutub, basmalılmış orduna məni.

Gözümün işığı azalıb, Allah,  
Qəlbimin istisi sozalıb, Allah,  
Adıma gör nələr yazılıb, Allah,  
Gör nələr yazılıb alnıma mənim.

1981

## LÖVHƏ

Bu bahar yolları yiğib əlinə,  
Qapısı dinşənib bu ilk baharın,  
Arzusu dinşənib bu ilk baharın,  
Odur ki, yollardan yiğışmaq olmur.

Bu qızın üzünə günəş çekilib,  
Səsinə, sözünə gülüş çekilib.  
İzinə tökülüb durna qatarı,  
Odur ki, yollardan yiğışmaq olmur.

Tökülüb eşiyə, evi qalmayıb,  
Daha yol çəkməyə heyi qalmayıb.  
Göydə saxlamağa göyü qalmayıb,  
Odur ki, yollardan yiğışmaq olmur.

Gilas budağından sallanıb elə  
Şəh də nənnilənir belədən-belə.  
Açmayıb bir çəmən, bir çiçək hələ,  
Odur ki, yollardan yiğışmaq olmur.

Tökülüb üzünə teli bu qızın,  
Elə gözü üstə əli bu qızın,  
Küləklər nazlayır elə bu qızı,  
Odur ki, yollardan yiğışmaq olmur.

Bu yazın qapısı dinşənib daha,  
Ünvanı, arzusu dinşənib daha.  
Alnında yazısı dinşənib daha,  
Odur ki, yollardan yiğışmaq olmur.

1971

### NƏ GÖZƏLDİR

Nə gözəldir çiçəklərin mürgüsü,  
Sarmaşığın çəpərlərdə hörgüsü.  
Arzuların, əməllərin sərgisi  
Nə gözəldir, nə gözəl.

Zərif-zərif qırçınlınır tər sular,  
Xumarlanır, tumarlanır arzular.  
Alnimizda naxışlanan yazılar  
Nə gözəldir, nə gözəl.

Bulaqların cilvəsində tər gülüş,  
Təzə-təzə səma gülür, yer gülür.  
Budaqlarda çıraq-çıraq nar gülü  
Nə gözəldir, nə gözəl.

Dünya tərdi, ömür tərdi, sevgi tər,  
Tər ilhamın istəyi tər, zövqü tər.  
Məni təzə duyğulara sövq edən  
Nə gözəldir, nə gözəl.

1973

## TÖVSIYƏ

Bu yolu özündən qabağa salma,  
Səndən əvvəl gedən tapdaya bilər,  
Tapdaya-tapdaya toplaya bilər  
Bu yoluñ dərdini, ağrılarını,  
Bu yoluñ haqqını, haqlarını.  
Bu yoluñ enişdən, yoxuşdan apar,  
Enişə, yoxuşa bağla bu yolu,  
Özündən sonraya saxla bu yolu.

Salınmış yolların aydınlığında  
Sən də bir ciğırı tutub gedərsən,  
Gedən yolcularla itib gedərsən,  
Bu yolu özündən qabağa salma.  
Qalxdın, hələ sanma ayaq üstəsən,  
Qanadın kövrəkdir, uçmaq istəsən,  
Əlinin torpağı dirənməyi var,  
Başının dizindən öyrənməyi var.  
Hələ çox əngəllər yaxandan tutub,  
Köhnə palaz kimi çirpacاق səni,  
Günün qarasından, ağından tutub,  
Dənləyəcək səni, qırpacaq səni.  
Fikir ciblərində bir siqaretcə  
Sümürüb atası söz qalmayacaq,  
Nəşə qalmayacaq, həzz qalmayacaq.  
Bu yolu özündən qabağa salma,  
Özündən sonraya sal ki, bu yolu,  
Ardınca gələnə açıq olasan.



Ağrinca gələnin acı olasan.  
Bu yolu özündən qabağa salma,  
Özündən sonraya saxla bu yolu,  
Özündən qabaqda bağla bu yolu.

1997



BƏNÖVŞƏ

*Xurşidbanu Natəvana*

Boynu bükükmüdü binadan-başdan?  
Ayrı düşmüşdümü yardan, yoldaşdan?  
Bəlkə də qaçıbmış bir qəlbidaşdan,  
Düşüb qar üstündə qara bənövşə.

Belə bitməmişdi heç kol dibində,  
Çəkin qəlbinizə bir yol dibindən.  
Açılıb həsrətə bir qol dibindən,  
Olub tənhalığın yarı bənövşə.

Ay duruşu məğmun, ay ətri incik,  
Saldın tilsiminə qocanı, gənci.  
Ayrılıq gözləyir əlində xəncər,  
Vuracaq qəlbimə yara, bənövşə.

Yazın xəbərini götirdin, əcəb,  
Libasın, rayihən, ətirin - əcəb.  
Mənim ürəyimdə xətirin - əcəb,  
Gəl ol sinəm üstdə aram, bənövşə.

Mən də sənin kimi qəlbidağlıyam,  
Nisgil soraqlıyam, qəm çıraqlıyam.  
Bir sıniq taleyə elə bağlıyam,  
Çəkib varlığımı dara, bənövşə.

1965

\*\*\*

Fikirlərim cəm olmadı,  
Başqa bir peşəm olmadı.  
Sənsiz gün axşam olmadı,  
Qaldı uzana-uzana.

Niyə yortduq qəm atında?  
Endik simurq qanadından.  
Ömrün nağıl cənnətindən  
Çıxdıq utana-utana.

Tale yazan cəza verib.  
Gətiriblər gözə, verib.  
Əziyyəti bizi verib,  
Bəxti yetənə-yetənə.

1994

### DURNA QATARLANDI

Durna qatarlandı payızı doğru,  
İlahi, qəlbimin gözü ağladı.  
Uzandı əllərim ulduza doğru,  
Uzandı, əlimin sözü ağladı.

Ağrıdı əlimin xatırə yazı,  
Gözümündən uzaqda öldü çiçəklər.  
Düzdüm durna kimi qatara yazı,  
Yazın dibçeyində öldü çiçəklər.

Durna qatarlandı, bir şülək vida  
Açıldı qatardan endi qatardan.  
Bu qərib, nigaran, tənha dünyada  
Bircə mən qalmışdım indi qatardan.

Bircə mən qalmışdım - sakit, pərişan,  
Vida anlarından qayıdır gələn.  
Bircə mən qalmışdım gedən qatardan,  
Bircə mən qalmışdım, - payızı gələn...

1995

\*\*\*

Dilində bir sözlü qıfil,  
Nə susursan, dillən, tifil.  
Bu dünyada kifir-kifir  
Üzlər sənə tənə edir.

Gör nə çiçək yağışıdır,  
Qızlar ömrün naxışıdır.  
Tut birinin baxışını,  
Gözlər sənə tənə edir.

Sən də bir elin toyusan,  
Bir "qurban olumun" boyusan.  
Durub gözünü döyürsən,  
Qızlar sənə tənə edir.

1997

## PARAŞÜTÇÜLƏR

Birdən-birə  
nöqtə-nöqtə  
çixıb işıq selindən,  
səmaların yaxasında  
düymələnib qaldılar.  
Sualların,  
nidaların arxasında  
düyünlənib qaldılar.  
Bu nöqtələr,  
bu düymələr  
yavaş-yavaş  
dönüb vergül oldular,  
bu düyünlər  
bir dəstə gül oldular.  
Gül deyilmiş -  
yelləncəkmiş -  
asılmışdı topa-topa  
buluddan,  
enirdilər asta-asta  
tuta-tuta  
sükutdan...  
Şəfəqlərin üstü ilə  
süzə-süzə  
çixırdılar  
sual dolu,  
nida dolu atəşdən,  
enirdilər



dağa-düzə  
Aydan, Marsdan,  
Yupiterdən,  
enirdilər  
Günəşdən.

1977

ƏLİNĐƏ

Bu bülbülün səsi həzin,  
Oxusun, qəlbim titrəsin.  
Aman, bir də inləməsin, -  
Haray vəfasız əlindən.

Niyə çıxdım bu sahilə? -  
Bülbülləri həsrət gülə.  
Dünya bu yorğun könülə  
Darlıq edir qız əlindən.

Tanrı bizi xərcə salıb,  
Hikmətinə pərdə salıb.  
Şairləri dərdə salıb, -  
Çırpınırlar söz əlində.

1994

\*\*\*

Kimi arayıb axtarım?  
Ötdü sevgili vaxtlarım.  
Qapandı sevgi dəftərim,  
Qapandı gözlərim kimi.

Küylənərəm, haylanaram,  
Dosta, yada paylanaram.  
Döñə-döñə boylanaram,  
Bilmərəm gözlərəm kimi.

Innən belə külüm qalar,  
Boynumda borc ölüm qalar,  
Arxamca "sağ olum" qalar  
Nigaran izlərim kimi.

1997

\*\*\*

Bir qərib ümməna düşüb,  
Əvvəlimi sona düşüb?  
Ürək sevib qana düşüb  
Əllisindən yüzünəcən.

Çıxım dedim bu qəmdən də,  
Sevgi adlı aləmdən də.  
Ömür kimi qələmdən də  
Yol çəkirəm özüməcən.

Çətin daha gülə yazım,  
Gülə-gülə gələ yazım.  
Allah, elə elə yazım  
Dilimin son sözünəcən.

1997

## TÜFƏNG SƏSİ

İndi bu ev yaxasını cırası,  
İndi bu ev hayqırası dərdini.  
Başa çatıb orda bir toy xınası,  
Burda isə gözləyirlər gəlini.

Sehrlənib, bəyin gözü yol çekir,  
Şam tuturlar, toy tuturlar gecəyə.  
Xırda bacı bədirlənmiş Ay təki,  
Hey boylanır, hey uçunur küçəyə.

Hecalanır bir tarixin əvvəli,  
Gəlin gəlir, nağıl belə başlanır.  
El dağılır, - toy dağılır, nöqtələr,  
Toy dağılır? Toy ki, hələ başlanır...

Darıxırlar,  
Bu gecədən xəbər yox,  
Əsəbləri, dözümləri xof alır.  
Dillənməyə, danişmağa təpər yox,  
Sükuta bax, gəzir başıhavalı.

Sükuta bax, ətək salıb oturub  
Qızbacının, Gülbədamın dizində.  
Sükuta bax, bir maraqdan ötürü  
Mürgüləyir nənələrin gözündə.

Gecə keçir, dan yerinə nə qaldı?!

Narahatlıq indi cilov gəmirir.

Bu toy-mağar olmaya bir nağıldı? -  
Tapan yoxmu bu tilsimin çəmin? -

Talan oldu qanadların həvəsi,  
Talan oldu könüllərin sevinci.  
Neçə günlük rəqslərin əvəzi  
Tövşüyürdü eşik indi, ev indi.

Tövşüyürdü gözlərdəki cəsarət,  
Səsi, sözü tövşüyürdü sağıdışın.  
Gecə keçir, bəyi saran xəcalət  
Əllərində titrəyirdi soldışın.

Ana özü saç yolurdu bu dərdə,  
Cadu-pitik qanad açıb uçurdu.  
Quru çırrı qalmamışdı çəpərdə,  
Hürzad qarı həyətdə fal açırdı.

Fal açırdı o yan, bu yan qonşular,  
Fal açırdı ən zirəyi qızların.  
Baş bəzəyən, paltar biçən, qaş alan  
Ayçıçayın çöhrəsi də qızarib.

Kənd qulaqda, tüsəng səsi susurdu,  
Uzaq evlər nə düşünür, nə duyur?  
Tüsəng səsi açılmasa, qüsurdı,  
Tüsəng səsi -  
son nöqtəsi hər toyun.

Tüsəng səsi açılmasa, - qəbahət,  
Qız evinin - Tənə yükü, qəm yükü.



Tüsəng səsi açılmasa, - əsarət,  
Qız günahkar, qız müqəssir, qız - nökər ...

Amma indi...  
Oğlan özü qəm yeyir,  
Ovsunlanıb toy evinin hasarı.  
Geçə keçir, aydınlaşan dan yeri  
Bir ananın gözlərində qızarır.

İndi bu ev yaxasını cırası,  
İndi bu ev hayqırası dərdini.  
Əllərində qızaran toy xinası  
Çöhrəsini kölgələyib gəlinin.

1985

### SƏNİ DAĞ BİLMİŞDİM...

Səni dağ bilmişdim ağır anımda,  
Demə, öz-özümü aldatmışamış.  
Bir qəfil tufanın burulğanında  
Mən saman çöpünə əl atmışamış.

Yaxşılıq adında dünyada nə var -  
Sənə arzuladım,  
pis mənə gəlsin.  
"Bəxtim günəş olsa" - dedim -"al apar", -  
Duman mənə gəlsin,  
sis mənə gəlsin.

Qəfil bir şübhənin izləri üstdə  
Bəlkə də hiddətlər udmuşdu səni.  
Yaxşı ki, dostluğum əlləri üstdə  
Ən uca zirvədə tutmuşdu səni.

Əslində ufacıq bir əvvəstandın,  
Yel olub ötmədim mən ki, yanından.  
Özün mərtəbəni çox uca sandın,  
Özün də yixildin öz ünvanından.

1974

BELƏ DOST...

İndi düşüb səmimiyyət dəryasında çiməsən,  
Ən füsunkar təbəssümü yamayasan hüsnünə,  
Bu sehrdə bəlkə, desək, xoş gələrsən kiməsə.  
Aman-aman, bu görkəmlə gəlməyəsən üstümə...

Gəlməyəsən - əsəblərim sakit düşmüş quzudur,  
Gəlməyəsən - bu itkidən alışmaram, yanmaram.  
Nə gərəkmiş, dostun ola, astarı - bir, üzü bir?!  
Nə gərəkmiş, beləsinə dostluq üçün yalvaram?!

Ağrı dişdə, sevinc gözdə, kədər qəlbdə güclüdür, -  
Ağrılıdır, sevinclidir, kədərlidir taleyim.  
Mənim tənha sığnacağım bir səadət bürcüdür;  
Belə sadə səadətlə mən sehrlı qalayam...

1979

\*\*\*

Nə gündüzdü, nə də gecə,  
Qələm dönmüşdü qılınca.  
Əl atdım, əlimə keçə,  
Qaldım əlimin altında.

Dərdim, qəmim üzə durdu,  
Bir hayıma yüzü durdu.  
Dedim yazım, susub durdu  
Əlim qələmin altında.

Tanrıım məndən üz gizlədi,  
Neçə-neçə iz gizlədi.  
Ən gərəkli söz gizlədi  
Mənim dilimin altında.

1995

\*\*\*

Mən də o gözəl dünyanın  
Gözəl yükünə girmişəm.  
Baxıb görmüşəm özüməm,  
Adam kürküñə girmişəm.

Çıxmışam adam içindən,  
Biri olmuşam üçündən.  
Qalıb bir fikir köçündən,  
Sözə sürgünə girmişəm.

Yolumdadır ölüm-dirim,  
Gül açmayır mindən birim.  
Nahaq Dədə Füzulinin  
Şahlıq mülkünə girmişəm.

1999

### MÖVQE

Sənə yaraşmaz bu qələm,  
Sən bu qələmdən qocasan.  
Dur ayağa, qəddini aç,  
Gör ki, nə şaxsan, ucasan.

Aç ovcunu, yürüş quşum,  
Sənə də bir quruş düşüb.  
Bax, qanadin qırış düşüb,  
Aç ki, açılsın, ucasan.

Sən də, a ruhum, fağırsan,  
Ağrı, qələmin çığırsın.  
Səni ötənə - çığırsan,  
Sənə yetənə - küçəsən.

1997

YAZA DÖĞRU

*Tərəvəzçi qızlarımız Südabə,  
Gövhər və Maisə üçün.*

Yaza doğru dartınır  
bu qolların həvəsi,  
Yaza doğru dartınır  
axıb gedən küçələr.  
Yenə əkin növbəsi,  
yenə alaq növbəsi...  
Gündüzün əitəyinə  
tikiləcək keçələr.

İş gününün vaxtı da -  
dartınmaq həvəsində.  
Gözdə xumarlanacaq  
yorğunluğun acısı.  
Bir ağac kölgəsində,  
bir arxin köbəsində  
Açılası süfrələr -  
xoş günlərə açılsın!

Açılası süfrələr -  
xoş üzlərə açılsın  
Gündüzün al Günəşi,  
gecənin ayı kimi!  
Bu əllərdən düşəcək  
bol tərəvəz bağçası  
Dünyanın dincliyinə  
qızların payıdımı?!

Hələ ki, növbədədir  
payız, qış qayğıları,  
Hələ ki, növbədədir  
hünərlərin təzəsi.  
Bu qızların ömründə -  
hələ yaş qayğıları  
Payızın eldən gələn  
adətinə tələsir.

Toyların, büsatların  
bolluğudur bu payız,  
Bulaqların gözündə  
nişanlı baxışı var.  
Bu qızlar üçün yenə  
çal-çağırdı bu payız;  
Buludların gözündə  
toy-mağar yağışı var...

Açılib süfrələri  
payızın ortasında,  
Pendir, çörək götürən  
əllərdə Günəş yanır.  
Bu gün bir əsgərdilər  
bu əmək ordusunda -  
Sabahın gəlinləri -  
təzə toy ünvanları.

1985

## XƏYALPƏRƏST

Açar qanadını səmalara o,  
Uzağa zillənər, yaxını görməz.  
Yumar gözlərini zamanlara o,  
Yenə istədiyi yuxunu görməz.

Görməz əllərinə düşən anı da,  
Hürküdər fürsətin şahlıq quşunu.  
Elə gözüqipiq, - bəxtin yanında,  
Elə çeynəmədə ağlı huşunu.

Ağlından bir qarış ucala bilməz,  
Eşqi dünənlərin keşməkeşində.  
Ay ötər, il ötər, qocala bilməz,  
On altıca yaşı ağlar huşunda.

Ovutmaz əlibərk qisməti onu,  
Döndərər Araza, döndərər Kürə.  
Ağladar, güldürər həsrəti onu,  
Qəlbində yixilar, qəlbində durar.

Elə isti olar həzinliklərə,  
Bir soyuq baxışdan dərdi ucunar.  
Neçə yol ölümü gözüylə görər,  
Neçə yol çevrilər dərd ağacına.

1988

## NEYLƏYƏYDİ MƏLƏK QARI

Arzu, ümid günlərinə zəncir idi,  
Danlaq, öyündə boğazında kəndir idi,  
İlk gördüyü, son gördüyü kənd yeriydi;  
Neyləyəydi Mələk qarı, neyləyəydi?!

Əllərini əl içində görəmmədi,  
Saçlarını ağ günlərə hörəmmədi.  
Qız qarısı, düz qarısı; görən dedi: -  
"Neyləyəydi Mələk qarı, neyləyəydi?!"

Uşağı da, böyüyə də "Mələk" idi,  
Özünə də, özgəyə də dilək idi.  
Qız qarısı, - bu da bir cür kələk idi,  
Neyləyəydi Mələk qarı, neyləyəydi?!

Tüstüləndi, qarsımadı yeri-göyü,  
Kişiləşdi əli-qolu, nitqi, boyu.  
İnək sağdı, odun yardı, taya qoydu,  
Neyləyəydi Mələk qarı, neyləyəydi?!

Yaşidları ona "sərhəd", "qala" dedi,  
"Qız qapısı - xan qapısı ola" - dedi.  
Subay-salıq cavanlarsa "xala" dedi,  
Neyləyəydi Mələk qarı, neyləyəydi?!

1982

## ÇƏLƏNG

Yazın qoynundan çırtlayan qız,  
Güləş gözlü ulduzlar  
üzünü yusun.  
Gözlərin  
açan gullərə,  
gullər  
gözlərinə vurulsun.  
Səni ağ günlərin aynasına boylanasan.  
Günəşin  
qəlbində yanın arzular,  
Arzuların  
taleyin üstündə işiq olsun.  
O işığın içindən keçən,  
o işığın nuruna düşən  
sənin cazibəndə dolaşib qalsın.  
Xoşbəxtlik  
ardınca düşən pişik kimi  
yalmansın sənə.  
Yazın içindən  
Gün kimi,  
gül kimi,  
boylanın qız,  
bu dünyada mən  
daşın da vurğunu oldum,  
divarın da.  
Təkcə özümə vurula bilmədim.  
Təkcə özümə öyrəşə bilmədim.

Uzaq sevgilərin  
kökü var qəlbimdə, -  
xatırə ağacı çiçəkləyir hərdən  
yaxşılıq görəndə,  
gözəllik görəndə.  
Baharin qəlbində çiçəkləyən qız,  
mənim də haçansa baharım olub,  
bir ümid dolusu,  
öyüd dolusu,  
qəhqəhə dolusu,  
sevinc dolusu,  
yolları dizimdə,  
ayrılığı gözümdə,  
ağlı-qaralı taleyi alnımda  
şəhərim olub.  
Çöküb gözlərimin dibinə  
sevinci - kədərilə,  
axşamı - səhərilə.  
Çöküb huşumun dərinliyinə  
sakit küçələrilə,  
qarlı gecələrilə,  
yosma evləri,  
sadə həqiqətləri,  
yalanlarıyla...

Mənim haçankı baharımdasa  
xirdaca-xirdaca imkanlarına söykənib  
böyük arzularına, böyük ümidiimə  
qanad açmağım olub.



Baharı gözlərində çağlayan qız,  
gözün bulaq görsün,  
əllərin səhəng.

Mənim gəncliyimin ciyni  
o bulaq üstündəki  
səhəngə əyilib hələ də.  
O səhəng yerə yapışib,  
zamana yapışib,  
dövrə yapışib -  
qalıb mənim ciyni əyili  
gəncliyimin qaldığı yerdə.

Baharı saçlarında oynayan qız,  
əllərin,  
ayaqların "Tərəkəməyə" süzsün,  
toyunda çağlaşın  
ata-ananın,  
nənənin, babanın,  
elinin, obanın  
isti, həzin, coşqun, sakit havaları.

"İnnabı",  
"Qəşəngi",  
"Bəxtəvəri",  
"Naz eləmə",  
"Xalabacı",  
"Aman nənə",  
"Yüz biri" oynatsın səni.  
"Vağzalı" üstündə köçəsən, qız!

Fəsillər ömrünə  
vaxtında gəlsin.  
Ən uzun fəslin ömrünün qışı -  
nəvəli,  
nəticəli,  
kötükçəli fəslin olsun!  
Elincə,  
obanca nəslin olsun, qız!...

1989

## QARI

Odur, gəlir asta-asta bir qarı;  
Ötən illər addımını gəmirib.  
Arxasınca zorla çəkib aparır  
Bir ömürün sevincini, qəmini.

Təngişdikcə, darıxdıqca nəfəsi  
Xəstəliyi, nasazlığı qarğıyır.  
Hələ dünən deyib-gülən həvəsi  
Bu gün çöküb iliyində ağrıyır.

Oləziyir yoxsa ömür çeşməsi,  
Gecə çökür gözlərinə sərasər.  
Dünənidən bu gününə keçməsi -  
Səhrədləri adlamağa bərabər.

Səbiridir, təmknidir obanın,  
Bir nəslin əvvəlidir gəncliyi.  
Bu gün iftar namazına yubanıb;  
Ən balaca nəvəsindən inciyib.

Yola getmir qaş-gözüylə qızların,  
Oğlanların saçlarına darılır.  
Hamı üçün o utanıb-qızarır,  
Hamı üçün - keçmişinə sarılı.

1984

OVÇU MACƏRALARINDAN

Çiçək-ciçək açdı dərə, açdı düz,  
Çeşmə-çeşmə daşdı dərə, daşdı düz.  
Ayaq altdan  
qaçıdı dərə, qaçıdı düz -  
O sözümüzün izi qaldı havada.

Hənir aldı, sevincindən qışkırdı,  
Göz açınca o, hədəfi boş gördü.  
Kol dibindən bir pırıltı fişqırdı -  
Uçub getdi -  
gözü qaldı yuvada.

Ov həvəsi barmağında partladı,  
Ovu tutdu, ürəyinə yatmadı.  
Tikələri boğazına çatmadı -  
Oda döndü,  
közü qaldı tavada.

1977

\*\*\*

Burda bir dəli-dolu var,  
Sağa-sola min yolu var,  
Çiyninə yük əl-qolu var,  
Görən haçan ağillanar?

Həddi-buluğu tərləyib,  
Azacıq bıçı tərləyib,  
Gözünüzü çəpərləyin,  
Baxışınız oğurlanar.

2001

## DÜNƏNDƏN BUGÜNƏ

Yenə bahar havasına qapım - açılı,  
Yenə bahar rayihəsi götürüb məni.  
Hələ dünən dözümümlə yendim əcəli,  
Bu gün alıb təbiətin ətiri məni.

Nə sözüm var bu hikmətə, nə etirazım,  
Bir gün döyən, bir gün öyən dünyadı bu da.  
Bu sevgiyə, bu nifrətə gümanıb azıb,  
Oyunçudur, öz oynunu oynadır bu da.

Deyən Günəş gülümsəyir başımın üstdə,  
Bu tufandan, qasırğadan çıxıram deyən.  
Üğur üstdən uğur gəlsin işimin üstdə,  
Bəxtim ilə qolboyundur axırm deyən.

Təzələşən təbiətmi, ya ömrümmüdür?  
Ağlımmıdır, hissimmidir? - Ayırammiram.  
Bu duyğular yalanmıdır, ya doğrumudur?  
Nədir axı içərimdə bu bayram quran?

Hələ dünən dözümümlə sovdum əcəli,  
Daha yaxın düşməz mənə yüz canı ola.  
Baxıb gördüm, dadi-bidad, dünya gözəldi,  
Yaşamağa, yaratmağa imkanın ola.

Baxıb gördüm min yaşda da, milyon yaşda da  
Gözəlliyi, xoşluğuya cavandı dünya.  
Sığalla da, dümsəklə də, sev də, daşla da,  
Oynamağı bilirsənsə, havandı dünya.



Oynamağı bilirsənsə, utanma, qol aç,  
Çalan kimdi, çalınan kim, sənə borc deyil.  
Çix meydana, ətəyindən tutana qol aç,  
Tumurcuq ol, bu yaşda da, hələ gec deyil.

Tumurcuq ol, arzu çırtla, ümid çiçəklə,  
Səni udan əjdahanın ağızından od qap.  
Div önungdə iməkləmə, yetir, ətəklə,  
Ünvanından ünvan qopar, adından ad qap.

Tumurcuq ol, ömrün qışı, ağ günün gəlir,  
Daha qaçar söhbətindən, sözündən ələm.  
Necə illik yasdan çıxıb ruhun dincəlir,  
Gözəlləşir, cavanlaşır gözündə ələm.

2000



## MİNİ POEZİYA

Hava yanıq qoxuyurdu...  
Günəşdən sonra.

Sərçələrin dimdiyi  
aralı qalmışdı...  
Külək başlamaq bilmirdi.

Yay hamını soyundurmuşdu.  
Paltarlıları xoşlamırkı dəniz də.

İsti canına hopmuşdu yarpaqların.  
Axırıncı yağışı  
xatırlayani qalmamışdı.

Yumruqlarını bir qədər də möhkəm düydü.  
Başına dəyən  
dəyənəyin ağrısı ovcundaydı.

Dodaqlarını bərk-bərk kipləşdirib,  
Dişlərini bir-birinə sıxmışdı, -  
canı ağızındaydı.

Gözləri iri-iri açılmış,  
Ağzı aralı qalmışdı;  
Ruh qəfəsin qapılarını  
örtməyi unutmuşdu.

Ölümü özündən çox sevən insan,  
Səni kim sevəcək,  
Özün sevməsən?!

İşığa tutulmuş dəsmal kimidir,  
Üzündən-gözündən  
yaş süzülür.

Binalar - diz üstdə,  
yollar övkəş-övkəş,  
pəncərələr, qapılar -  
ayı mağarası;  
Mühəribə qurtarmışdı.

Ölümün üstünə  
ayı dərisi çəkilmişdi;  
Güllə ölümcül imiş.

Duman, özünü asmağa tələsmə,  
Qarşıda səni dağ gözləyir.

Çarıqdan çıxdı,  
nə qazandı?  
Dünya, qayıt çarığının içində.

Balığı buraxmışdılar  
dəryaya,  
Xalıqın isə  
bundan xəbəri yox idi.

Bütün yaxşılıqlar  
çay aşağı üzürdü.  
Orda isə heç kim yox idi.

2002

## ƏMƏKÇİ GƏNCLİYƏ

Siz ey ucalıqda  
Güneşə bizdən yaxın olanlar,  
məhəbbətə,  
alqışa bizdən yaxın gözəllər,  
bizdən layiq oğlanlar,  
bizdən layiq igidlər...  
Sizi harda axtarım -  
pambıqyığan maşında  
zirvələri aşanda.  
Sizi harda axtarım -  
daşlara can verəndə.  
Sizi harda axtarım -  
dünyanın hər yerində  
dağ yaranda axtarım,  
yol salanda axtarım,  
bağ salanda axtarım.  
Siz hər yerdə, hər zaman  
quran, yaradansınız,  
ümid yaradansınız,  
inam yaradansınız.  
Siz, ey şerə, mahniya  
bizdən layiq oğlanlar,  
bizdən layiq gözəllər,  
hansi səmtə dönürəm -  
gözüm qarşısındasız.  
Hansi səmtə gedirəm -  
süfrəmin başındasız.



Siz bacım boyundasız,  
qardaşım yaşındasız.  
Arzum arzunuzcadır,  
ümidim -  
sayınızca.

Sizli duyğularım var -  
gününüz, aynızca.  
Siz ey ucalıqda  
Güneşə bizdən yaxın olanlar,  
məhəbbətə, alqışa  
Bizdən layiq gözəllər,  
Bizdən layiq igidlər.

1978

### BU BAĞÇANIN

Bu bağçanın mehi sərin,  
şehi durudu.  
Əyildim bir gülün dərim -  
əlim qurudu.

Bu bağçanın gülü qönçə,  
tülü zərifdi.  
Örpəyini səhər öncə  
bura səribdi.

Bu bağçanın barı şirin,  
narı məzədi.  
Elə gəzdin - qədəmlərin  
bağı bəzədi.

Bu bağçanın gülü incə,  
dili şirindi.  
Dönüb baxdım - gül içində  
yerin göründü.

1980



### BU MƏHƏBBƏT BƏLKƏ DƏ...

Bu məhəbbət bəlkə də belə yazıq deyildi,  
Bu məhəbbət bəlkə də belə miskin deyildi.  
Belə uzaq deyildi bu torpağa bu göylər,  
Belə küskün deyildi bənövşələr ömürdən.  
Gəlib, gəlib bu qızın qəlbini düşənəcən  
Bu məhəbbət bəlkə də belə yazıq deyildi.

O qız kimi sevirdi, o qız niyə sevirdi?  
Qəlbindəki işığa, hərarətə sevindi.  
Haçandan açdı çiçək, yandı, alışdı haçan?  
Bir körpə həvəs olub ömründən çıxıb qaçan  
O ciliz, o sisqa qız hayanda qalıb indi?...  
Bir ovuc ətir olub,  
bir ovuc nəsim olub,  
Küçə, qapı, pəncərə zara gəlib əlindən.  
Kimdir onun qəlbini  
pəncərədə, qapıda, küçədə qoyub gedən?  
Neçin düşdü bu oda,  
Neçin içdi bu meyi?  
Daşa dəyib istəyi,  
Qişa düşüb ürəyi.  
Leyliyə döndüyünü, harda kimə deyibdi?  
Bu qızın ürəyində yanana, bişənəcən  
Bu məhəbbət bəlkə də belə yazıq deyildi.  
Arzusunu, sözünü  
gizləməyib kimsədən,  
İstəyinin izini gizləməyib kimsədən.

Hara gedib, -  
ardınca dördgöz olub şübhələr,  
mərhəmətsiz, səbirsiz dargöz olub şübhələr.

Qəlbindəki həsrətin ünvanı xəyal imiş,  
O hərarət, o işıq, demə qara xal imiş.  
Mahnılar həzin-həzin axıb, dolub qəlbinə,  
Dənizlər mehvərindən çıxıb, dolub qəlbinə,  
O şaqraq ədalardan nə iz qalıb, nə əsər,  
Dönüb quru nəfəsə, dönüb uzaq bir səsə.  
Gözündən həzin-həzin kədər boylanır baxır.  
Dünya baxışlarında qəmə boyanıb baxır.  
Yoxsa vaxtsız qocaldı,  
Yoxsa vaxtsız əyildi?!  
Bu qızın ümidiñə, qəlbinə düşənəcən  
Bu məhəbbət bəlkə də belə yazıq deyildi.

1980

## GƏLİN

Bəxti, günü - ağ gəlin,  
Sevgisi çıraq gəlin.  
Baxışlarda, gözlərdə  
Ağappaq zanbaq gəlin.

Telinə qurban kəsim,  
Dilinə qurban kəsim.  
Ay belə evdən köçən  
Gəlinə qurban kəsim!

Ay gəlin, təzə gəlin,  
Götürün bizə gəlin,  
Üzərriyi mən olum -  
Gəlməsin gözə gəlin.

Ay gəlin, gözəl gəlin,  
Məclisi bəzər gəlin.  
Kəmərini asta çək,  
Belini üzər, gəlin!

Şehdən gül əskik olmaz,  
Mehdən tül əskik olmaz.  
Ay belə gəlin gələn  
Evdən gül əskik olmaz.

1978

## BAYATI BÖLGÜSÜNDƏ

Xəncərinin qaşı düşməz,  
Üzüyünün daşı düşməz.  
Bu ömrün xoş sıfətinə  
Bu yerlərin qış düşməz.  
Düşməz, anam, düşməz, anam.

Üzüm əkdim - gözüm qaldı,  
Ocaq çatdım - közüm qaldı.  
Ürəyimdən diliməcən  
Bir kəlmənin izi qaldı;  
Gərək udam, anam, udam.

Aman sardı zülüm məni,  
Dindirmədi gülüm məni.  
İstəyimə çatammasam,  
İki yerə bölün məni;  
İtmərəm, anam, itmərəm.

Əllərimin yuxusu var,  
Yuxuların duyğusu var.  
Mən ki, belə yorulmuşam, -  
Deyəsən, qış qorxusu var, -  
Gələrəm, anam, gələrəm...

1980

## NEYNİYİM

Çoban, çalma o neyi, -  
Gedən gedib, neyniyim?  
O tütəyin istəyi  
Məni didib, neyniyim?

Allah, bu gələn yazmı?!  
Taleyi gülən azmı?  
Mənə düşən yazının  
Yazı itib, neyniyim?

Evimiz alaçıqdır, -  
Qəlbinə yol açıqdır.  
O istəyir qaçida,  
Əmim güdür, neyniyim?

Deməyin ki, Leyliyəm,  
Dayımdan gileyliyəm, -  
Məni çəkib əyləyən  
Yoldan ötür, neyniyim?

Açıla bəxtin qolu,  
Bəzənə ömrün yolu...  
Anama qurban olum, -  
Anam edib, neyniyim?

1977

## ZÜBEYDƏ NƏNƏ

Zübeydə nənə,  
qoyunların quzuladımı?  
Quzuların qızılıdımı?  
Qırıldımı, qumraldımı,  
Zübeydə nənə?!

Zübeydə nənə,  
Taxçaların izlidimi?  
Çanaqda südün üzlüdümü?  
Açıqdadımı, gizlidimi,  
Zübeydə nənə?!

Zübeydə nənə,  
Nəvələrin hirslidimi?  
Bir-birinə istidimi,  
Soyuqdumu, küslüdümü,  
Zübeydə nənə?

Zübeydə nənə,  
O yeraltı sərinlərin  
Dayazdamı, dərindəmi?  
Yenə də öz yerindəmi,  
Zübeydə nənə?

Zübeydə nənə,  
Sarı fərə yuva gəzir,  
Yaman yava-yava gəzir.  
Yumurtası tərs gəlibmi,  
Zübeydə nənə?

Zübeydə nənə,  
Kəklikotu, qüşəppəyi,  
Yemlikotu, xınaçıçəyi,  
Səhərgülü, məxmərgülü  
Çölə qaldı, düzə qaldı.  
Dərə keçdik, dağ adladıq,  
Yenə ümid Sizə qaldı,  
Zübeydə nənə!

1980

## MIĞMIĞA

Elə bircə sən əskiksən,  
Sən də mənə tuş gəldin.  
Neyləyək, ta gəlmisən də,  
A miğmiğə, xoş gəldin!

Didişməyə kimsə yox,  
Mən canla əlləşirəm.  
Cəlmisən, canım qurtardı,  
Ta sənlə əlləşərəm.

Qapım taybatay açıqdı,  
Pəncərədən gəlirsən.  
Oyunun olsun, a miğmiğə,  
Hancarıdan gəlirsən?

Dodağında mızıltı,  
Sərxoşsan, ya dəlisən?  
Dərdivardan yapışma,  
Harda "vurub" gəlirsən?

Özünə yazığın gəlsin,  
Gendə dur eləcə sən.  
Mən başdan-başa dərmanam,  
Dişlədin, ölcəksən.

2002



## XATİRƏLƏRDƏN FRAQMENTLƏR

Tənhalığı qapayaraq üzümə,  
Bir mən qaldım, bir dörd divar, bir qələm.  
Yenə şükür,  
yenə minnət özümə.  
Qəlbim məni tək buraxmaz-deyirəm.

Divar-divar gözlərimdə agaran  
Tənha otaq sanki məndən qaçırdı.  
Sükut-sükut qulağıma çığırın  
Xəyallarım tavan boyu uçurdu.

Yaxın-uzaq xatirələr-ətirli,  
Bir könlədə yüz "ətir"in vuruşu.  
Məni minnət ayağına gətirdi  
Kür boyunda bir ceyranın duruşu.

Şəlaləsi min ömürə nur saçan  
Bir zirvənin baxışından güc aldım.  
Bir bağbanın bəslədiyi bağçadan  
Bir fəhlənin hünərində ucaldım.

Elm yolu açar verdi əlimə,  
Yol-uğurlu, yol-uğursuz, yol-çətin.  
Sual oldum neçə-neçə alimə;  
Süfrə kimi açıb tökdü hikməti.

Yolum düşdü arana da, dağa da,  
El gücündə-sellər məni apardı.

Açıq alnim, bəyaz üzüm daha da  
Bir kəndlinin pambığında ağardı.

Bu dünyanın "ölümü", ya "olumu"  
Bir tarixin daşlarında küsmüşdü.  
Ulduzlara səfərimin yolunu  
Qobustanda timsah qaya kəşmişdi.

Açılmışdı marağımın məcrası,  
Gah Xəzərə, gah Goy-gölə boyandım.  
Nest daşları - möcüzəmin aynası,  
Həsrətimdən, heyrətimdən boylandı.

Yaxın-uzaq xatırələr-ətirli,  
Bir könüldə yüz ətirin vuruşu.  
Ürəyimin buzlağında itirdim;  
İndi hamı onu məndən soruşur.

1973

## ÇATACAQ SƏSİN

Axır  
yetişib intizarın  
sahilinə,  
atılacağam qoynuna  
görüşünүн.  
Yoxalacaq  
həsrətinin çırıntısı.  
Bir sevinc töküləcək  
o gün  
səadətimizə.  
Bir hiçqırıq qırıntısı  
sığrayacaq  
sevincimizə.  
Çağıracaqsan  
ahəstəcə adımı.  
Qırıq-qırıq  
hicqırıq  
qasırqasında  
batacaq səsin.  
Batacaq,  
batacaq,  
axır bir qırıntıda  
təsəllimə çatacaq  
səsin.  
Kiriyəcəyəm  
istiliyində o səsin.

Tələsəcəyəm kiriməyə  
"Bir də itməsin"...

Sonra bir şaqraq  
gülüş dalğasından  
sınacaq səadətimizin  
ayna sinəsi.

Tutub əl-ələ  
vuracağıq özümüzü  
gülüş dalğalarına.  
Toplayacağıq  
bütün görüşlərimizi,  
bütün qırıq

səadətlərimizi  
yan-yana qoyacağıq.  
(Bir səmimiyyət baxışı  
oxuyacağıq)  
Günahlarımızı

bir-bir yuyacağıq.

Bütövləşdirib səadətimizi  
atılıcağıq

aldanıssız qoynuna.

Sonra da...

Doyunca güləcəyik  
bir sevginin  
gecikmiş  
toyuna.

1969

\*\*\*

İki şəh daması -  
üzüm giləsi;  
Gilənin qəlbinə yerləşərikmi?  
Mən bir sırr açası -  
sən dinləyəsi...  
İki damla kimi birləşərikmi?

1969

SƏSLƏ MƏNİ

"Salamat qal" şerinin  
müəllifinə

Qəlbində zərrəcə ağrı duyanda  
Vətən, səslə məni, el, səslə məni.  
Küləklər telindən kənar dolansa,  
Dalğa, səslə məni, sel, səslə məni.

Görmək istəyirəm sənin hüsnünü,  
Kaş ki, gözlərimlə öpüm o günü.  
Körpülər alanda Araz üstünü  
Müjdələr gətirən yel, səslə məni.

Bu qədər hicrana ürəkmi dözər?!

Bacı qardaşıyla görüşməz məgər?!

Təbrizi Bakıya qoşub bir səhər  
Danışıq xəttində, tel, səslə məni.

1968



## GÖZÜMÜZDƏN BAXAN VƏTƏN

Kimdir orda keyfə baxır?  
Boğazında kəfən, baxır.  
Unutduqmu, Vətən baxır  
Gözümüzdən uzaqlara!

VƏTƏN

Günəş də vurulub ana yurduma,  
Burda gecələyər, burda qışlayar.  
Çiyninə tikilən ulduzlu səma  
Bu oddan yoğrulmuş yurdu xoşlayar.

Hər gur şəlaləsi -  
bir gümüşü nur,  
Araz, Kür sədası odlu bir nərə.  
Şimşek qəhqəhəsi, çay gülüşü - nur.  
Odlu damarından pay düşüb nara.

Bax, qartal qanadlı o zirvələrə;  
Qaşında min illik baxışı saxlar.  
Şimşek qılıncları bəlkə min kərə  
Vüqarlı köksündə sınayıb dağlar.

Dağı dağ eyləyən qayalar, daşlar  
Bizə səngər olub, yada - göz dağı.  
Çiynindən üzülən düşmən başları  
Burdan diyirlənib üstdən aşağı.

Bağında tükənməz atəş qaynağı,  
Adında "can" kimi şirin sözü var.  
Bahar gəlişində - ana qucağı,  
Qısa baxışında Günəş gözü var...

1970

## SİZDƏ, DAĞLAR

Bir yanda çoban - qaya,  
Sürülər gəlməz saya.  
Qoçun kərəsi sizdə,  
Kürəsi sizdə, dağlar.

İsti lavaş sac üstdə,  
Tez nənənin qaç üstə.  
Nənə hanası sizdə,  
Nehrəsi sizdə, dağlar.

Çiçəklər gəlin-gəlin,  
Çiçək toyuna gəlin.  
Gülün nəfəsi sizdə,  
Şirəsi sizdə, dağlar.

Buludlar xəyal-xəyal,  
Şimşəkdən od misra al.  
Sözün dəryası sizdə,  
Bərəsi sizdə, dağlar.

Gələr göylərin təbi,  
Çağlayar təbil-təbil.  
Saz eydirməsi sizdə,  
Ney səsi sizdə, dağlar.

Nəğmədən axar bulaq,  
Dodağından bal dadaq.  
Dərdin dərmanı sidə,  
Çarəsi sizdə, dağlar.

Uca dayanıb vüqar;  
Ağ sinəsi gümüş qar.  
"Qüdrət qalası" sızdır,  
Zirvəsi sızdır, dağlar.

1970

## QOBUSTAN HAVALARI

Burda bir az dəcəlləşdim uşaq tək,  
Burda bir az kövrəkləşdi qəlbim də.  
Neçə əsr gözlərimdə yumaq tək  
Çözeləndi -  
ipin ucu əlimdə.

Bir daş alıb Qavaldaşa toxundum,  
Cingirdağə sancıldım bir ox kimi.  
Böyükdaşda şəkil-şəkil oxundum,  
Kiçikdaşa "nəmər" verdim qəlbimi.

Təpələrdən nizə kimi boylandım,  
Zağalarda yoxa çıxdım büsbütün.  
Yamac-yamac oyuqlara quylandı,  
Nizə kimi ötüb keçdi bir günüm.

Əsrləri yükleyərək tonqala,  
Xəyalimdə bir dağ kəli qovurdum.  
Çataçatda sildirim da az qala  
Qəlpə-qəlpə,  
ovum-ovum ovuldu.

Bircə hovur nəfəs aldım dərindən,  
Bəlkə, bəlkə yanılmışam, çəşmişam...  
Demə tutub xəyalimin əlindən,  
Eraları birnəfəsə aşmışam.

1973

## AZIX MAĞARASI

*Arxeoloqlara*

Mağaralar,  
mağaralar...  
İndi məni  
bir səs olub,  
bir ün olub  
çağıralar,  
çığıralar,  
bağıralar...  
Marağimdən,  
diqqətimdən  
heyrətimə boyylanaram,  
heyrətimdən  
damla-damla oyanaram;  
Bura demə -  
ilk insanın ilk beşiyi.  
Bura demə -  
ilk idrakin körpəliyi...  
Bu beşikdən,  
bu köşkdən  
bəlkə bircə nəfər çıxıb,  
bəlkə bütöv bəşər çıxıb...  
Əsrlərlə,  
nəsillərlə  
arzuları,  
əməlləri  
yaşa dolub;

daş alətlə,  
daş idrakla  
yaşıd olub...  
Hanı görən  
ilkin əməl,  
şürur adlı inqilaba  
ilkin sübut,  
İlkin təməl?!  
Kömürləşib,  
torpaqlaşışib...  
Bu aləmin,  
bu dünyanın  
hay-harayı  
bir öküzün,  
bir qabanın  
arxasınca  
qaçıb-qaçıb -  
uzaqlaşışib...  
Bu bəşikdə  
bəlkə elə  
ilk bəşərin  
ilk sakini,  
bəlkə elə  
icmaçılıq  
zirvəsindən düşüb  
itən  
süqutunu qoyub gedib -  
axtarmayıb.  
Bir gərəksiz

əşya kimi  
sükutunu qoyub gedib -  
aparmayıb.  
Külüngləyin,  
çilikləyin  
bu sükutu.  
Yaxasından tutun  
bərk-bərk  
silkələyin.  
Qoyun desin -  
haçan onu atıb gedib?  
Varlığını dəvəyəmi,  
mamontamı  
çatıb gedib  
buranın son sakinləri?  
Daş baltanı,  
daş çəkici,  
daş nizəni  
necə yonub?..  
Burda deyən  
sükut özü  
daşa dönüb.  
Külüngləyin,  
parçalayın,  
çilikləyin bu daşları.  
Qəlpələyin,  
siğallayın  
sükut dolu yaddaşları.

1974

## QOBUSTAN

Bir nəhəng timsahımı, ya qurbağamı,  
Bir nəhəng dəvəmi burda hər qaya?  
Əfsanə zağalar,  
nağıł zağalar  
İstəsən, səninçün şərqi oxuyar.

Qılınc zirvələrin mamırlı qını  
Sürüşdün,  
əl atıb  
tutacaq səni.  
Əjdaha yarğanlar açıb ağızını,  
Bir göz qırpmında udacaq səni.

Burda hər qarış yer bir qıſılböndür;  
Bağlayar kimini,  
açar kimini.  
Qayalar,  
qayalar bir himə bənddir -  
Başlaya min illik nağıł himnini.

Düşər hər baxışım bir nişangaha,  
Düşər hər addımım bir binə üstə.  
Burda sirlər -kaha,  
tilsimlər -kaha;  
Yatır Qobustanım xəzinə üstdə.

1974

## QALA HARAYI

Burda qədim bir qala  
Yatır daşlarının çopurlarında.  
Yatır divarının ucuqlarında.  
Başında -  
yel olub ötən əsrlər,  
məğrur qüllələrin söküklərindən  
bir dişləm qoparıb keçən əsrlər.  
Tufanlar azıbdır burda yolunu -  
bəlkə də bir  
külək çaparı keçib.  
Dolaşıq,  
çarpaşıq dolaylarından  
canını bir təhər qurtarıb  
keçib...  
Burda öz ömrünü sayır bir qala,  
Burda öz ömrünü yatır bir qala.  
Çopur daşlarında bir giley yatır,  
Uçuq hasarında mürgülər yatır.  
  
Yatır əfsanəsi,  
yatır harayı:  
"Məni axtarın,  
məni arayın".

1975

## İÇƏRİŞƏHƏR

Qollarım arasında qalan  
Şəhərim mənim.  
Keçmişimə səfərim mənim.  
İçərişəhər -  
əsrlərin sınağında  
zəfərim mənim.  
İçərişəhər -  
Əsgəri - mənəm.  
hələ yazılmamış  
əsərim mənim.  
Pillələr,  
pillələr...  
Bu da İçərişəhər!  
Küçələr,  
küçələr...  
Əsrlər burdan  
necə  
keçərlər?!  
Döngələr...  
döngələr...  
Ordan çıxarlar  
burdan dönsələr.  
Bura çıxarlar  
ordan dönsələr?  
Əsəblərindən  
itmək istəsən,  
götirməzlik  
səbəblərindən  
azmaq istəsən,

qalx pillə-pillə  
bu qədim qəsrə.  
Düş birdən-birə  
neçə on əsrə.  
Ensizliyindən  
keç küçələrin.  
Əkizliyindən  
keç küçələrin.  
Döngələri tut,  
Dola qoluna.  
Hər dalan boyu  
qolun dolanar.  
Sarıyar səni  
dəhlizlərinə,  
səslilərinə,  
səssizlərinə.  
Sinəsi daşdır,  
Qəlbi daş deyil.  
Əsəblərinlə  
oynayacaqdır.  
Çıxmaq ümidin,  
tapmaq ümidin  
minarə olub  
haray salanda  
Qız qalasından  
boylanacaqdır.  
İçərişəhər -  
Əsəri mənəm.  
Əsgəri itmiş,  
Əsgəri mənəm!

1975

BU YERDƏ

Burda səadətin köksü qabarıq,  
Burda genişlikdən böyüklik istə.  
Səni insanlığın schri aparar -  
Yaxşılıq göyərər yolların üstdə.

Axar neçə kənddən, neçə şəhərdən,  
Ululuq, müdriklik dolar qəlbinə.  
Elə ucalarsan, dərinləşərsən,  
Bu dağlar, dərələr qovuşar sənə.

Özünə o qədər yaxın olarsan,  
Ömrünə o qədər doğma olarsan,  
Bir isti-işıqlı axın olarsan,  
Yönü yaxşılığa doğru olarsan.

Pisliyin kölgəsi burdan uzaqdır,  
Burda yaxşılıqdan sakitlik istə.  
Nə minnət qoyacaq, nə umacaqdır, -  
Ululuq çıxacaq yolların üstə.

1981

## GƏLMİŞƏM

Ətəyini öpə-öpə o dağın  
Günəşinə, kölgəsinə gəlmışəm.  
O dağ üçün mən bir körpə uşağam, -  
Hikmətinə, ülfətinə gəlmışəm.

Çəmən kimi ayağına döşənib,  
Üz sürtərəm torpağına, daşına.  
O gədiyin, o qayanın, meşənin  
Zaval yoxdu pələnginə, quşuna.

Zaval yoxdu zirvələrin buzuna,  
Zaval yoxdu dəli-dolu sellərə.  
Dedim - bəlkə bu şairə qızına  
Bu dağ özü təmkinində yer verə.

Demə mənə qəzəblidi kölgəsi,  
Hey bir ucdn yollarıma qar tökür.  
Dirmanıram, duman lələ yol kəsir,  
Dayanıram,  
sevincə - kür, dərdə - kür.

Əllərini ova-ova ümidin,  
Bağlanıram ürəyimə damana.  
Bu inadla  
gün üstündən gün ötür,  
Mənə qalır həyəcanlar, gümanlar.

Əriyərsə qəzəbində, kinində,  
Dağ yerinə bir adicə daş qalar.



Bir qocaman müdrikliyin çiynində  
Bir zirvənin yeri-yurdu boş qalar.

Açsın dedim bu dağ mənə sərrini,  
Bəlkə elə gəlmişimlə haqsızam.  
Bildiyinin bəlkə mində-birini  
Çözələyəm, ipə-sapa mən düzəm...

Ətəyini öpə-öpə o dağın,  
Günəşinə, kölgəsinə gəlmışəm.  
O dağ üçün mən bir körpə uşağam,  
Hikmətinə, ülfətinə gəlmışəm.

1986

### ƏSRİN O TAYI, BU TAYI

Sərhədlər - yolumun sönmüş çırığı, -  
Ömür sərhədlərdə dolaşib qalıb.  
Əsrin o tayına bir Araz yağıb -  
Əsrin bu tayında təlaşı qalıb.

O tay ayırandı - o tay yixandı,  
O tay dağıdındı, sökəndi o tay.  
Bu tay ümidlərə elə yaxındı...  
Olmaya o taya söykəndi bu tay?

Bəs necə o taya söykəndi bu tay?  
Bəs necə o taydan öyrəndi bu tay?  
Elə sabahlardan boylanırıq biz -  
Elə görürük ki, dünəndi bu tay.

Elə görürük ki, dünəndi bu tay, -  
Nə bir qımdanınan, dinəndi bu tay.  
Dünyanın gələni-gedəni qədər  
Səbrə, dözümə güvəndi bu tay.

Çırığı sönməsin yollarımızın -  
Qayalar dayanıb ciyin-ciyinə.  
Bu qollar - Babəkin qolundan uzun,  
Bu dağlar - Koroğlu ığidliyində;  
Bəs neçin o taya söykənsin bu tay?

1982

## YURD YERİ

Bu nədir, bu həmin yurd yeridirmi?  
Bir elin "beşgünlük" səfəridirmi?  
Bu kərpic, bu ocaq ötəridirmi?  
Bu hasar ömrünü kömüb dərində.

Qədri bilinməyən bir şəhərdi bu,  
Qəbri bilinməyən bir şəhərdi bu,  
Səbri bilinməyən bir şəhərdi bu,  
Qalıb bir uğursuz bəxtin əlində.

Yatır ulusunun yerinə, yatır,  
Səsində yüzlərcə qərinə yatır.  
Ləpiri özündən dərində yatır,  
Özü şəhidlərin sümüklərində.

Burda bir ürəyin təlaşı qalıb,  
Süd daşış, qazanı bulaşıq qalıb.  
Bir tarix - kələfi dolaşıq qalıb,  
Bir tarix eləcə sayır yerində.

Qəfil çapqınlarda dözümü gedib,  
Dünəndən bu günə özülü gedib,  
Məcməyi-məcməyi qızılı gedib,  
Gedib acgözlərin nəfslərində.

İşləyən əlinə vurulan olub,  
Atına, kəlinə vurulan olub,  
Bir zaman gülünə vurulan olub,  
Külünə vurulan mənəm hələ də.

O külün keçmişiyandırabilər,-  
İzini, özünü andırabilər,  
İnandırabilər, qandırabilər,  
O külün keçmişiyözcəelimdi.

1985

## SAHİLLƏRİN HƏSRƏTİ

*Mədinə Gülgünə*

Cana doyub sahillərin həsrəti,  
Üzə durub bu ayrılıq haçındı.  
Ümidləri yumruğunda gizlədib,  
Bu diş bizə gülə-gülə qıçındı.

Bu dil bizi deyə-deyə uğundu,  
Şirinləşdi kürsülərdə yerimiz.  
Bu hiss bizi döyə-döyə doğuldu,  
Arxasınca yerimədi birimiz.

Ümid olub qapı açan fələyi  
Ayrılığa çıraq tutan görmüşük.  
Sözdən - işə!  
Çox vaxt hünər diləyib,  
Arzuları küyə uçan görmüşük.

Qıymamışiq budağını əyməyə, -  
Bu torpağın palıdları kövrəkmiş.  
Haçan döndü bu pələnglər əmliyə?! -  
Palıdların kövrəlməsi gərəkmış!...

Bir barmağa -  
dünya üzük - qızıldan,  
Bir hiddətin himə bənddir daşması.  
Bu düyün də  
nəsil-nəsil qıfilbənd -  
Qan diləyir bağlaması, açması.



Cana doyub sahillərin həsrəti,  
Üzə durub bu ayrılıq haçandı.  
Ümidləri yumruğunda gizlədib,  
Bu diş bizə gülə-gülə qıçandı.

1983



## DANIŞAN QAYALAR

Bir qaya önungdə düşüncəliyəm;  
Öküzlər, adamlar, oxlar, qayıqlar...  
Orda bir aslanı salib tələyə,  
Tülkülər rahatca parçalayırlar.

Orda - iki barmaq, tək bircə çiçək,  
İki cüt arxayın, bəxtiyar ləpir.  
Bir cüt göz, bir nizə, ulduzlu gecə, -  
Keşikçi yolları gözünə təpir...

Bir qədər kənarda - uçuq bir məzar,  
Başdaşı yerində - bir quru kəllə.  
Kim imiş, nə imiş, görünmür gözə.  
Kömülüb ürəklə, qazılıb əllə.

Durmuşam qayayla kəllə-kəlləyə,  
Durmuşam kəlləylə daban-dabana,  
Durmuşam çiçəklə burun-buruna,  
Durmuşam istəklə dodaq-dodağa.

Bu günə gəlmışəm - ciyni yabalı,  
Babamin çıxası - başımın üstdə.  
Babamin əlində əsrin qabarı,  
Babamin əcəli - qaşının üstdə.

Macalı olmadı "otuz yeddiidən",  
Bakılı, şuşalı, gəncəli oldu.  
Sürüldü keçmişə, qayaya, daşa  
otuz yeddiidən.



Bu qaya özünü atardı bəlkə,  
Bu kəllə ömrünü kəsərdi bəlkə,  
Bu çiçək bu əldən küsərdi bəlkə  
otuz yeddi də...

1984



BURA UZUN ÖMÜRLÜLƏR  
ÖLKƏSİ...

"*Kəndimiz*" silsiləsindən

Başı üstdə Şahdağının kölgəsi,  
Sinəsində -  
Pirbəhyənin odudur.  
Bura - uzun ömürlülər "ölkəsi",  
Bura - böyük məqsədlilər yurdudur.

Şöhrətinin gözü elə doyub ki,  
Taxtı-tacı yaraşdırırmaz özünə.  
Bağ-bağatı yol üstündə qoyub ki,  
Mermeyvəsi xonça-xonça düzülə.

Çılçıraqdan boyunbağı bağlayan  
Küçəsi var -  
qaldırımlı, döngəli.  
Qocasında, cavanında çağlayan  
Ədaları bir-birinə tən gəlir.

Çiçək yağıb payızına, yazına,  
Yağış dəyib -  
daşı dönüb inciyə.  
Burda səs-küy yaşmaq çəkib ağızına;  
Qorxur -  
birdən ağsaqqallar inciyər.

İgidləri çox özündən deyəndir, -  
Söz-söhbəti eldən-elə düşübdür.

Çəşməsində göz var imiş bu kəndin -  
Gözəlləri pərən-pərən düşübdür.

Qızırqanmaz o meyvədən, o bağdan -  
Yolun düşər - özün görüb duyarsan.  
Qorxuram ki, elə durub uzaqdan  
Gözdolusu baxmağınla doyasan.

Dağlarında ürəyincə gəz-dolan,  
Əl uzadıb Günəşi üz, gülü üz.  
O zirvənin qurşağında bənd olan  
Ağ kələğay dumani üz, tülü üz.

Başı üstdə bu zirvənin kölgəsi,  
Ürəyində - bu Günəşin odudur.  
Bura - uzun ömürlülər "ölkəsi",  
Bura - böyük məqsədlilər yurdudur.

1980

## KƏNDİMİZDƏ

Qayalar da təpələr də otlanıb -  
Yaman düşüb yazın əli bu kəndə.  
Yamacları yaşıl-yaşıl qatlanıb,  
Görən deyər bir də gəlim bu kəndə.

Zəmilərin dizəcəndir dalğası -  
Sünbüllərin sırasına az qalır.  
Qızıllanır asta-asta albalı -  
Budaqların sırgasına az qalır.

Ağaclarla çıraq-çiraq qonacaq,  
Baxışlarda daşınacaq almalar.  
Göz-göz olub yanağından yanacaq,  
Yarpaqlarla yaşınacaq almalar.

Heyif sizə, ay qırılan meşələr,  
Heyif sizə, ay uçulan yuvalar.  
Yurdunuzu haçan qarğı eşələr -  
Həsrətqulu tüfəng qapar qovalar.

Həsrətqulu bostançıdır, neyləsin?!  
Qurddan-quşdan qorxusu yox kişinin.  
Tərəvəzə "it nəfsi" dəyməsin -  
Gecə-gündüz  
yuxusu yox kişinin.

"Sabah plan baş alacaq gələcək" -  
Qayıçı basib  
bostançının başını.

Dolu gedib,  
boşalacaq gələcək.  
Hüseynin "QAZ-53" maşını.

Məhəmmədşah atıb Yasin - Quranı,  
Ülgüt çəkib saqqalına, bığına.  
Neçə vaxtdır olçür dağı-aranı, -  
Gözətçidir yenə gilas bağına.

Tavat xala doxsanını adlayıb,  
Hara qaçıq arxasınca küləyin?  
Söz gəzirmiş - "körpü yenə çatlayıb" -  
Dözə bilmir,  
elnən gedir ürəyi.

Qovladılar bu il kənddən Vəlini,  
Gedənəcən yenə "tövbə" deyirmiş.  
Ağsaqqallar kəsəcəkdi dilini, -  
Deyirlər ki, haram tikə yeyirmiş.

Dünən Səfər gullə atıb bülbüldə,  
Saray nənə haray salıb görəntək:  
"Quş ömrünü qəfil kəsən o gullə  
Bu zalımı institutdan kəsəcək".

1975



Bu bahardır,  
ürəyimdə titrədi  
Açı-şirin xatirələr düzümü.  
Kəndimizdə yaxşı nədir, pis nədir  
Qələmimdən beləcə də süzüldü.

1975



QAYITSAM O YERLƏRƏ

Mən elə bilirom ki,  
məsum körpəliyimi  
qoyub gəldiyim yerə  
qayıtsam qonaq kimi,  
hər döngədə qarşımı  
kəsəcək uşaqlığım.  
O mavi baxışlara  
baxmasam bircə kərə,  
uşaq kövrəkliyilə  
küsəcək uşaqlığım.  
Dönüb giley-güzara  
gözlərimə qonacaq.  
Bir soyuq baxışından  
üşüyəcək, donacaq,  
uşaqtək dodağını  
büzəcək uşaqlığım.  
Mən elə bilirom ki,  
o yerlərə qayıdib,  
o günlərə dəyməsəm,  
qar ələnmiş başımı  
gileyli bir körpənin  
qarşısında əyməsəm,  
ümidini, əlini  
üzəcək uşaqlığım.  
Hər addımda arxamca  
boylanıb acı-acı  
ağır qədəmlərimi



süzəcək uşaqlığım...  
Mən elə bilirom ki,  
qayıtsam o yerlərə  
mavi gözlü bir uşaq  
kəndin girəcəyində  
düz qarşımı çıxacaq.  
Bir cüt mavi baxışla  
mavi suallar verib,  
dinləyəcəkdir məni.  
İllər ayırsı kimi  
bir cüt mavi baxışla  
danlayacaqdır məni.  
Qoy danlaşın,  
mən ona  
borcluyam gəncliyimi,  
rahat nadincliyimi,  
narahat dincliyimi.  
Kəsir, kəssin qarşımı  
bir uşaq vüqarıyla.  
Təngə gətirsin məni  
mavi sorğularıyla.  
Hər addımda qarşımı  
kəsən körpəliyimin,  
küsən körpəliyimin  
qadasını alaram.  
Anasının dilində  
bir vaxt yarımcıq qalan  
laylasını çalaram.  
Min sorğulu, suallı





mavi baxışlarını  
öpərəm gözlərimlə.  
Narahat ürəyinə  
rahatlıq vurğuları  
səpərəm gözlərimlə.

1969



## BU GÜN DAŞKƏND

Bu gün Daşkənd zirvəsindən doğulur,  
Arzusunun səmalarda gözü var.  
Qəhrəmandır hər xatını, oğulu,  
Göy üzündə imzası var, izi var.

Göy üzünə çəkir bizi binalar,  
Göy üzündən asılıbdır istəyim.  
Körpələri göy üzündə analar  
Göy oğlu tək, göy qızı tək bəsləyir.

Asa bilsəm əllərimi göyündən,  
Mən bu yurdun işığına dönərəm.  
Bəlkə elə şöhrətindən deyim mən,  
İşiq olmaq deyil, axı hünərim.

Bu doğuluş bənzəməyir bir kəsə,  
Bu gələcək tutulacaq alqışa.  
O binaya bəzək vurur bir gözəl,  
Bu binada tora düşüb qalmışam.

Bu bəzəyin, bu düzəyin görünümü  
Bir sehirli, bir şəkilli nağılmı?  
Bu gün Daşkənd zirvəsindən hörülüb,  
Əsil özbək gözəli tək doğulur.

Gözlərimdə ucuşu var göylərin,  
Mən bu yerə göydən uçub gəlmışəm.  
Göy üzündə tutub məni evləri,  
Yerdən uçub göyə düşüb gəlişim.

1984

## DÜZLƏRİN

*Qızılqum düzlərinə*

Payız budağında Xəzələ dönnəm.  
Bir hörgü daşında özülə dönnəm.  
Qumuna qarışib qızılı dönnəm,  
Mən ollam ən sadiq qızı düzlərin.

Burda bir kölgəcə quyu - qızılmış,  
Ovcunda bir içim suyu - qızılmış,  
Karvan yürüşündə boyu qazılmış,  
Çökmüş tarixinə tozu düzlərin.

Bəxtim çıraq imiş - taleyim boyu,  
Alişdım bir simurq lələyi boyu.  
Sarıdım yolları biləyim boyu,  
Asıldım boynundan qızıl düzlərin.

Dəvəsiz karvanlar keçdi gözüm dən,  
Karvansız sarbanlar keçdi gözüm dən,  
Günahsız qurbanlar keçdi gözüm dən,  
Qondu üz-gözümə izi düzlərin.

Gəlmışdım Qızılqum həvəsi ilə,  
Görüşdüm ilanı, kələzi ilə.  
Qarşında sıçanı, dəvəsi ilə  
Durmuşdu büsbütün özü düzlərin.

Mən keçən yolların qolları üstə,  
Tarlaları üstə, kolları üstə,



Mən keçən zamanın əlləri üstə,  
Çiləndi çiçəyi, yazı düzlərin.

Şirincə bir yazdı, ötüşdü bu yaz,  
Gör harda mənimlə öpüşdü bu yaz,  
Qayıtdım, qəlbimə çökmüşdü bu yaz,  
Daşdı ürəyimdən sözü düzlərin.

1988

AZMAN QALA

"Qala harayı" silsiləsindən

Otaqların sükutuna hörümçək qonub,  
Divarların süqutunda tora düşüb vaxt.  
Ötüb keçən xatirələr qalib yuxulu,  
Burda bəlkə dastan yatır - oyandıran yox.

Neçə əsrin kürəyini vurubdur yerə,  
Özülünə igidlərmi çıynını verib!  
Neçə əsr ötüşəcək başından hələ:  
Bu qalanın hər daşında dözüm cöyərib.

Qapıların, mazğalların ünvanı - bəlli,  
Gedəni yox, gələni yox, gözləyəni yox.  
Bu daşlara biganədir tişənin əli,  
Zaman keçir - bu qasidin izləyəni yox.

Qılınclaşma meydaniymış bu divar üstü,  
İndi orda buynuzlaşır dəcəl keçilər.  
Bir ordunun o qülləyə yetməzmiş səsi,  
Burda indi süfrə açıb yolçu küçələr.

O əzəmət dizi üstə düşüb, amandır,  
O qürurun qollarından tutun, qaldırın.  
O, bir elin tarixini udan azmandır,  
O tarixin yollarını işıqlandırın!..

1981

## AY İŞİĞİ - SÜD KİMİ

Qiş çağlı, ya yaz çağlı  
Gecənin ayaz çağlı  
Feyzi çıxardı "ova".  
Ürəyində çırpinan  
Qorxunu qova-qova.

Yığardı-yağmalardı,  
Torbasına salardı  
Yumurtadan, toyuqdan.  
Oğruydu -  
oğurları  
Kiminin yuxusunu,  
Kiminin qorxusunu.

Yuxusu oğurlanmışlar  
Qorxu tüsənglərini  
Boşaldı oğruya.  
Feyzi bu qorxulardan  
Kölgəsini qoruya-qoruya  
Yol salardı  
bir gecədən  
gündüzə.  
İzləri qalardı bizə-  
İzlərini apara bilməzdi.  
Feyzinin əvəzinə  
Səhər  
izlərini tutardılar.

Bir müddət  
Feyziyə qəzəblərini  
Unudardılar.  
O belə yaşayardı -  
Gecələr  
cəbhə xəttini  
kişisiz kəndimizə  
daşıyardı.

Daha öyrəncəliydik  
Bu ayaz gecələrdə  
sülənən  
yad nəfəsə.  
Göydə Ay görünən tək  
Biz verərdik səs-səsə;  
"Ay işığı - süd kimi,  
Feyzi gəzir - it kimi".  
(O isə tülkü kimi gəzirdi)  
Bir gecə də  
izlərini yumaqlaya-yumaqlaya  
çatdılar  
Feyzili bir talaya.  
Aldılar araya,  
tutdular...  
Adamlar  
Feyzinin pisliyini  
bölüştülər.  
Gördülər ki, hərəyə  
lap bir zərrəcə düşdü -

gülüşdülər.  
Özünü də,  
Pisliyini də unutdular.  
Bizə isə  
aylı gecələrin  
Feyzili mahnısı qaldı:  
"Ay işığı - süd kimi,  
Feyzi gəzir it kimi".

1976

## BİR QARIŞ UCALIQ

*Alımlorin dediyinə görə, kəndimizin  
yaxınlığında köhnə qəbristanlığın  
bir neçə min il yaşı var.*

İgidliyin çəkisini, ölçüsünü görənlər,  
Cəsarətin, ləyaqətin külçəsini görənlər,  
Bir yay olub qollarında gərilin,  
Bir od olub yollarına sərilin.

Bu yolların alovunu ürəyimə köçürrəm,  
Bu qolların ağrısını çörəyimə köçürrəm.  
Varlığımı bu daşlara əllərimlə qazaram,  
Bu torpaqdan bircə qarış uca durar məzarım.

Bu bir qarış ucalığı kimsə qoşar boyuna,  
Bu bir qarış ucalıqda kimsə durub boyلانار.  
Baxar, -  
"Görən hansı dərə uddu yenə sürüňü".  
Baxar, -  
"Bəlkə sevgilisi kənd yolunda göründü".

Bu bir qarış ucalığı ayağına qoşan, hey,  
Sən hər kimsən, tanımırıam, haçan hardan  
göyərdin?  
Bir tarixin sırlarından, ya xəyaldan göyərdin,  
Bu bir qarış ucalıqda özün olub dayan, hey,  
Dözüm olub dayan, hey...

1976

YARALI BAYRAQ

*Bir neçə il bundan əvvəl  
Tehranda ölümə məhkum  
edilmiş Mərziyə Uskuhiyə.*

O bayrağı ayaq üstə saxlayın -  
Ayağının altında qan - gölmədi.  
Yaraları - əsgərində ağriyır -  
Əsgərləri döyüşlərdən dönəmədi.

O, döyüşdə yaralandı sinədən,  
Sinəsinin yarasında sarğı yox.  
O ağrını alışdırın yenidən -  
O sinənin yarasında ağrı yox.

O ağrıya köz sariyın, duz qoyun -  
Duz yandırar, qoy yandırsın ağrını.  
Bu ürəyə kim bu qədər buz qoyub? -  
Gör hacandan söndürübdür yanğını!

Bu tonqallar alışacaq bəs haçan?  
Bu bayraqlar o yixilan oldumu?  
Bu qapının taleyini kim açar?  
Bu qapiya qifil vuran oldumu?

O bayrağı ayaq üstə saxlayın -  
Ayağının altında qan - gölmədi.  
Yaraları - əsgərində ağriyır -  
Əsgərləri döyüşlərdən dönəmədi.

1975

### ƏLİM ONA YETƏNMİŞ

Qonaq idim, dost tək düşdüm evinə,  
Demə elə xoş qılıq da Vətəndi.  
Allah, mən ki, o dünyada deyiləm,  
Uzatsaydım, əlim ona yetəndi.

Bəs nə imiş bizi çəkən, saxlayan?  
Hasarlayan, budarlayan nə imiş?  
Elə yandıq qəlbimizdə şaxtaya,  
Nisgil oldu "xanımız", "bəyimiz".

Necə oldu könlümüzə yaxını  
Uzaq-uzaq diyarlarda aradıq?  
Dərdimizə, odumuza yaxılan  
Qardaşlardan durduq elə aralı?

İçimizin Ulduz üzü, Ay üzü  
"Oraq-çəkic" astarına açıldı.  
Ömrümüzün yazı, yayı, payızı  
Qışçı kimi ağırlıydı, acılı.

Köksümüzdə qərib-qərib oxuyan  
Sevdalardan ölməmişik, ilahi!  
Elə "Cənnət" dediyimiz o diyar  
Türkiyəmiş, bilməmişik, ilahi!

O diyarı qarış-qarış gəzənlər,  
Mənim duyğum, mənim qəlbim sizlədir.  
Yollar yoran bəzirganlar, ozanlar,  
Deyin, bizi kim beləcə gizlədi?



Dünya daşım, ocaq daşım, yurd daşım,  
Doğu, Batı türk elimə vətənmiş.  
Minillərdən varıb gələn qardaşım,  
Uzatsaydım əlim sənə yetənmiş.

Uzatsaydım, kəsilərdi əlim də,  
Sayıq idi qadağalar, qorxular.  
Girov idi torpağım da, elim də,  
Ömrüm vardı, ittiham tək oxunan.

Öz içimi qısılıb durdum, odur ki,  
Zaman-zaman öz oduma közərdim.  
Taleyimdən küsüb durdum odur ki,  
Bəxt əli də o vaxt məndən bezardı.

Nə yaxşı ki, qərib-qərib oxuyan  
Sevdalardan ölməmişik ilahi!  
Elə "Cənnət" dediyimiz o diyar  
Türkiyəymış, bilməmişik, ilahi.

1992

## MƏNZƏRƏ

Xalısını kim toxuyub bu kəndin? -  
Mənli günü bu xalıda ilmədi.  
Ürəyimdə bir sükunət tərpəndi,  
Baxışında kim ağladı, bilmədim.

Kim bağladı dəstəsini bu gülün?  
Ləçəyində - bülbüllərin göz yaşı.  
O bələnlər dan yerindən sökülb,  
Hər çiçəkdən duyğu daşır, söz daşır.

Ağ buludlar xaşalanıb yun kimi,  
Dürməkləyib zirvələrin səfini.  
Ağ çiçəklər düyü kimi, un kimi  
Çəmənlərin yaşılına səpilib.

Bulaqları kim beləcə hönkürüb? -  
Gözlərindən ceyranları öpəmmir.  
Sarı simi ilmələrə kim hörüb? -  
Hey çağırır, bayatısı tükənmir.

Çətirlənib, başım üstdə göyləri,  
Ulduz-ulduz qənd əzilib dilinə.  
İndi kimdən ulduz dili öyrənim -  
Şerimdə də şirinliyi bilinə?!

İlmələnib ürəyimdə sözlərim,  
Qələmimin ustاد əli - hörmədə.  
Hər ilmədən bir möcüzə gözlədim,  
Bu kənd kimi bir möcüzə görmədim.

1986

### GÜNƏŞİN ÜNVANI

Mən Günəşin ünvanını almışam,  
Mən Günəşin qonağıyam bu gündən.  
İstəyim var -  
bu qayğıdan alışam,  
İstəyim var -  
bu qayğıya bürünəm.

Bu acını damla-damla içərəm,  
Bu istini köçürərəm qəlbimə.  
Bu vurğunu qollarımda ölçərəm,  
Bu qayğının körpəsi - mən,  
gənci - mən.

Mən Günəşin ünvanını almışam, -  
Bir neçə vaxt seçilərəm ömrünə,  
Bir neçə vaxt biçilərəm boyuna, -  
Xəzərlənər günlərimin havası.  
Balıqlardan oğurlayıb dənizi,  
Yosunlardan oğurlayıb dənizi,  
Addımında daşıyaram qoynuna.

Mən Günəşin ünvanına düşmüşəm, -  
Sehirlənib günlərimin sayı da.  
Ümidlərim Ulduzlanıb, Aylanıb.  
Soraq düşüb  
Saxalindən, Riqaya,  
Soraq düşüb  
Kamçatkadan Qubaya ...



"Günəşli"nin Günəşi də, Ayı da  
Ünvan olub,  
Yer üzünə paylanıb.

1978

*"Günəşli" anatoriyası*





## ÖZBƏKİSTAN TORPAĞI

Bu torpağın sevgisimi suçludur?  
Beşiyində yürgələyir xalqını.  
Öz əlilə tarixini uçurdur,  
Silkələyir, yırgalayır xalqını.

Əsrlərlə igidləri döyüsdə,  
At üstündə qılınc səsi doğranıb.  
Yağmalanıb mal-davarı örüşdən,  
Dəvələri karvanında dağlanıb.

Bəlkə,  
insan naləsiymiş bu torpaq,  
Hər addımda bir inilti dəfn olub.  
Əsrlərin kinlisiymiş bu torpaq,  
Bu sükunət, bu sakitlik səhv olub.

Qərinələr - qəzəb üstdə, inadkar,  
Neçə-neçə xəzinəsi məhv olub.  
Tarix boyu -  
öldürənlər günahkar,  
Tarix boyu ölenlər də səhv ölüb.

Dəyanətlər, dözümlərmi tükənib, -  
Bugünündə silkələnir sabahlar?!  
Bu torpaq ki, şöhrətinə söykənib,  
Nə deməkmiş bu "təbii günahlar?!"

...Gözlərində yuxusunu ovacaq  
Hələ neçə axşam çağı, sübh çağı.

Silkələnir,  
deyirlər ki, bu torpaq  
Sinəsindən dağ püskürür, dağ doğur.

Zaman-zaman qəzəb onu təkləyib,  
Üzə çıxıb qəlbindəki od kürə.  
Keçmişlərin sinəsinə çəkdiyi  
Dağları da gərək indi püskürə?!

Bu torpağın sevgisimi suçludur?! -  
Beşiyində yürgələyir xalqını.  
Öz əlilə tarixini uçurdur.  
Slikələyir, yırgalayır xalqını.

Slikələyir tarixini hirsində,  
Daha demir gəncliyini oyadır.  
Hər sarsılan rahatlığın üstündə  
Bir gələcək dincliyini oyadır.

1984



## KƏNDİMİZİN DASTANI

Kimin sözü tutdu görən bu kəndi, -  
Zəmisinin buğdasına qarğıdı?!  
Ağsaqqalı, ağbirçayı tükəndi,  
Qazanının dovğasına qarğıdı.

"Xəyal varmış - Saray xala adında" -  
Qara xəbər qapı-qapı gəzirdi.  
Həmin ildə gedəcəkmiş atam da, -  
Yazıq atam - yorğan-döşək əsiri.

Qəlbim onu zülüm-zülüm ağlasın,  
Barı soyuq üzünə də çatmadım.  
Elə qarsdı bəd xəbərin dalğası -  
Dedim: - Yəqin ürəyimi partladar.

"Xəyal varmış - Tavat nənə yaşında" -  
Qara xəbər yel atında çapırkı.  
Bu torpağın ocağının başında  
Bəlkə yenə bir ağbirçək tapıldı.

Ağsaqqallıq həvəsindən uzaqlar  
Kimə uydu, - kəndimizi qarğıdı?  
Küyə düşüb, -  
böyükləşib uşaqlar -  
Bağban bağa,  
bağ bağbana yağıdı.

Həsrətqulu hələ kefi saz gəzir,  
Yaşı onu at üstündə yoxlasın.

Musa kişi ağır gəzir, az gəzir,  
Qulağında dülgerliyin sırgası.

Məhəmmədşah saqqal qoyub - yaşıca,  
Baxsan, ulu babaların tayıdır.  
Neçə para kənd dolanır başına,  
Deyən köhnə peşəsinə qayıdib.

Neçə para kəndin bircə mollası  
Axı əski savadlıdı, yaşlıdı.  
Bir də gördün, üzə vuran olmasa,  
Bir surəni ortasından başladı.

Ulu-ulu ərənlərin ədasi  
Bu dağlardan ağır sayıb mollanı.  
İndi qəfil ölənlərin sədəsi  
Bir-birindən oğurlayır mollanı.

Eh, bir kəndin yaşarıdır bu dastan,  
Bu dastanın əvvəli yox, sonu yox.  
Mənlə birgə köçəridir bu dastan, -  
Məndən ayrı, məndən uzaq anı yox.

1982

### ATA YURDUM

Bu dünyanın iynə gözü yerisən,  
Çölün, düzün, çiçəklərin - adicə.  
Dağın yoxdur, yüz ağacdan görükə.  
Arıların, milçəklərin - adicə.

Qoyun-quzun, inəklərin - adicə,  
Tarlaların bircə tikə seçilmir.  
Şorun, kərən, dürməklərin - adicə  
İndi daha bulağından içilmir.

Yollarının daşı, tozu həməndir,  
Yaşılığın yolunubdu bir az da.  
Qızlarının qaşı-gözü həməndir, -  
Öğlanların - həmən arzu-murazda.

Baş aparır məhlə-məhlə çəpərin,  
Binaların daş geyinib əyninə.  
Həyət var ki, sinəsindən dəbərib,  
Göz dikibdir yollarının eninə.

Adicədir gəncliyinin hüsnü də,  
Adicədir sevinclərin, dərdlərin.  
Naməndlərin - lap adicə pusquda.  
Lap adicə qayğıdadır məndlərin.

Qeyri-adi bir istəyim var mənim,  
Qəlbim, gözüm adiliyə can atır.  
Gəncliyimin sovurulmuş xırmanı,  
Ata yurdum, ana yurdum Canaxır!..



Demirəm ki, odun daha istidir,  
Demirəm ki, suyun daha dadlıdır.  
Məni soyuq torpağın da isidir,  
Mənə  
acı küləyin də bal dadır.

1986



## KƏND AXŞAMLARI

Arıların qanadında düşdü bu axşam,  
Qarıların deyinməyə vaxtı olmadı.  
Çöl-bayırdan ev-eşiyə köçdü bu axşam;  
Bu şər vaxtı şər deyənin baxtı olmadı.

Həyət-baca, oğul-uşaq yerbəyer oldu,  
Axışdilar talelərin çal-çağırına.  
Bilinmədi heç nə zaman dərbədər oldu  
İş gününün qollardakı ağırlığı da.

Mal-qaranın gövşəyində - otlaq iştahı,  
Toyuq-cüçə hündürlüyüն ciyninə sindi.  
Alabaşın gözlərində dondu  
qışdakı  
Tülkü himi, çapqal himi, canavar kini.

Bu gecənin sükutuna sözülüb axdı  
Qumruların, ilbizlərin gecə nəgməsi.  
Boz keçinin buynuzunda ayağa qalxdı  
Qara qoçun şərə-şura sözən ibnəsi.

O buzovun gözlərindən qara-qorxusu  
Zillənibdir bağ-bağatın qaranlığına.  
"Darvazanın o üzündə oğrumu pusur?  
O xoruz da  
qorxusundan tara sığınar..."



Yatdı çöllər, yatdı quşlar, yatdı çiçəklər,  
Kirpiklər də - gecələrin mürgü bağları.  
Bir quzunun gecəsi də özü kimi - tər;  
Yuxusunda aşıb-daşdı süd bulaqları.

1987



AYLI GECƏ

"Kəndimiz" silsiləsindən

Bir azdan bu kəndə düşəcək gecə,  
Bir azdan əl-ayaq yığışacaqdır.  
Bir yol uzanacaq Aydan bizəcən,  
Şəfəqlər axışıb  
Dünyayla birgə  
Mənim otağıma sığışacaqdır.

Bir dəli marağın bağrını söküb,  
Ay da boylanacaq pəncərəmizdən.  
Bəlkə heyrətindən lap yero çöküb,  
Gəzəcək damımda dan üzünəcən.

Dan üzü  
ulduzlar düşəcək küyə -  
bir kənd səhərinə xəbər çatacaq:  
"Bu gecə yığışıb bütün şəfəqlər  
nurunu bu evə səpələyibdir.  
Bu ev süd gölündə üzür bu səhər,  
Bu evdə Ay özü gecələyibdir".

Bir azdan bu kəndə düşəcək gecə,  
Bir yol uzanacaq Aydan bizəcən.  
Bir azdan əl-ayaq yığışacaqdır,  
Şəfəqlər axışıb Dünyayla birgə  
Mənim ünvanıma sığışacaqdır.

## FÖVQƏLADƏ VƏZİYYƏT

Qadağan mundırı geyib küçələr,  
Döngələr mariğa yatan pişikdir.  
Qüllələr boyunu qısılıb içində,  
Qısılıb içində qala - keşikçi.

Əprimiş, qartımış ağrilar üçün  
Saxta nəzakətlər bazarı, -bağlı.  
Qərəzlər, qatillər, yağılar - üstün,  
Qayğılar, qanunlar - "nəzəri ağrı."

Nəzəri qıtlıqda - əməli aclıq, -  
Növbələr tövbədən doyub qayıdır.  
Sırtıq vədlərin boş əli - açıq, -  
Yetən qəpiyini qoyub qayıdır.

Qısılıb taleyini bu çək-çevirdə  
Ölümün gözündən baxan təsəlli.  
Çapır ölümünü nabələd burda,  
Çapır, qollarında tanrı qəzəbi!

Çəkib taleyini başına damlar,  
Sökür varaq-varaq qərinələri.  
Ağrısı gözündən daşan adamlar  
Ağrıdan-acıdan cərimə verir...

Bağlı pəncərədən boylananı yox,  
Şəhər qan içində yatdı o gecə.  
Xəbərdən-xəbərə paylananı yox,

Diş qana batmış

{199} qurdu o gecə.



Gəldi qismətlərin ortağı oldu,  
Ay düşdü, il düşdü o qanlı dişdən.  
Bir qətlin biçinçi orağı oldu,  
Biçildi sünbülüm tufanlı qışda.

Qadağan mundırı - indi küçələr,  
Döngələr mariğa yatan pişikdir.  
Qüllələr boyunu qısır içinə,  
Qısılıb içinə qala - keşikçi.

1991

## DOST CİBİNƏ GİRƏN ƏLİ

Nifaq qaranlığı çökür ölkəmə,  
Yenə yerli-yersiz qaralanıram.  
Düşüncə qılincım enir kölgəmə,  
Fikir döyüşündə yaralanıram.

Fikirdən ağrıya ötdü bu yara,  
Bu ağrı yarası yırtar dözümü.  
Haçansa gözümü örtdü bu yara,  
Bu günsə qan kimi tutar gözümü.

Yetər, qaytarmıram, dursun aldiğın,  
Yetər, Göycə gölün dadını yedin.  
Məndən pay dilənib, umsuq aldiğın  
Dağların, düzlərin adını yedin.

Dönüb İrəvanım "Yerevan" oldu,  
"Bayandur" ad kimi çıxdı əlimdən.  
"Xanim" - öz əlimlə "Stepan" oldu,  
Şuşam qardaş deyib, sıxdı əlini.

Dost kimi oturub dost süfrəmizdə,  
Qazax tikəm üstdə dalaşan oldun.  
Nə üzlə, nə adla çıxdın təmizə?  
Qara göl qəlbimdə qara qan oldu.

Alişdin-verişdin ilkin izimlə,  
Mətləblər, məqsədlər uzandı burda.  
Göycə göz yaşımıdı, sildin gözümüzdən,  
Bir kənd də

Mərkəzdə ortaqsan "Tərəkəmə"mə,  
"Vağzalı"m üstündə gəlinin köçür.  
Haçansa minmisən mənim gəmimə,  
Qəbrimdə yatmışan, -  
ölənin üçün.

"Uzundərəm" bəlkə Dilican dərəsi,  
Ona da, buna da əlin uzalı.  
Sənin ki nəğməməçin ürəyin əsir,  
Tamsınma balası, babamdan qalib.

Bir dinlə durduğun torpağın altda  
"Heyratı" çağırır əcdadım, xalqım.  
Yurdumun Zəngəzur papağı altda  
Ərənlər qəbrini geyinib qalxır.

Gəmi özümündür, gəmiçi mənəm,  
Dənizi daşacaq kinimdən çəkin.  
Haqqın Zöhhakına dəmirçi mənəm,  
Qılıncım sıyrılar qınından, çəkin!

Yaşa istəyincə, arzunca yaşa,  
Fəqət torpağının cibinə girmə.  
Nəvənçin, oğlunçun, qızınçın yaşa,  
Gəl mənim səbrimin küpünə girmə.

Dostsansa, gəl otur, istimə qızın,  
Sənə "ana" deyib sevəndən utan.  
Oağım başında gəlindir qızın,



Satqının, daşnakın, aravuranın  
Ölkəmə tuşlanan barmağı olma.  
Qatma bir-birinə dağlı-aranı,  
Keçmişin paslanmış qarmağı olma.

Əlim ətəyində min bir diləyin,  
Ömür bu yollarda çapır qılınca.  
Hər qarış torpağım - Allah ətəyi,  
Əllərim kəsilər o kəsilincə.

1988





## BU YAZ XƏBƏRLƏRİ

Bu yaz yollarının qaçarağında  
Xəbərlər çırpinib yordu özünü.  
Döydü gecələrin pəncərəsini,  
Açıdı gündüzlərin qapılarını,  
Qol atıb, əl atıb cirdi üzünü.  
Yoldu saçlarını qəmli xəbərlər,  
Çapıb yel qanadlı yaz yollarını,  
Məkrdən, qəzəbdən endi xəbərlər.  
Endi təmkinimə, səbrimə endi,  
Yüz il bundan belə qəbrimə endi.  
El ilə, sel ilə gəldi bu qəm də.  
Dincliyin, ülfətin ahıl yolunda  
Atını belədən-beləyə çapdı,  
Adını belədən-beləyə çırpdı.  
Çırpdı hikkəsini, çırpdı odunu.  
Uşağı, böyüyü, qızı, qadını  
Barıta döndərdi, oda döndərdi...  
Bu yaz yollarının qolları üstdə  
Bir dəstə günahsız lalə atıldı.  
İçindən kükrəyən selə atıldı.  
Suyu süzüləsi günahlar üstdə  
Neçə günahsızın qanı süzüldü.  
Səbəbkar, davakar, günahkarınsa  
Bir ani baxışla

204 gönü süzükdü.



*Seçilmiş əsərləri*

Tələ quranların tələsi qaldı,  
"Sonrası", "görəyi", "hələsi" qaldı.  
Qaldı "sabahların" "get-gəli" açıq,

Qaldı süfrələrin çəngəli, acı.  
Barmaqlar ucunda, qapı dalında  
Pusqular, küskülər, güzgülər qaldı.  
Artdı məzəndəsi qapıların da,  
"Özünkülər" keçdi, "özgələr" qaldı...

Sevinc - bir adamlıq, dərd ümumidir,  
Gözlədik dörd gözlə bir qart ümidi.  
Bu bahar yolları - sözlü, xəbərli;  
Pələng kim, tülükü kim, qarışqa kimdir?  
Haqlını, haqsızı, mərdi, namərdi  
Gəl xəlbirlə indi, arıtlı indi.  
Ruhunuz şad olsun, xəlbir babalar.  
Ey dilbir babalar, əlbir babalar,  
Dünən "yüz" sayırdıq, bu gün "min" saydıq,  
Biz də xəlbirləndik, gözünüz aydın!

1988



### QANLI ŞƏNBƏ

Başımız nə yaman qarışdı bizim,  
Ölüm ömrümüzə daraşdı bizim.  
Gözümüz necə də alışdı bizim  
Tökülən qanlara, axan qanlara.

Biz belə yaxından tank görməmişdik,  
Biz belə yaxından qan görməmişdik.  
Biz belə ürəkdən and görməmişdik,  
Tutduq üzümüzü şəhid andlara.

Bu qəmin içindən keçidimiz yox,  
Bu qanın içindən keçidimiz yox,  
Bu ahın içindən keçidimiz yox,  
Sarmaşdıq ahlara, hopduq ahlara.

Çölüm-biyabanım oğlum, qızımıdı,  
Bağım, xiyabanım yolum, izimdi.  
Ay ömrü gülləyə ünvan olanlar,  
Siz ey cavan qızlar, cavan oğlanlar,  
Toxtayın, dayanın,  
ölüm bizimdir.

Sizi ayaqlayan o yollar - qatil,  
Tırtılı, zirehli "oyunlar" - qatil,

Xarici, Mərkəzi

"düyünlər" - qatil,  
Dünyanın ən qatil ili bizimdir.

Çökdü ömrümüzə ən qatil gecə,  
Sökdü yaxasını ən ası gecə.

Fitnənin, fəsadın imzası gecə,  
Səndən ayaq açan zülüm bizimdir.

O bizim nəğmədir, inlədi, susdu.  
O bizim "doğmadır" dinlədi, susdu.  
Ərzimə baxmadı, kinlidir, susdu, -  
O qatil bizimdir, zalim bizimdir.

Gözümüz necə də alışdı bizim  
Tökülən qanlara, axan qanlara...

1990



## HARAY

Hər addımda mina əkib, qəlpə becərən  
O dağları, dərələri yürüyənim, hey!  
Ömür adlı qıl körpüdən sayıq keçərək,  
Qədəmində azadlığı sürüyənim, hey!

Addım-addım yol açırsan "qələbə" yolu,  
Hər addımın düşmənlərin qatından keçir.  
Oğul yolun, əsgər yolun, tələbə yolun  
"Vətən" adlı bir bayraqın altından keçir.

And üstündə, tank üstündə, top arxasında  
Dağ vüqarın yaraşıqdı, işıqdı, nurdu.  
Yürü, gümüş zirvələri qopar pasından,  
Qoy parlasın o zirvədə doğmaca yurdun.

Yürü oğlum, hünərvərim, milli mənliyim,  
Murdarların nəfəsindən tarixi qurtar.  
Dəliqanlı, intiqamlı, kinli mənliyim,  
Mir Möhsünü, Natəvanı, Vaqifi qurtar.

Gözü yolda Şuşam elə, Laçının elə,  
Xankəndimin qollarında qandali qalıb.  
Kür daşıyr gözlərimin yaşını elə,

Sabahimdə "Araz"



Yürü oğlum, dağ yürüsün, düzən  
yürüsün,  
Bu yürütşün, bu mərdliyin - tale hikməti.  
Addimında Babək kimi izin yürütşün,  
Qollarında Koroğlunun zəfər qisməti!

1992

### QURBAN SƏNƏ

Sükutunam, bir məni  
Dindir, a qurban sənə.  
Bu gün dərdi daşmalı  
Gündür, a qurban sənə.

Kimdir bizi kuyləyən,  
Min bir yerə teyləyən?  
Səni məndən eyləyən  
Kimdir, a qurban sənə!

Sevinc qəmə diz çökür,  
Dəyirmanlar duz çəkir.  
Məni qəmli söz çəkir  
İndi, a qurban sənə.

Mənəm ömrü təklənən,  
Qəm şələsi yüklənən.  
Qəlbim dərdə köklənən  
Simdir, a qurban sənə.

1990



## FİKRİM MƏNİ GÜLLƏLƏYİR

Çoxlarının kədərinə yamaq vuruldu,  
Çoxlarının üzə gülən qılığı itdi.  
Əsr boyu çözələnən yumaq qırıldı,  
Qapıların şəşələnən qulağı itdi.

"Yeni dünya" dediyimiz o xam müştəri  
Aldı, satdı oz-özünü can verə-verə.  
Zaman adlı intiqamın qızdı şışları,  
Köhnə dünya üzə durdu, qan verə-verə.

Kimi kimə yamayırdı saxta pinəçi? -  
Millətdə qan qarışığı yaman olurmuş.  
Biri - könül həsrətlisi, biri - kin acı, -  
Barışmazın barışığı yaman olurmuş.

Boğma-boğma "doğmalardan" əlim üzüldü,  
Dağım-düzüm köynək geydi alca qanımdan.  
Qan hönkürən qız üzüydü, gəlin üzüydü,  
Sərilmüşdi ayaq altda xalça qanımdan.

Binə qurub, yurd saldım, toy  
gözlədiyim,  
210 Elim obam qanı



döyüş meydanı oldu.  
Sazım, sözüm görüşümlə əzizlədiyim,  
Dünya mənim faciəmə biganə oldu.

Susub durdum dörd divarın sıxıntısında,  
Ömür məni sıxcaladı tənha beşikdə.  
Heç bilmirəm niyə qorxdum, kimə sığındım,  
Fəqət, özüm evdə idim, sözüm eşikdə.

Gördüm məndən-mənə qədər  
hissim ağırlı,  
Gördüm dərddən-dərdə qədər  
həvəsim qalıb.  
Əllərimi söz çağırırmır, qələm çağırırmır,  
Əllərimdə ötən şerin əvəzi qalıb.

Qalıb şerim əllərimdə xatırə kimi,  
Nə yazıram, qan qoxuyur sətirbəsətir.  
İlk sətirdən lap sonuncu sətirə kimi  
Gördüm qansız düşünmək də,  
yazmaq da çətin.

Qan çılnır vərəqlərə şer əvəzi,  
Fikrim məni güllələyir fərari kimi.  
Hisslərimdə Qarabağın tufanı əsir,  
İnləyirəm, qıvrılıram yaralı kimi...

Xəyanətin taleyimdə izləri - dərin,  
Nə yaş o yaş, nə göz o göz, nə can o  
candır.

Mən dünyaya

doğulandan dözür əllərim,  
Dözə bilmir qollarımda qan intiqamım.

Fikrim məni güllələyir fərari kimi,  
İntiqamı "qan", qışqırın bir hədəyəm mən.  
Vətənimin ağrısına yararlı kimi  
Sətir-sətir, misra-misra cəbhədəyəm mən.

1992

### LAL QAYALAR , SAL DAŞLAR

Qədim insan - kahalara bələdçi,  
Bələdçisi yoxa çıxıb bu yurdun.  
Yol bələdçi, yol qədimdir hələ ki,  
Qədimliyə üz tutanlar buyursun.

Sıra-sıra sıralanıb duruşu,  
Yaddaşında tariximi kömübdür.  
Heç bilmirəm o dağlara nə düşüb, -  
Əsrlərin yurdaşına dönübdür.

Daş dövründə daş olmadı insanı,  
İnsanlaşma dünənimə gəlirdi.  
Daş dövrünün insanına inanıb,  
İnsan oldum, dişlədim öz əlimi.

Öz əlimin göynərtisi - dişimdə,  
İnsan idim dünənimə, doğrusu.

Dünənəcən insan

idim işimlə,  
Bu gün tarix, bu gün ünvan oğrusu.

Unut, neynək, gəl yiğışaq, unudaq,  
Mən vətənin bir çöpünə dəymərəm.  
İnsanamsa, bu yanğıya, bu oda  
Köksüm altda daş da olsa, göynərəm.

Lal qayalar, sal daşlara beşikdir,  
Bu qayada bu daşlara yapıllam.  
Mən duraram tariximə keşikçi,  
Mən olaram daş dövründən tapılan.

1988

### QISMƏT

Divarı hörgülü,  
hörgüsü mürgülü,  
hündürlüyü çiyninə örüklü  
bir qara gecə  
aldı başına məni,  
çırpdı daşına məni.  
Diivarı hündürdü,  
elə astanadaca  
arzularıma hürdü,  
ümidlərimə hürdü bu qara gecə.  
Hürdü bütün keçmişimə,  
gələcəyimə bu qara gecə.  
İstədi divarına hörə məni,  
qara daşlarından biri kimi  
görə məni.

213 Mən çiçəklədim

divarında  
bu qara gecənin.  
Fələyin çarxı gecədən keçirdi, -  
ilişdi qaldı çıçəklərimə.  
Gecə qara dışınə alıb,  
məni çəkdi fələyin çarxına.  
Əriyib itmək əvəzinə  
itiləndim mən.  
İtiləndim gecənin şiltağına,  
    hirsinə,  
    hikkəsinə,  
adamyeyənliyinə,  
xəbisliyinə,

cibgirliyinə itiləndim gecənin.  
Gecə məni hardansa sızılan  
sisqa işiq şüasına çəkdi.  
Çəkdi ki,  
kəsim onun qoynuna axan bu şüacıçı.  
Fələyin barmaqlarından süzülürmüş  
bu şüalar  
kəsə bilməzdi kəsərim onu.  
Demə elə-beləcə,  
əyləncə üçün  
sisqa-sisqa,  
dəcəl-dəcəl süzülürmuş gecəyə.  
Məzəli-məzəli  
yoxladı kəsərimi  
məni vecsizmi bildi,  
əzablara yararlımı,

Eləcə "var" ilə "yox" arasında  
saxladı.

Bu nə ölüm idi,  
nə həyat.  
İstəyirsən yaşa,  
İstəyirsən öл.  
Nə gecəyə çirp özünü,  
nə gündüzün gözünə gir.  
Bu yer, bu göy, bu işiq, bu zülmət  
ovcunun içindəsə,  
tut ovcunu bəxtinə,  
ya qismət...

1986

### AZADLIQ ƏSGƏRİ

O gün dodağında inqilab andı,  
Qaynayıb çalxanan izdiham idin.  
Yaxası duz tərli, kürəyi qanlı  
Köynəyin  
tarixin ittihamiydi.

Alov püskürmüdü onda üzünə,  
Baxışın, duruşun mərdanə idi.  
Qolunda gərilən səbrə, dözümə  
Bir zaman mütilik pərvanə idi.

İndi aç ömrünün xoş səhərini,  
Keçmişə döyməyə qolunu qaldır.  
Dünənin alnından silib tərini,  
Bugünün sabaha

215 } yolunu qaldır.

Əsrlik həsrəti yanır düzlərin,  
Yanır o dağların əsrlik qarı.  
O kolun arasında keçmiş gizlənib,  
Külüngə sarılma,  
tüfəngə sarıl.

Sixil qollarında görülən gücə,  
Qaldır o dağ boyda hünəri,  
qaldır.  
Bugünün zəfəri - sabaha müjdə,  
Dünənin diz üstdə, -  
dünəni qaldır.

İndi əlindədir bahar da, qış da,  
Dözümü, inamı saxla ayaqda.  
Ocağın başında gizli, ya aşkar  
Düşmən pusqudadır, düşmən oyaqdır.

Sən - yenə bəxtinin körpə yanında,  
Bir əlin dağıdır, bir əlin qurur.  
Hələ qayğılsan süfrə başında,  
Hələ ki, keçmişlər üzünə dürür.

1986



### BU YERDƏ

Hər şeyin bahası çıxdı, ay Allah,  
Hər şeyin ağası çıxdı, ay Allah,  
Darğası nə yaman çoxdu, ay Allah,  
Bir udum havanın, suyun bu yerdə.

Saxtalar, yalanlar üzə çıxandan,  
Qırğınlar, talanlar üzə çıxandan,  
Qatillər, qurbanlar üzə çıxandan,  
Başladı ayrı bir "oyun" bu yerdə.

Düşdük dabanına fıtınə, fəsadın,  
Kükrədi bazarı, şışdı kasadı.  
Doğrunun oğrudan boynu qıсадı,  
Qoyun qiymətinə - toyuq bu yerdə.

Cibi tək qəlbi də, deyən, talanıb,  
O küçən igidin,

susan xalanın.

Kəsilib ayağı qonaq-qaranın,  
Döyür qapıları soyuq bu yerdə.

Enib səxavətdən ərlər, ərənlər,  
Çöküb vicdanlara hərzə, haramlar.  
Gözdən tük qapanlar, ümid qıranlar,  
"İnsafdan", "mürvətdən" doyub bu yerdə.

Düşmüşük "səbr elə", "döz" tələsinə,  
Bir ölkə qırılır öz gülləsinə.  
Kədərdən oyulmuş göz giləsinə  
Bir qanlı abidə qoyun bu yerdə.

1991

### ATƏŞGAH

Donub burda  
oda heyrət,  
alova heyrət,  
istiyə heyrət...  
Bu divanə istəyə -  
heyrət!..  
Bu məbədin Günəşini var -  
bu odlarda dualanıb  
qalxar bir cida boyunca.  
Bu məbədin atəşini var -  
dilim-dilim doğranıb  
qalxar bir cida boyunca.  
Adamları var bu məbədin -  
cida boylu;

doyunca,  
içməzlər doyunca.  
Alovlarə baxmaqdan  
baxışları alov saçar.  
Oxlova bənzər  
qolları, qıçları.  
Ulu nənələrin  
pirtlaşıq düşmüş kələfidir  
saqqalları, saçları.  
Bu məbəddə çiçək açmaz -  
haramdır.  
Bu məbədə xatun girməz -  
haramdır.

Bu məbədi quranlar da -  
insanlar,  
Bu ocaqda qurbanlar da -  
insanlar...  
Bu istidə, bu atəşdə  
işıq görənlər,  
yaxşılıq görənlər  
cynlərinə almaz  
ömürlərinə çökən qaranlıqları;  
işığa -  
xeyrə səcdədə bulunarlar -  
gündə yüz yol  
müqəddəs odların  
başına dolanarlar...  
Oda heyrət,

219 alove heyrot,

1978

### QURTARIN

Bu xəbərin ayağından  
Bu daşı qoparın, axı.  
Bu uşağın yanağından  
Bu yaşı qoparın, axı.

Nə gözlərsiz, babam oğlu?  
Nə gözlərsiz, atam oğlu?  
Ümidlərdə donu qalan  
Bu qışı, qurtarın, axı.

Çaşmışam, yolun sonudur,  
Sağdakı solun unudur.  
Əl tutan qolun unudur.

Bu işi qurtarın axı,

*Seçilmiş əsərləri*

Dərd üzlərdə qalxan gəzir,  
Əcəl hərzə-hədyan gəzir.  
Al qanına qəltan gəzir,  
Bu leşи qurtarın, axı.

Satan satır, alan alır,  
Küçə gedir, dalan qalır.  
Gündən-günə artır qalı,  
Bu başı qurtarın, axı.

Yas gedib, mağarı qalıb,  
Toy gedib, nağara qalıb.  
Ağara-ağara qalıb,  
Bu dişi qurtarın, axı.

Nə gözlərsiz, babam oğlu?  
Nə gözlərsiz, atam oğlu?  
Bu işi qurtarın, axı.

1995



## AĞI

*Ermənistana yardım üçün  
uçan təyyarədə həlak olan  
şəhidlərin analarına*

Bu məclisin dərdi daşdı,  
Qəm selləndi, bərə uçdu,  
Ana, sənin qəlbin daşmı? -  
Gözündən bir damla düşsün.

Bu qandır, düşüb araya,  
Ovut bu səssiz harayı.  
Gözünün yaşı quruyub,  
Qəlbindəki qanla düşsün.

Ana, sənin səbrin dağmı?  
Ölüm, itim oyuncaqmı?  
Ağıcı diddi ağını,  
Dilindən bir cümlə düşsün.

Göyə baxma, göylər zülmət,  
Fikirlərin ilmə-ilmə.  
Oğlun göydən enmək bilməz,  
Get oğlunu danla, düşsün.

Baxma ora, belə baxma,  
İnadına qara yaxma,  
Göylərin üstünə yixma,  
Varmı orda canlı - düşsün?!

İgidlər getdi, dönmədi,  
Ümidlər itdi, sönmədi,  
Uçanlar göydən enmədi,  
Bəs o dönüb kimlə düşsün?

Səbrin olsun, miskin ana,  
Taleyindən küskün ana.  
Qarilaşdı hüsnün, ana,  
Ağla, bəlkə inlə, düşsün.

1989



### "YAD" ÖLKƏ

Bir dildir ki, biləni yox,  
Bir yoldur ki, gələni yox.  
Uğrundasa ölüni yox,  
Bu necə ölkədir belə?

Dosta arxa duran - qəhət,  
Düşmən boynu vuran - qəhət,  
Öldün, Yasin, Quran - qəhət,  
Bu necə ölkədir belə?

Gedəni qalana qənim,  
Doğrusu yalana qənim,  
Bir quru salama qənim,

Bu necə ölkədir

belə?

Yoxuşundan enisi çox,  
Quyusundan qamışı çox,  
Əzrayilla tanışı çox,  
Bu necə ölkədir belə?

Əzabına qırılandı,  
Yol-yol, bənd-bənd qırılandı.  
Ölümə də vurulandı,  
Bu necə ölkədir belə?

Həsrətini çekən olmaz,  
Səbrinə diz bükən olmaz.  
Bu uzunda örökən olmaz,  
Bu necə ölkədir belə?

1996

### DEYƏ

Bizə görə bu dünyanın  
Ağası nə, nökəri nə?  
Cəhrəsinə, təkərinə  
Sarılmışdıq "çörək" deyə.

Bölünmüştük ağrıların  
Ayiğina, keflisinə,  
Şeytanına, iblisinə  
İnanmışdıq "mələk" deyə.

Kökəlmışdik, yekəlmışdik,  
Darlıq edirdi Yer üzü.

225 } Olli barmağa bir

üzük -  
Yığışmışdıq bələk deyə.

Başımız işlə bişmədi,  
Gözümüz yaşla qızmadı.  
Heç kim bizi durğuzmadı,  
Yıxılmışdıq ölək deyə.

Biləmmədik yıxan kimdi?  
Sökülürdük, dağılırdıq,  
Söyüşürdük, bağırırdıq,  
Savaşırırdıq bilək deyə.

Başımızda Goy - qaçaraq,  
Ayağımızda - uçurum.  
Üzümüzdən şirim-şirim  
Axıb getdik "fələk" deyə.

Səbrimizə Yer xoş idi,  
Goyə nə düşdü, bilmədik.  
Qovdular da, çəkilmədik,  
Getdik, bir də gələk deyə.

1995

\*\*\*

Kündələdi zaman bizi,  
Qəlbimizə daman bizi.  
Buraxmayın, aman, bizi  
Özümüzdən uzaqlara.

Haqqa çırpılmış qapıyıq,  
Çoxumuz balta sapıyıq.  
Başa qaxınc tək çatırıq  
İzimizdən uzaqlara.

Kimdir orda keyfə

baxır?  
Boğazında kəfən, baxır.  
Unutduqmu Vətən baxır  
Gözümüzdən uzaqlara?

1994

HİRSLƏN, ALLAH EŞQİNƏ

*Döyüşçülərimizə*

Qalx mənim hünərimdən,  
Sıçra mənim qanımdan.  
Qılınca dön əlimdə,  
Sıyrıl intiqamımdan.

Yar düşmənin bağrını,  
Yuvasını tala keç.

Bağçasını, bağını

Tonqallara qala, keç.

Ayaqla, keç qəlbində  
Mərhəməti, himməti.  
Oyat şimşək təbində  
İntiqamı, hiddəti.

Qisasçı ol, dönməz ol,  
Vermə aman düşmənə.  
Qeyrətindən sınmaz ol,  
Kükərə, Allah eşqinə.

Hirslən, Allah eşqinə,  
İçimizdə kütlüyə,  
"Qorxaq" adlı itkiyə,  
"Qaçqın" adlı kütləyə.

Hirslən, Allah eşqinə,  
Tamah altda tələyə,

Şeytan izli mələyə,  
Rüşvət üzlü kələyə.

O yurdunda qalanan  
Yağı ocaqlarına,  
Yağmalanan, talanan  
Gəlin otaqlarına  
Hirslən, Allah eşqinə.

İsməti tapdalanan,  
Qisməti tapdalanan,

İzzəti tapdalanan,

Gəlininə, qızına  
Hirslən, Allah eşqinə.

Hirslən, Allah eşqinə, -  
Düşməninə düşmən ol.  
Yumruqları daşdan ol,  
Mərhəməti daşdan ol.  
Hirslən, Allah eşqinə!

1993

### ƏMR ELƏYİR KOMANDİR

Açıl mənim ümidiimin qapısı,  
Oyan bəxtim, dur ayağa, amandır.  
Avtomatım əllərimdən yapışib,  
"Hücum" deyə əmr eləyir komandır.

Sinə- sinə gədiklərə, yollara,  
Od yağıdırən o minomyot kimindir?  
Gecə qara, qaya qara, yol qara,  
"Hücum" deyə əmr

eləyir komandır.

Sağ cinahım, sol cinahım - hücumda,  
Şəhid qardaş, qalx ayağa, amandır.  
Görürsən nə təlatümlər içində  
"Hücum" deyə əmr eləyir komandır.

"Hücum" deyə əmr eləyir komandır,  
Qarabağın "ağ gününə" irəli!  
O, dağ deyil, mənim donmuş qanımdır,  
Öz qanıma, öz dinimə, irəli!

1994

### "QANLI ŞƏNBƏ" ŞERLƏRİ

I

Bu gündən bir daş qopdu,  
Daşdan ağır nəydi ki?!  
Bu daş boyda bir qorxu  
Belimizi əydi, ah.

231 Bu gözdən bir yaşı

qopdu,  
Yaşdan acı nəydi ki?!  
O yaşın ağrısına  
Fələk bizi qiydı, ah.

Bu ildən bir qış qopdu,  
Qışdan kəskin nəydi ki?!  
Bu qışın soyuğuydu  
Bizi ağlar qoydu, ah.

II

Qara gündən gələn qar,  
Üzün ağ olsun.  
Soyuğuna söykənən  
Sözün ağ olsun.

Sənə ağaran üzə  
Yağa bilmədin.  
Yağdırın da, dost bilmədin,  
Yağı bilmədin.

Qara gündən gələn qar,  
Yolumdan yiğış.  
Vallahi, qəzəbliyəm,  
Qolumdan yiğış.

Sənin ağ yalanına  
Büküldüm, bəsdi.  
Sifətimə sillə tək

232 Cəkildin, bəsdi.

Qara gündən gələn qar,  
Ağın-təsəlli.  
Sən-uzaq ümidi dəki  
Yaxın təsəlli.

İçindəki zülməti  
Görmüşəm daha.  
Gərəyim də deyilsən,  
Ölmüşəm daha,  
Qara gündən gələn qar.

1996

### XAÇMAZ

Xaçmaz "Qübbə"dən aşırılmış  
tavadı-  
üzü yuxarı.  
İçində minbir milləti,  
Minbir millətin minbir zilləti.

Qatar ayağına

çıxanları var,  
Bazar ayağına çıxanları var.  
Atları yəhərli saxlayar Xaçmaz,-  
Hər gələn minər gedər,  
Hər gedən minər gələr.  
Dərdi - içində qıyma-qıyma.  
Səbrinə gedən yollara düşüb  
Yalvaran deyil,  
yalmanan deyil.  
Əyiləndə də  
əli belində əyilər.  
Papağını gün də dələr,  
güllə də.  
Yol üstündə dursa da,  
Yolvuran deyil Xaçmaz.  
Yolvuranları;  
Yolqırانları  
Uzaq-uzaq diyarlardan gələr  
Xaçmazın.  
Dizinə söykəli üzündən kövrək,  
Üzünə söykəli dizindən kövrək  
Dərd bölüşdürəni yox Xaçmazın.

Oğullarından,  
Qızlarından heç nə düşməz Xaçmaza.  
Elə Xaçmazdan da  
oğullarına,  
qızlarına.

Özünün deyil

Əlləri çiçəkləməz,  
qabarlayar.  
Əməlləri baş alıb gedər  
İşə-gücə,  
zavoda, bazara, tarlaya.  
Belə baladı Xaçmaz.  
Atadı, anadı, qardaşdı,  
Bacıdı, xaladı Xaçmaz.  
Hayıma çatmasa da,  
Payıma çatmasa da,  
Üzü yoladı Xaçmaz.  
Sərtəm, sərtliyim onundur,  
Mərdəm, mərdliyim onundur.  
Bir gün canımı istəsə,  
üzündən keçən deyiləm.  
Mənə balamsan deməsə,  
ağrım alansan deməsə,  
izindən keçən deyiləm...  
Belə oğuldu Xaçmaz.  
Həm sözünün ağasıdı,  
Həm sözünə quldu Xaçmaz.

1996

### LAÇIN

Bu dağ bu şəhərin tapıntısim!?  
Bu şəhər bu dağın yapincısımı?  
Ordan bir çay axır - qapıçıdım!?

235 Bu dağ bu şəhər ...

Küçələr - eləcə səflənib gedir,  
Məhlələr gədikdə təklənib gedir,  
Bu dağ bir şəhəri yüklənib gedir, -  
Bu şəhər bu dağa yaman yaraşır.

Bu şəhər ümidi dən, arzudan düşüb,  
Çinqıdır, aşığın sazından düşüb.  
Loğman təbiətin yazından düşüb,  
Bu yaz bu şəhərə yaman yaraşır.

Evlər - qayalarla qoşa, - deyirəm,  
Dolub dərələrə, daşar, - deyirəm.  
Bu şəhər bu dağı aşar, - deyirəm, -  
Bu daşqın bu dağa yaman yaraşır.

Qılıncı, qalxanı yox bu igidin,  
Yoluna xoş üzlə çıx bu igidin,  
Duyğuna, ruhuna yiğ bu igidi, -  
Xoş üz bu şəhərə yaman yaraşır.

Bu dağ bu şəhərin tapıntısim!?  
Bu şəhər bu dağın yapıcısımı!?  
Ordan bir çay axır, - qapıcıdım!?  
Bu şəhər bu dağa yaman yaraşır.

1985

\*\*\*

Bu türbənin tövbəsi yox,  
Səbrində qarğalar ötür.

236      Əl öpməyə

növbəsi yox,  
Əlini ağrılar öpür.

Hansı sərrinsə heykəli,  
Dayanıb dərdə söykəli.  
Dönüb taleyin təkəri,  
Ömründən yağılar ötür.

Yolu karvandan üzülüb,  
Ovsarda dəvəsi - ölü.  
Qürubadır ömür yolu,  
Bir dünya nağlılı itir.

1995

\*\*\*

Bütün ümidlərin

{237} yolu,

Bütün igidlərin yolu,  
Bütün cigitlərin yolu -  
Qərbən - Şərqə, Şərqdən - Qərbə.

Söküldü həsrət çəpəri,  
Çəkildi sərvət çəpəri.  
İndi də - qismət çəpəri -  
Şərqdən - Qərbə, Qərbən - Şərqə.

Biz bilirik nə çəkmişik,  
Ər başına ləçəkmişik.  
Hey tələsib gecikmişik,  
Qərbən - Şərqə, Şərqdən - Qərbə.

1992

*Seçilmiş əsərləri*

Bir qoca ki gəncliyini ötürüb,  
Əlli üstdən aşırıbdır əllini.  
Ayaq altdan özülünü götürüb,  
Çasdırıbdır ağıllını, dəlini.

Nəyi vardı, nəyi yoxdu - özüymüş.  
Çoxdu, azdı, azdı, çoxdu - özüymüş.  
Çuxasının kürəyindən süzülmüş  
Al qanıyla bəsləyir bir zəlini.

Səmənisi, Novruzu yalanmış,  
Karvan-karvan dağı-düzü yalanmış.  
"Ata" sözü, "ana" sözü yalanmış,  
Qoşmayıbmiş öküzünü, kəlini.

Ulu-ulu öyüdləri yox imiş,  
Dəli-dolu igidləri yox imiş.  
Talış, lahic hibridləri yox imiş,  
Görməyibmiş əl üstündə əlini.

Qılınc, qalxan sözlərinə yad imiş,  
Yağı, düşmən izlərinə yad imiş.  
Yurdun qala dizlərinə yad imiş,  
Araz dərdi əyməyibmiş belini...

Ömrü boyu qurbətdə bəxt aradı,  
Nə bəxtindən, nə ömründən yarıcı.  
Son nəfəsdə yad küləklər daradı  
Bu qəribin təkəm-seyrək telini.

1982

\*\*\*

Gəldim, elimə qarışam,  
Özcə gülümə qarışam,  
Bir qart ölümə qarışam,  
Düşəm anam qəbristana.

Ağlayam qəmim boyunca,  
Gözümün yaşı doyunca.  
Ömür qədəmin qoyunca  
Özüm enəm qəbristana.

"Bir qarış" boşluğa dolan  
Anam, salam, atam, salam.  
Gəldim ki, sizinlə qalam,  
Köçəm nənəm qəbristana.

1993

BURDA HƏVƏS GÖRDÜM

Seçilmiş əsərləri  
Xaçmaz rayonu "Şəfəq"  
sov-  
xozunun qabaqcıl  
hektarçısı  
Düriyyə Hüseynovaya.

Bu torpaq nə yaman tumar götürən,  
Bu torpaq nə yaman ərkəsöyündür!  
Sahmanı,  
siğalı, ətiri ilə  
Bu torpaq sevinir,  
Bu torpaq gülür.  
Sənin əllərinlə oxşanır deyə,  
Əllərin zəhmətlə qoşadır deyə  
Torpağın sevinci çirtlayır yenə.  
Eləcə çiçəyi çirtlayıb gülür.  
Əllərin ovdouqca, siğalladıqca  
Torpağın elə bil sınır quluncu,  
Torpağın əlindən düşür qılınçı.  
Sənin o zəhmətdən xınalı əlin,  
Şaxtadan, günəşdən tumarlı əlin  
Torpağın dilini öyrənən olub...  
Əlinin hünəri hopub canına,  
Yoxsa bu torpaqda bu hünər hardan?! -  
İlbəil ucalan zirvələr hardan?!  
Bu qızıl payızın qızıl günündə  
Burda həvəs gördüm -  
qolu çırmalı.  
Gördüm tarlalardan Günəş boylanır.

*Firuzə Məmmədli*

Bərəkət yükləri tiğlanıb gedir,  
Tərəvəz yükləri tiğlanıb gedir...  
Burda əllərinin sehrini duydum.  
Qaldırdım gözümün üstünə qoydum, -  
Torpaqda əlinin mehrini duydum.

1987

Obası - yad, elatı - yad,  
Qəribə dərd-qəm də - qəhət.  
Bu necə Dünyadı, Allah, -  
Ölməyə Vətən də - qəhət.

Adam var ki, vaxt aparır,  
Elə bilir baxt aparır.  
Kimisi tac-taxt aparır,  
Kiminə kəfən də - qəhət.

Həsrəti - düşmən çəpəri,  
Buğdasından qan cüccərir.  
Zaman - köç, məkan - köçəri,  
Bu yoldan keçən də - qəhət.

1995

Bazar - evimin içində,  
Evim bazarın içində,  
Qaldım hasarı içində,  
Qaçası yerim yox daha.

Çox tutdular, çox atdilar,  
Dərd-səri çoxaltdilar.  
Boğazımdan çıxartdilar,  
Soyulası dərim yox daha.

Bu da mənim alın yazım -  
Nə bir oğlum, nə bir qızım.  
Bir özüməm, bir də dözüm,  
Qəmim-kədərim yox daha.

1998

Qoynundan yağısı daşan,  
Gözündən ağrısı daşan,  
Cibindən oğrusu daşan  
Bir zamana qul olmuşuq.

Çaşdırılmışq gümanları,  
Ürəklərə damanları.  
Qurutmuşuq ümmanları,  
Damlalara gül olmuşuq.

Salışdırıb millətləri,  
Oyatmışq minnətləri.  
Dağıtmışq cənnətləri,  
Cəhənnəmə yol olmuşuq.

1997

Kəsilmişdi güman yolu,  
Yox idi bir inam yolu.  
Nə uzunmuş iman yolu,  
Səbrinə qurban gedərəm.

Bir qapı aç keçim daha,  
Yolda qalan köçəm daha.  
Görürsən ki, puçam daha,  
Cəbrinə qurban gedərəm.

Yaratmışan, öz qulunam,  
Yerdə qalası ölünməm.  
Sal ayağına, yoluna,-  
Qəbrinə qurban gedərəm.

Gözələmsə, camalınam,  
Yaxşıyamsa, əməlinəm.  
Ver ətəyini, əlinəm,  
Əlinə qurban gedərəm.

1997

Gün düşdü üzümüzə,  
Üzümüz çilin-çilpaq.  
Gözlərimiz dipdiri,  
Bizi birləşdir, Allah.

Dərdimiz üzə durdu.  
Bizlə göz-gözə durdu.  
Qorumağa bu yurdu,  
Bizi birləşdir, Allah.

Biz ki ümman ummuruq,  
Ölüyə can ummuruq.  
Düy, elə bircə yumruq,  
Bizi birləşdir, Allah.

1993

Sürülər yol boyu şışə çəkilir,  
Bir kənd bir sağlığa başa çəkilir.  
İşahlar təzədən daşa çəkilir,  
Qeyrətlər əlinə daş almır niyə?

Körpülər uçulub, bərələr qalib,  
Gözümüz çərələ-çərələ qalib.  
Heyrətlər boylanıb bərələ qalib,  
Bu dolu anbarlar boşalmır niyə?

Kimdi bu sərvətə qıfil vuranlar?  
Daldada, bucaqda pusqu quranlar?  
Arzu göyərdənlər, ümid qıranlar  
Qırlığı ümidi tuş olmur niyə?

Hanı küyləyənlər, körükleyənlər?  
Xalqı "qalx" adına hörükleyənlər?  
Tankların altına sürükləyənlər  
"Xalqın" hörüyünenə qoşulmur niyə?

Bu yurdun üst qatı, alt qatı həmən.  
Papağı, ləçəyi, çarqatı həmən,  
Sovqatı həməndir, ovqatı həmən,  
Niyə canımıza nuş olmur, niyə?

Çırtlayan çiçəkdir satqın anası,  
Solur "igid" kimi adın anası.  
Dilənir dünənin xatın anası,  
Görən gözümüzzdə yaş olmur niyə?



Bu yollar, bərələr daşqına düşüb,  
Yurdsuza, işsizə, qaçqına düşüb.  
Bəndələr Allahlıq eşqinə düşüb,  
Ay Allah, göyündə daş olmur niyə?

1992



## AÇ BAĞLANMIŞ GÖZLƏRİMİ...

A hırsını gılzlı-gizli yeyənlər,  
A səbrinə "gözlə-gözlə" deyənlər,  
Deyiləsi sözüm çoxdu sizlərə.  
"Sizdən qeyri kimim var ki?" deyənlər  
İndi nifrət, indi oxdu gözlərə.

A görənlər, götürənlər gülənlər,  
Axırını əvvəlcədən bilənlər,  
A cəbhəsiz döyünlər, döyənlər,  
Silahlanın yaxşılara pislərə.

Silahlanın, baş aparsın hırsınız,  
Hələ-hələ cəbhələşmə öndədi.  
Yaxşı-yaman, nəfsinizdə birsiniz,  
Hələ nifrət qılinciniz qındadı.

Döngə-döngə həyat, ömür dilənən  
Millət ilə ilişkiniz yox sizin.  
Üzünüzdən sübhə ümid dilənən  
Baxışlarla görüşünüz yox sizin.

Nə tez uddu yaddaşınız, huşunuz  
Ağrlara sinə gərən bu xalqı?  
Perikmişdi onda dövlət quşunuz,  
Qarşidaydı,  
Şuşa, Laçın, Daşaltı.

Dövlət quşu - xəyal quşu  
uçuşda,

Satılışı torpaq vardı, el vardı.  
Nəfsinizdən vətənə də bu quşla  
Düşmən üçün keçid vardı, yol vardı.

Onda qışdı, onda yazdı, fərqi yox,  
Bu küçələr onda cihad yoluydu.  
Siz yayxanıb kürsülərə, dərdin yox,  
Hökmünüzün, cibinizin quluyduz.

Nələr çaldı, nələr çapdı qüvvəniz -  
İndi daha şübhə deyil, sırr deyil.  
Xaricdədi övladınız, nəvəniz,  
Vətən sizə türbə deyil, pir deyil.

Bölünmüşük əzilənə, əzənə,  
Bölünmüşük, istəyimiz buymudu?  
Vətən bizə -  
boş qalası xəzinə,  
Vətən sizə -  
bir xəyanət oyunudu.

Qaçqınının taleyində zərbə çox,  
Qaçmayanın hara qaçıdı bəxti bəs?  
Qaçqın da var...  
Düşmən ilə hərbə yox,  
Qaça-qaça necə çıxdı taxta bəs?

Uzun-uzun fəsilləri, illəri,  
Bu hərb necə savaş imiş, hərb imiş?  
Aç bağlanmış gözlərimi əllərim,  
Aç tanıyım namərdimi, mərdimi.

Orda yasın burda toyu baxt deyil,  
Bir vəhşətin meydan açan ağlıdır.  
Burda daha ağıl da bir haqq deyil,  
Burda nadan, burda axmaq haqlıdır.

1995

"XƏBƏRLƏR" BÜLLETENİ

Ağrılı bir əldi, oyana bilmir,  
İçində dərdinin sayını bilmir.  
Bilmir, bu dünyaya yayyla bilmir  
Ana fəryadından qanlı xəbərlər.

Niyə qara-qara qaynadı bu qan?  
Niyə qaba-qaba kükrədi bu qan?  
Laxladı, içində titrədi bu qan,  
Odlu kağızlarda yandı "Xəbərlər".

Saxlaya bilmədi kinini niyə?  
Dəyişdi donunu - dinini niyə?  
Çeynədi səsini,  
ününü niyə?  
BMT soraqlı,  
andlı "Xəbərlər".

Gözüm, qulağımla qapandım dərdə,  
Tapındım, yiğisdim,  
toplardım dərdə,  
Qatlandım ağrıya, qatlandım dərdə,  
Müjdə gətirmədi atlı xəbərlər.

Yonula-yonula yonqara döndüm,  
Qalxıb zirvə-zirvə  
səngərə döndüm.  
Kənd-kənd, şəhər-şəhər tonqala döndüm,  
Udquna-udquna dandı xəbərlər.

Fələkmi sürüyüb qəzaya çəkdi?  
Neylədik, bu qədər cəza da çəkdik?  
Bir gün ünvanları bəzəyəcəkmi  
Muşduluq "Xəbərlər", şanlı "Xəbərlər".

1993

## KÖYLÜ QIZI GÜLARƏ

Dəsmalın qəm dəsmalı -  
Düşdü özünlə Vətənin arasına  
ayrılıq olub.  
Gedər-gəlməz ayaqlarına sarına-sarına  
götürüb apardı səni  
körpələrin damdabaca qorxularına.  
Qəlbiniń sımlıq yarasına  
ötən günlərinin  
şəhdini-şirəsini sıxdıqca sıxdın.  
Sən öz vicdanın önündə  
saf çıxdın.  
Əməllərin gələcəyinə  
göz dağı olmamalıydı, ey qadın.  
Sənin kişi iradən,  
kişi inadın  
ər kimi getdi  
namərd üstünə.  
Yatdın, özünündün,  
qalxdın - cəmiyyətin.  
Dişinlə-dirnağınla  
qururdun onu.  
Ona görə yox ki,  
səni düşmən tutsun,  
Özünü sənin kimi canıyananlardan  
"təmizləsin".  
Nə yaxşı ki, bu gün  
şəklinin gözünə



düz baxa bilirik...  
Bəli, biz yeri gələndə  
gülləni,  
yeri gələndə  
gözümüzü  
sixa bilirik  
qəlbimizə.

1988



QƏLƏMİNDƏN ALIŞANLAR

*İlk azərbaycanlı rəssam qadın  
Qeyşər Kaşıyevaya*

O bizim alnimizə  
əlini də qoya bilərdi,  
qəlbini də.  
Amma alnimizi  
əlinə çəkdi, qəlbini çəkdi,  
Sonra qəlbini qələminə çəkib,  
özümüzü,  
Özümüzdə alnimizi, qəlbimizi çəkdi.  
Onun qələmindən sonra  
biz bir az da gözəlləşdik.  
Lakin  
hürküdü bizi  
bu kamillik,  
bu gözəllik.  
Biz də hürkütməyi bacarırdıq;  
özü də necə!  
Bir də gözünü açıb  
özünü  
məhkumlar və  
məhrumlar sırasında addımlayan gördü  
uzaq-uzaq ellərə.  
Qum səhralarından keçdi -  
quma çəkdi bizi.  
Qar düzlərindən keçdi -



qara çəkdi bizi.  
O unutmadı bizim alnímızı, qəlbimizi.  
Neçə illər sonra  
bizi çəkən qələminə  
söykənə-söykənə  
qayıdır gəldi Vətənə.  
Gəldi atasız-anasız yetimlərin  
alnímını və qəlbini  
oxşamağa,  
əzizləməyə.  
Biz qayıdır yenidən  
onu tapınca,  
heç kəsi incitməmiş,  
heç kəsdən inciməmiş  
bir övliya ilə rastlaşınca  
içimiz quru budaq kimi  
xincim-xincim oldu.  
Əlimizi atıb  
qəlbimizi axtardıq içimizdə.  
Fəqət qəlbimizi  
içimizdə yox,  
onun çəkdiklərində tapdıq.  
(O bizi necə də sevirmiş!)  
Bizə təkcə ovcumuzu  
alnímiza çırpıb  
ayılmaq qalırdı.

1988



XOCALI

Bu qəmin göz yaşı mənəm,  
Sinəsində daşı mənəm.  
Bu fəryadın saçı mənəm,  
Döşənmişəm yollarına.

Uzahiydi əlin mənə,  
Güvənirdi elin mənə.  
Məscidlərin qənim mənə, -  
Girəmmədim qollarına.

Ölüm, üzüsulu gedim,  
Bu qayıtmaz yolu gedim.  
İsmət gedib, Alı gedib,  
Yol düşüb oğullarından.

1993.

### KİM YAMADI

Bu bazarı bu bəşərin  
Qismətinə kim yamadı?  
Bu silləni bu şəhərin  
Sifətinə kim yamadı?

Kim yamadı bu gedişə  
Bu sürüşən ayaqları,  
Bu qırışan yanaqları,  
Bu irişən dodaqları?

Harda keçdi bu məktəbi  
Bu bədəməl sövdələşmə,-  
Bir gödənə sövdələşmə,  
Bir vətənə sövdələşmə?

Orda dəbdə mal bazarı,  
Burda - dəbdə yal bazarı.  
Yoxmu həya, ar bazarı  
Bu zamanın, bu məkanın?

O xaricə gedən - bazar,  
Bu xaricdən gələn - bazar.  
O bədənə gödən - bazar,  
Bu gödənə bədən -bazar...

Hər biri bir başqa bəla,  
Hər biri bir başqa azar.

Bu silləni bu şəhərin  
Sifətinə kim yamadı?  
Bu ləkəni bu gözəlin  
İsmətinə kim yamadı?

2000

## HƏLƏ BİLİNMƏYİR

Hələ bilinməyir gələcək kimin,  
Hələ bilinməyir keçmiş kimindi.  
Kimin ölüsüyük bələcə, kimin?  
Kimin dirisinə eşilir kəndir?

Kimin boğazının həlqəsidir o,  
Asılıb tanrıının qəzəbi kimi.  
Hansı qasırğanın dalğasıdır o,  
Gəlir insanlığın əzabı kimi.

Təzə fəlakətlər boyanıb gəlir  
Torpaqdan, havadan, oddan, həm sudan.  
Dörd ünsür yuxudan oyanıb gəlir,  
Gəlir əzab verə, gəlir ovuda.

Gəlir, nifrətlərin rəngi - qapqara,  
Gəlir, sevgilərin dilində qıfil.  
Geyir ağ əlcəyi zənci - qapqara,  
Qara maskalı ağ - gəlişi qəfil.

Yaradan yetəmmir öldürəninə,  
Dağıdır bir ucdn, sökür bir ucdn.  
Bəşər bir kəfəndir öldürəninə,  
Öldürür bir ucdn, bükür bir ucdn.

Qəbristan yeriyir şəhərlər üstə,  
İntiqam qışqırır məzar daşları.  
Şər aşır sərhədlər, çəpərlər üstdən,  
Yağır zirvələrdən qəzəb daşları.

Zülmün, səfalətin küçələrində  
Mərhəmət əl açıb dilənir daha.  
Şübhələr, qorxular açar yerindən  
İzləyir gedəni, gələni daha.

Səxavət, ləyaqət - gözükölgəli,  
Harınlıq - gözündə mənəmlik gəzir.  
Haqq yaza bilməyir haqlının əli, -  
Üstündə haqsızın qələmi gəzir.

Yaddaşa çökəni yaddaş eşitmır,  
Dərdə açılıbdır qulaqlar daha.  
Qardaşın hayına qardaş yetişmir,  
Yadları doyurur yalaqlar daha.

Hələ bilinməyir gələcək kimin,  
Hələ bilinməyir keçmiş kimindi.  
Kimin ölüsüyük beləcə, kimin?  
Kimin dirisinə eşilir kəndir?

2000

\*\*\*

Harınlayıb bu çəlçəpər,  
Daşından buynuz göyərir.  
Çöküb dibinə bir təpə,  
Başında donuz göyərir.

Çöküb dibinə kənd-kəsək,  
Od-ocağı - quru təzək.  
Yavanlığı gəlib gözə,  
Çörəyində duz göyərir.

Üzü astardan sıyrılıb,  
Uçuq hasardan sıyrılıb.  
El-oba vardan sıyrılıb,  
Təknəsində toz göyərir.

2000

\*\*\*

Bağa baxan, bağda nə var?  
Bal tutan barmaqda nə var?  
Düzdə nə var, dağda nə var  
Quru adından qayıdır.

Üzülübdür zamanından,  
Kəsilibdir amanından,  
Əkin-biçin samanından,  
Çəmən otundan qayıdır.

Tüstüsünə kor olduğum,  
İstisinə qor olduğum,  
Yanıb-yanıb qovrulduğum  
Ocaq odundan qayıdır.

2000

BU VƏTƏN ÜÇÜN

Təkcə özlərinə gün ağlayanlar,  
Şöhrət ağlayanlar, yön ağlayanlar,  
Həsədə, həsrətə kin ağlayanlar,  
Deyin, neyləmisiş bu Vətən üçün?

Biznesmen qardaşlar, vəkil bacılar,  
Bəzəkli, bəzəksiz, "şəkil" bacılar,  
Müəllim bacılar, həkim bacılar,  
Bəs siz neyləmisiş bu Vətən üçün?

A can bəsləyənlər, qapazaltılar,  
Palazarasılar, qotazaltılar,  
A "Mercedes-Bens"lər, a "VAZ-6"lar,  
Deyin, neyləmisiş bu Vətən üçün?

Siz də, a özünü dolandırılanlar,  
Yaraya duz töküb hovlandırılanlar,  
A suyu lap başdan bulandırılanlar,  
Axı neyləmisiş bu Vətən üçün?

Etdiyiniz bumu, Qarabağ gedib?  
Ölümün qoynuna neçə sağ gedib.  
Verilən vədlər mayallaq gedib,  
Deyin, neyləmisiş bu Vətən üçün?

Talanan sərvətin qulduru həmən.  
Satqını, qatılı, qırqırı həmən.  
Fağırı, yolcusu, dilgiri həmən,  
Axı neyləmisiş bu Vətən üçün?

Bu xalqın köpüyü xıltı üzdədir,  
Atıb-tutduğunun qulpu üzdədir.  
Cibkəsən, başkəsən, quldur üzdədir,  
Axı neyləmisiż bu Vətən üçün?

Başını qaldırmaż boynuyəhərlər,  
Yetiklər at deyil, qoyunu yəhərlər.  
A zurna-qavallı, toylu yəhərlər,  
Bəs siz neyləmisiż bu Vətən üçün?

2001

## MİLLƏTİN

*Seçilmişlərə*

Sən adında, adı səndə daşınar,  
Dərdlərinə dursan yiye millətin.  
Sevgisindən "doydum" deyən olmayıb  
Hər sözünə alqış deyən millətin.

Ətək səndən, əl millətdən, üz haqdan,  
Sevgisini əldə çiraq gəz, axtar.  
Ağ günləri diş ağardır uzaqdan  
Ağ çıxarıb, qara geyən millətin.

Qop özündən, başqa cilddə, fənddə gəl,  
Tanımağa öz xalqını kəndə gəl.  
Millət səni ucaldıbdı, sən də gəl,  
Əzizin tək qaldır göyə milləti.

Yasaq qoyma bu haraya, dada çat,  
Yan övlada, yan anaya ataca.  
Töhməti də yenə sənə çatacaq  
Dərd əlindən dizə döyən millətin.

Zirvədəsən, bir ətəyə əyil, bax,  
Bu yer, bu yurd sən gördüyün deyil, bax.  
Körpələri "çörək, çörək" deyir, bax,  
Qışdan yaza ələf yeyən millətin.

Aylar, illər döyür çadır gözünü,  
Gözləməyə hələ çatır dözümü.

Ər aparmaz, şər aparar qızını  
Qamətini çadır əyən millətin.

Çərtilibdi ağrıları qan kimi,  
Nə boşlayır, nə də çıxır can kimi.  
Dərdlərinin deyim sənə hankını  
Qayğıya yad, dərdə həyan millətin?

Ortağışan şöhrətinin, adının,  
Seçmələmə doğmasını, yadını.  
Çapırsansa minib şöhrət atını,  
Qeyrəti ol səni öyən millətin.

2002

## MÜBARƏK

*Xalçaçı bacılarım Tahira və  
Fəxriyyə üçün*

Nə tez çıxdın bu dünyani gəzməyə,  
Çəmənləri istəyincə düzəməyə?!  
Ürəyində ürəyini gözləyən  
Hər sap üçün cümlələrin mübarək!

Söz demədim, söz toxunar qəlbiniə,  
Hana üstdə gərəkdir ki, əl dinə.  
Nə yaratsan, yadigardı xalqına -  
Təzə-təzə ilmələrin mübarək!

Bu rənglərin istisində yanmışam,  
O butalar, qönçərlərə tanışam.  
Hər naxışı min çalarda danışan  
Şirin-şirin kəlmələrin mübarək!

Xalıdımı, çəməndimi əkdiyin,  
Arğacdımı, kamandımı çəkdiyin?!  
Qarşısında əyilib diz çökdüyün  
İşıqların, kölgələrin mübarək!

O nəğmənin harayı nə, hayatı nə, -  
Hər nağıldan bir sap düşüb payına.  
Bu dördguşə dünyasında ayılan  
İqlim-iqlim ölkələrin mübarək!

1979

### KƏNDDƏ QIŞ

Ətrafi qar basar, qəlbi intizar,  
Bir qonaq sədası tutar dünyani.  
Yolunu gözlərdən başlayar yollar,  
Sükut elə bil ki, udar dünyani.

Evlərə yaraşar sırsıra saçaq,  
Evləri göylərdən asar tüstülər.  
Bir qadın əlilə alışan ocaq  
Bir kişi qəlbində işığa dönər.

Sıyrılsa üfüqdən bir ulduz kimi,  
Sükut dənizini yarar yolcular.  
Köhnə ləpirləri köhnə dost kimi  
Tənha sahillərdə arar yolcular.

Çöl-bayır bir evə sığışar yenə,  
Nağıl çuvalları bir-bir sökülər.  
Yollar yorğunluğu çəkər üstünə,  
Axşamın gözündə yuxu mürgülər.

Babalar sandıq tək açar keçmişİ,  
Nəvələr - gözündə köz dənə-dənə.  
Tökülər ortaya bayram kişmişİ,  
Gecəni nağılla əyirər nənə.

1972

## XATIN

"Xatın" - qadın deməkdir,  
"Xatın" - xanım deməkdir,  
Xatın - qırılan görüş,  
Xatın - qırılan ömür,  
Xatın yanın urəkdir.

"Xatın" kəndi haçan düşüb bu yerə?  
Bu torpağa neçə rişə atıbdır?  
Burda sevinc bir də çətin göyərə-  
Burda xanım, burda xatın yatıbdır...

Açılmır bu kəndin səhəri çoxdan,  
Sürünün həsrəti düzlərə qalib.  
Kömürə dönübdür orda bir çoban,  
Çomağı közərə-közərə qalib.

Budur, bir oğlan da görüş yerində  
Yeniyetmə eşqinin boynunu büküb.  
Küsübmü dünyadan toylar-düyülər -  
Onun qismətinə heykəllik düşüb?

Orda  
baş tutmayan görüşə -  
vida,  
Burda  
baş tutmayan gülüşə  
vida...  
Durub yol üstündə o vəfasız da,  
Onun da bəxtinə heykəllik düşüb.



"Xatın" hopub "Xatın" kömüb bu yerə,  
Bu torpağa "Xatın" rişə atıbdır.  
Burda sevinc, şadlıq çətin göyərər, -  
Burda xanım, burda xatın yatıbdır.

1975



"QIZ HÖRÜYÜ" ŞƏLALƏSİ

*Kabarda-Balkar əfsanəsi*

Bu qız belə hörüklüymüş, heç demə,  
Bu qız elə görümlüymüş, heç demə.  
Bir igidə deyikliymiş heç demə,  
Deyiklisi bir xatırə daşıydı.

Bu qayada o qız təkdi hər səhər,  
Yollar boyu ümid əkdi hər səhər.  
Hörüyündən bir tük çəkdi hər səhər, -  
Çaya saldı - bu dünyaya daşındı.

İllər yağdı gözlərinin oduna,  
İllər yağdı yuvasına, yurduna.  
İllər yağdı ünvanına, adına -  
Qız - eşqinə sədaqətlə yaşadı.

O igidi dava uddu, - dedilər,  
İndi torpaq, indi otdur, - dedilər.  
Bəs deyilmi, yaşın ötdü, - dedilər.  
Piçıldadı - susun, axı eşidir.

O, beləcə qaya üstdə qayayıdı,  
Fələk bir gün ona məhəl qoyayıdı.  
Gözlərini sevinc yaşı yuyayıdı -  
Deyəydi ki, qadınlığın işidi.

Bir gün gəlir -  
qayada qız görünmür.

Əvəzində -  
Bir şəlalə asılmışdı - hörükdü.  
Dağ kəli də baxdı, baxdı, - döyükdü,  
Bu ağılıqdan, şəffaflıqdan üzüdü.

O hörüklər bu yollara sarındı.  
Hər gün səhər yellərilə darandı.  
Beləcə də "Qız hörüyü" yarandı -  
Dedilər ki, o bir qızın eşqidir.

1979

İNTİQAM QIŞQIR SIN  
YUMRUQLARINIZ

Qardaşlar, bacılar, ayılın daha,  
Çixıb adamlığın zayılı daha.  
Tətiyə nifrətlər qoyulub daha,  
"İntiqam" qışqırır dözüm sədləri,  
Sökün sərhədləri, yixin hədləri!

Hər gözdən bir quduz hədə boylanır,  
Hər ağa içindən gədə boylanır.  
Tərpəndin, dörd yandan xata boylanır,  
Qana susayani tanıyın daha,  
Zülmə üsyani tanıyın daha.

Nədən birinə od,  
birinə tüstü?  
Kim kimdən artıqdır,  
kim kimdən üstün?  
Ayılın, tanıyın düşməni, dostu.  
Yolun sizində bitən qanqalı,  
Daha nə ar qalib, nə vicdan qalib.

Tapdanan haqqınız ayıltmayırsa,  
Danılan adınız ayıltmayırsa,  
"Yeddinci qatınız" ayıltmayırsa,  
Sizi ayıldammas  
fələk də, balam,  
Elə çırpınarsız  
bələkdə, balam.



Vətən sərhəd-sərhəd kiçilir, qalxın!  
Hörümçək bağlıdır siz, qalxın!  
Duzladı qolunuz-qıcıınız, qalxın!  
Qoy "üsyən" qışqırsın yumruqlarınız!  
İntiqam qışqırsın yumruqlarınız!

1988



### PİRΒƏHYƏ DAĞI

Qubanın sağ əlində bir çalmasız dağ var,  
Zaman-zaman babalardan qalıb yadigar.  
Səcdəsinə gəlir hər il cavan-ixtiyar,  
Yollarına çətir tutmuş meyvə budağı -  
Pirbəhyə dağı.

Çiçəklikdir, meyvəlikdir dövləti-varı,  
Şırıl-şırıl axıb gedən buz bulaqların  
Dili - dadlı bir nəğmənin doğma xalları.  
Nügədinin sinəsində qızıl sancağı -  
Pirbəhyə dağı.

Mehman olub, buz hovuzda çimməsən - günah,  
Ceyran gördün, ovçusansa dönəməsən - günah.  
Şirin sözlü məclisində dinməsən - günah.  
Sağlamlığın, gözəlliyyin sönməz çırağı -  
Pirbəhyə dağı.

Əlindəki qızıl təknə - şərbət camımı?!  
Təknədəki suyun tamı - zəmzəm tamımı?!  
Qoy yandırım sinəsində ömür şamımı.  
Naz-nemətlə qarşılıyır gələn qonağı  
Pirbəhyə dağı.

1971

## QIZBƏNÖVŞƏ

Şahdağının ayağına sərilibdir xalı kimi.  
Hər bulağı - yaşıl meşə yanağının xalı kimi.  
Başı üstdə aq buludlar dolanır aq şalı kimi  
Bizim meşənin - Qızbənövşənin.

Uşaqlıqdan ləpir-ləpir sərilmisəm bu torpağa,  
Dolanmışam, ömür-ömür sarılmışam bu torpağa.  
Qərarım yox başqa yerdə, vurulmuşam bu torpağa,  
Bizim meşəyə - Qızbənövşəyə.

Səxavəti, ədaləti qəlbim kimdən alıb mənim?  
Şirələnmiş meyvəsinin düşməsindən alıb mənim.  
Baxışlarım qaynarlığı çeşməsindən alıb mənim  
Bizim meşənin - Qızbənövşənin.

1971

SALAM, AMAZONKALAR

*Döyüşçü qızlarımız üçün*

Salam, Amazonkalar!  
Salam, ay igidlər, salam, a qızlar!  
A qeyrət, a namus, a mərdlik, salam!  
Ürəyim sinəmdən göyərdi salam!  
Qoyun əlinizi səbrimin üstdə,  
Doğrayın, öldürün,  
Qəbrimin üstdə  
İntiqam zirehli bir qız göyərdin,  
Amazonkalar!  
Sizin qanınızı gəzdim qanımda,  
Qaynadım qanımda, əsdim qanımda.  
Ulu xatinımdan, ulu anamdan  
Doğulan övladım, qardaşım, salam!  
Axan qanım salam, göz yaşım, salam!  
Gəldim keçmişimə, diz üstdə gəldim,  
Oğul kişilərdən izinsiz gəldim.  
Gəldim ki, doğulum qeyrətinizdən,  
Düşmən ovlamağı öyrənim sizdən,  
Yağı doğramağı öyrənim sizdən.  
Salam, Amazonkam,  
Qəlbimdəki sərkərdəm, salam!  
Sən mənim hirsimdən göyərdin, salam!  
Açın əlinizi Amazonkalar,  
Gülləyə, patrona,  
tüfəngə dönüm,



Səbrimdən fışqıran fışəngə dönüm.  
Mən özüm deyiləm başqayam daha,  
Qopdu dözümümdən daş-qaya daha.  
Salam, igid qızlar - Amazonkalar!...

1990



## KƏNDİMİZ

Təzə atıb üstündəki yorğanı,  
Təzə çıxıb tonqallardan kəndimiz.  
Tarlaları şırım-şırım doğranıb,  
Bağçalanıb sığallardan kəndimiz.

Sən adında mənaya bax, "can əxi"..."  
"Əxi"lərin yadigarı Şamaxı,  
Bəlkə sənin bir parçandır Canaxır...  
Bəlkə qopub nağıllardan kəndimiz.

Hünərindən söz açılsa, sözü var,  
Yarışanlar cərgəsində özü var.  
Beşilliyin zirvəsində gözü var -  
Qeyrət görüb oğullardan kəndimiz.

1975

### İLK BAHAR

Yuyub əl-üzünü qışın qarında,  
Yumşalar, ovular indi tarlalar.  
Bağda, ağacların budaqlarında  
Tumurcuq içindən püskürər bahar.

Təzəcə din vuran tər bənövşəni  
Əyilib astaca üzməyin gələr.  
Qışdan silkələnib çıxan meşəni  
Elə hey gəzdikcə gəzməyin gələr.

Bir şey qalmasa da qışın köçündən,  
Hərdən şaxta-sazaq izləyər səni.  
Qalxıb quzulamış torpaq içindən  
Bir yeni dirçəliş gözləyər səni.

Təzəcə şumlanan torpaq üstünə  
Kəndin ləpirləri tökülrə indi.  
Zərif şırımlanan tarlaya yenə  
Xırdaca toxumlar səpilər indi.

Yuyub əl-üzünü qışın qarında,  
Yumşalar, ovular indi tarlalar.  
Bağda,  
ağacların budaqlarında  
Tumurcuq içindən püskürər bahar.

1967

## MƏNİM KÖRPƏLİYİMDƏN

Sirli-soraqlıydı o günlərimiz,  
O günlər qadalı-xatalı idi.  
Yetim böyüyürdü yüz minlərimiz,  
Birimiz atalı-analı idik.

Seləmi, suyamı dönmüşdü insan -  
Aramsız bir axın...

Axırdı Şərqə.  
Qurtulub alovdan,  
qurtulub oddan,  
Ukrayna gəlirdi -  
Qucaqda körpə.

Ukrayna gəlirdi marağımıza -  
Baxışlar, sədalar -  
Ukrayna dərdli.  
Neft üzünə həsrət çırağımız da  
"Voyna" yaraliydi, "Voyna" dərdli...

...O günlərdən bir də yadimdə qalıb  
Al bayraqlı bir yaz, laləli bir düz.  
Bir bayram süfrəsi, bir də çal-çağır,  
Bir də bağ başında kəsilən öküz.

1976

## AZƏRBAYCAN OD İÇİNDƏ

Ağrıların nəğməsi yox, nağılı yoxdu,  
Ağıların əvvəli yox, axırı yoxdu.  
İnsaflısı, imanlısı, fağırı yoxdu,  
Düşmən elə düşmən oğlu düşməndi, qardaş.

Min il yeyə çörəyini, içə suyunu,  
Ayağının altındaca qazar quyunu.  
Min hiyləsi, min fəsadı, min bir oyunu  
Bir qazanda qaynayandı, bişəndi, qardaş.

Gözündəcə yuyulandı, ütülənəndi,  
Gizli-gizli hərislənən, itilənəndi.  
Alçalandı, yüksələndi; - ikilənəndi,  
Cildən-cildə, rəngdən-rəngə düşəndi, qardaş.

Meydanlarda at oynadan ər addımı yox,  
Goreşəndi, insanlıqda bir addımı yox.  
Türkün təkcə ünvanını, soyadını yox,  
Məzarında külünü də eşəndi, qardaş.

Mənim daha nağıllara gümanım azdı,  
Qoğallara, sığallara gümanım azdı.  
Arxa duran oğullara gümanım azdı,  
Danişdılqca dərdim başdan aşındı, qardaş.

Ərşə bülənd ahım daha, amanım daha,  
Vurub qırdım haqqın qara dabanın daha.  
Aslanı da tülküləşib zamanın daha,  
Himləşməyə-cimləşməyə qurşandı, qardaş.



Lənət olsun qudlurlara dil verənlərə,  
Qatillərə məqsədində yol verənlərə.  
Erməniyə yalaq verən, yal verənlərə  
Azərbaycan od içində köyşəndi, qardaş.

1992



BƏLKƏ QAYITMAZDIM...

"Yol dəftəri"ndən

Ayağım altında qapqara torpaq,  
Qonağam,  
bu yerə təzə düşmüşəm.  
Ətrafım - çilçıraq,  
qəlbim - çilçıraq;  
Burda bir əbədi yaza düşmüşəm.

Hardan sıralanıb bu dağlar belə?  
Nəğmələr - şəlalə,  
sular - şəlalə.  
Çeqem ürəyimdə çağlayır hələ;  
Yoldayam, deyəsən izə düşmüşəm.

Dağları meşələr bağbanlaşdırıb,  
Çiçəklər, çeşmələr loğmanlaşdırıb.  
Məni bu guşələr doğmalaşdırıb -  
Bəlkə qayıtmazdım, üzə düşmüşəm.

1979

Nalçik.

YAŞIN SAĞ OLSUN, DÜNYA

Çökmüşəm ömrünün şirinliyinə,  
Dünənə övladam, sabaha ana.  
O isə - mənimlə çiyin-çiyinə,  
O isə - mənimlə daban-dabana.

## DÜNYAM

Cökmüşəm ömrünün şirinliyinə,  
Dünənə övladam, sabaha ana.  
O isə - mənimlə çiyin-çiyinə,  
O isə mənimlə daban-dabana.

Səsinə, sözünə həsrət kimi yəm,  
Oduna, közünə həsəd kimi yəm.  
Bir misra ümidi təzə kimi yəm,  
Bir misra arzuda hələ gümanam.

Göyləri üstümdən sökhasök dədir,  
Topağı çiynimə çökhaçök dədir.  
Elə dartmadadır, çəkhaçək dədir  
Pələngi - bir yana, şiri - bir yana.

Özümü ağa da, kölə də billəm,  
Qismətim nədir ki, bölgə də billəm.  
Bir qəfil günündə olə də billəm,  
Mən şirə, pələngə qarşiduranam.

Mən şirə, pələngə qarşiduranam,  
Bir vaxt enəsiyəm dərinliyinə.  
Bu dünya - mənimlə daban-dabana,  
Bu dünya mənimlə çiyin-çiyinə.

Əllərim əlində yanın köz olub,  
İzlərim yolunda itən iz olub.  
Hara dönmüşəmsə, mənə göz olub,  
Harda dayanmışam - məndən deyinən.



Nə qədər ilim var - gələ qabaqdan,  
Dovşanlar arxada, tələ qabaqda.  
Arazlar, Livanlar - hələ qabaqda,  
Mənsə odu qoyub, külü geyənəm.

Ən uzaq baxışım niyə qayıdar? -  
Həsrət vüqarını əyər - qayıdar.  
Sərhəd dirəyinə dəyər - qayıdar,  
Dəyər iradəmin əsirliyinə.

Dəyər iradəmin əsirliyinə,  
Mən şirə, pələngə qarşıduram.  
Odur ki, - mənimlə çiyin-çiyinə,  
Odur ki, - mənimlə dabən-dabana.

1983



## NARAHAT DÜNYAM MƏNİM

Çiçəkləri, arıları - yalançı,  
Düşüb əsrin qarğısına bu dünya.  
Həzləri, ağrıları - yalançı,  
Qohum çıxıb yağışına bu dünya.

Yaxa cirir, əsəblərin şiltağı,  
Qəzəb üstdə yallı gedir küçələr.  
Əlbəyaxa -  
qəddarlıqla yumşaqlıq,  
Əlbəyaxa -  
gündüzlərlə gecələr.

Hədə-qorxu orbit boyu düzülüb,  
Raketlər də körpələr tək oxşanır.  
Taxtапuşlar göyə dikib gözünü;  
"Ulduzları sökməsələr yaxşıdır".

Bu küçələr hiddət geyib əyninə,  
Bu küçələr nifrətində yanası.  
Meridianlar gedir ciyin-ciyinə;  
Yumruqlanır Yer üzünүn səması.

İşsizliyi, yurdsuzluğu az imiş,  
Qorxu, kədər hərbə qarşı saç yolur.  
Dalğa-dalğa tələb imiş, söz imiş,  
Bu küçələr qırma-qırma daş olur.

Bu gecələr sürmə-sürmə göz olur,  
Yata bilmir pəncərələr, döngələr.



Dan yerində Günəş erkən köz olur, -  
Gözlərinə inanmayañ ölkələr.

Göy üzünün ulduzları heyrətdə,  
Söz dodaqda, əl çənədə -  
qışlayıb.  
İnsandımı -  
bu adda, bu qeyrətdə,  
Barmağını öz məhvinə tuşlayıb?!

1985

## ÖMÜRLÜK

Bu torpağın gözaltısı bizmişik,  
Bilməmişik, gözü üstdə gəzmişik.  
Soyuğundan, şaxtasından bezmişik, -  
Ocağına sığınmışıq ömürlük.

Tarixlərin harayıdır izləri,  
Sevinc imiş, kədər imiş həzləri.  
Sixcalayıb, boğmalayıb bizləri, -  
Bucağına sığınmışıq ömürlük.

Baharına, çiçəyinə and içib,  
Gözəlinə, göyçeyinə and içib,  
Əlimizdə çörəyinə and içib, -  
Aclığına sığınmışıq ömürlük.

Bu torpağı qan içində boğan - biz;  
Dərman olub, əsəbinə yağan - biz;  
Dağlarını, düzlərini sağan - biz...  
Açığına sığınmışıq ömürlük.

1984

AZADLIQ YOLLARINDA

*Dünyanın azadlıq uğrunda  
mübarizəyə qoşulan gənclərinə*

Nə yatmışan bu torpağa baş qoyub? -  
Qalx, əlinin qabarını ovuştur.  
Bu divara kim bir xırda daş qoyub,  
Azadlığın qalasına qovuşub.

Ağlamasıñ səsindəki inilti,  
Ağlamasıñ üzündəki cəsarət.  
Bu dünyada milyon ildi, min ildi  
Azadlıq var -  
qollarında əsarət.

Azadlıq var -  
yollarında qan-qada,  
İtəni kim, batanı kim -  
bilinmir.  
Azadlıq var - məzəndəsi çox baha, -  
Alanı kim, satanı kim -  
bilinmir.

Zaman belə tamahlara dözəmməz,  
Sıyrıl müti dünənindən  
dözümün.  
Mənim səbrim  
"sabah"lara dözəmməz,  
Mənim səbrim didib-tökər özünü.



Nə yatmışan bu torpağa baş qoyub,  
Qalx, əlinin qabarını ovuşdur.  
Bu divara kim bir xırda daş qoyub,  
Azadlığın qalasına qovuşub.

1982



\*\*\*

Bu dünyanın sabahları var imiş,  
Ulduz dolu tabaqları var imiş,  
Nə ki, nə ki günahları var imiş  
Gəlib mənim yollarıma döşəndi.

Gözüm üstdə kölgəm idi, susurdu.  
Ürəyimdə sevgim idi, susurdu.  
Bir mən idim, bir qəm idim, susurdu,  
Nə özümdən, nə də qəmdən üzəndim.

Ümidimin çicək açan çağında,  
Sevincimin aşib-daşan çağında,  
Bəxtin mənlə hesablaşan çağında  
Yenə kağız, yenə qələm qurşandım.

Axır yenə ağırlarım oyandı, -  
Yaxınlarım, yağırlarım oyandı.  
Laylalarım, ağırlarım oyandı,  
Sözə, səsə parçalandım, yaşandım.

Ümidinə süründüyüm dünyaniñ,  
İşığına büründüyüm dünyaniñ,  
Sabahında göründüyüm dünyaniñ  
Dodağında misra-misra oxşandım.

1984

## HAYANDAN SIZIR BU İŞIQ

Üzümdə-gözümdə - kölgələr dönük,  
Torpaqda, havada bölgülər - dönük.  
Uluslar, obalar, ölkələr - dönük,  
Bu işıq hayandan sizir görəsən?

Birdən bu işığın rəngi dəyişdi,  
Birdən bu işığın zülməti artdı.  
O zirək hakimin əngi dəyişdi,  
Bu zülmət xalının ilməsi artdı.

Genəldi bu ilmə ilgəyə döndü,  
Asıldı dünyanın dar ağacından.  
Dirilər diriykən kölgəyə döndü,  
Ölülər təzədən öldü acıdan.

Sevinclər bir yolluq ölmək istədi,  
Dönmək istəmədi köçü dünyanın.  
Birdən sevgisini bölmək istədi,  
Boşaldı qovuq tək içi dünyanın.

Bezib üzlərdəki ağrı-acıdan,  
Döndü mələklərə, körpələr uçdu.  
Beşiklər, bələklər qaldı açlı,  
Ömürdən-ömürə körpülər uçdu.

Açıldı zindanı əzabların da,  
Dəhşətin divləri tutdu bəşəri.  
İçlərdən kükrəyən qəzəblərin də  
Hiddəti, hikkəsi uddu bəşəri.



Dünya xoşlayamır gözütoxluğu,  
Birdən ac ümidlər qılınca çapdı,  
Birdən o ağanı "yedi" öz qulu,  
Çırpdı bu harını, ölüncə çırpdı...

Bu işıq hayandan sizir görəsən?  
Bu isti hayandan isinə bilir?  
O çənə toxluqdan qızıb görəsən!  
Qısılıb o tində hirsinə biri.

...Bəlkə bu yazının günahı yoxdur,  
Yazıb taleyimə gətirdim nahaq.  
İlahi, zalimin Allahi yoxdur, -  
Onu yolum üstdə bitirdin nahaq...

Bu işıq hayandan sizir görəsən?

1992



## A DÜNYA

Bu bir həqiqətdir, bu bir yuxudur,  
Qəlbimi, hissimi didir, dağdır.  
Bu gün ömrün özü mənə yağıdır,  
Yağıdır peymanın, əhdin, a dünya.

Atılan daşlardan qalaya döndüm,  
Çəkilən sədlərdən haraya döndüm.  
Bu yaşda, dözümdə bəlaya döndüm,  
Qisas yaddaşına çökdüm, a dünya.

Sümsüyü - sürüylə artdığının da,  
Gördüm qismətlərə ortağını da,  
Əsirgə bir ovuc torpağını da,  
Əsirgə, ahımdan çəkin, a dünya.

Tale təpiyinə dözümlü canım,  
İnamdan, ümiddən hüznlü canım,  
Didildi, əzildi, üzüldü canım,  
Oldu ən çəkilməz yükün, a dünya.

Mən belə sərtliyin qəm saparıyam,  
Haqqım bir yandadır, mən bir yandayam.  
Babamın, nənəmin miras andiyam,  
Mənəm öz andıma düyüñ, a dünya.

1988

MƏN DÜNYANIN  
AĞRISINA ÜNVANAM...

Əyərimiz, əskiyimiz ələndi,  
Dəyərimiz tarazlandı çıxdaşa.  
Milyonçumuz, milyardçımız - dilənçi,  
Dilənçimiz - içimizdə çaxnaşıq.

Məzəndəsi indi kimə əl verir?  
Bu bazarın basılmadı əyləci.  
Tərəzisi bu sövdasız alverin  
Hər nə çəkdi, bizi pərsəng eylədi.

Canımızda - bir əsrin səs-küyü,  
Bir tabutda yatasıyıq baş-ayaq.  
İtkimizə, ağrımıza əsnəyib,  
Səbrimizə daş yamayaq, daş qoyaq.

Kim göyərtdi bu qədəmi ağrı?  
Çiynimizi yəhərlədi yükümüz.  
Bizi haqqın çək-çeviri çağırır,  
İmkanımız baxır boynubükülü.

İmanımız qalanıbdır tonqala,  
Tüstüsünə ağlayan kim, gülən kim?  
Böyrümüzü hey didələr, yontalar  
Özü ögey, sapı doğma kərəntim.

Kələyinə əl açmadım fələyin,  
Səbri uzun,  
haqqı gördək mən oldum.

Bir görk üçün məni saldı tələyə,  
Yağışından yağmuruna  
yanıldım.

Bu illərin hansı üzü avandmış? -  
Tərs üzündə tərsə düşüb imkanım.  
Mən tarixin qəfəsində qalan quş,  
Mən dünyanın ağrısına ünvanam.

1990

AZADLIQ, ŞAHLIQ QUŞU,  
MÜHARİBƏ

Siz məni ömrümdən dartın, qoparın,  
Siz məni özümdən soyun, ağrıyım.  
Qəbrimin yerində torpaq qabarıb,  
Qəbrimin içində ruhum ağlayır.

Ömrümdə - kərpic yox, divar uçqunu,  
Məni uçqunların arasında gəz.  
İlahi, zirvəmə qəfil quş qonub,  
Bəlkə də bayquşdur, bəlkə də kərkəs.

Tiranlar, krallar, şahlar, gədalar  
Tanrı bazarında - taclara həris.  
Acıb iddialar, şışib ədalar,  
Zirvədən-zirvəyə hoppanır xəbis.

Caynaqlar uzanıb, boğazlar qıldır,  
Talelər, qismətlər - hədəyə təslim.  
Qıcıyb dişini, dirənib quldur,  
Ölüm doluları kəsmir ki, kəsmir.

Bir qanlı siyaset bu qara qışı  
Çatıb kürəyimə gör neçə ildir.  
Uçur başım üstdə padşahlıq quşu,  
Qonmağa ciynimdə yer tapa bilmir.

Gözlərdən yaş deyil,  
qan axır indi,  
Dünya bir barmağa dolanıb gedir.

Qanlıdır qızların yanağı indi,  
Aradüzəldən də yallanıb gedir.

Mən ki, iblislərin "çal-çağırında"  
Sinəmi oxlara sıpər edəndim.  
Dəmir iradəmlə, şal-çarığımla  
Məğribdən Məşriqə səfər edəndim.

İndi kəndin kəndə yolları bağlı,  
Bu evin o evə harayı yetmir.  
Yerlərin, göylərin qolları bağlı,  
Sarğısı, dərmanı yaraya yetmir.

Ümidlər eləcə sayıqlamada,  
Vədlər, vədələr sədləri aşdı.  
Uyub sağlıqlara bazar tamada,  
Açıdığı süfrəsi boşdu ki, boşdu.

Ah, məni ömrümdən dartın, qoparın,  
Ah, məni özümdən soyun ağrıym.  
Qəbrimin yerində torpaq qabarıb,  
Qəbrimin içində ruhum ağlayır.

1992

## SƏHRADA TUFAN

Səhra qış götürmür, yağış götürmir,  
Bu qanı yumağa Nil daşmalıdır.  
Çağırılmış qonaqlar - ərkli, xətirli,  
Ərəbin sərvəti qardaş malıdır.

Uraya axışır raketlər, tanklar,  
Birin otuzadır nisbəti burda.  
Açır öz kartını bizneslər, banklar,  
Bölünür ərəbin qisməti burda.

Başlanır bir səhra taxtası üstdə  
Tarixin ən iyrənc şahmat oyunu.  
Yarışın ibnəsi, saxtası üzdə,  
Gedir nəsillərin töhmət oyunu.

Ərəbin ərəbdə iddiası yox.  
Hərbə yerikləyən tamahlar iti.  
Məscidin kilsəyə bəd duası yox,  
Günahlar qan tökür, -  
Günahkar itib.

Yaralı binalar, çəpərlər daha  
Ərəb qadınını gizləyə bilmir.  
Oyaq minarələr, minbərlər daha  
Əzani, namazı gözləyə bilmir.

Yağır ulduzlardan ölüm dolusu,  
Bağdad bir cənnətmiş, -  
küçəsi qanlı.

Qurana, Yasinə yetmir ölüsü,  
Axır qara qızıl, -  
külçəsi qanlı.

Bu bəbəyə girən, bu göz əridən  
Bəhanələr nahaq, "tədbirlər" nahaq.  
Səhra qarış-qarış məzar yeridir,  
Səmada qazılan qəbirlər nahaq.

Niyə qənim çıxsın ərəb-ərəbə?  
Niyə çökdürülsün diz vətənidə?  
Öz yurdu uğrunda ərəb qəribə,  
Ərəb işgalçıymış öz vətənidə.

Yenə siyasətlər bazarı dəbdə,  
Tiranlar, fironlar qan içir yenə.  
Yağlı vədlərin astarı dəbdə,  
"Xilaskar" rolunda yankıdır yenə.

Birin otuzadır nisbəti burda,  
Qumara qoyulan ərəb qanıdır.  
Görünür hər kəsin qisməti burda,  
Ərəb qoltuqlanır, ərəb yanılır.

Səhra qış götürmür, yağış gətirmir,  
Bu qanı yumağa Nil daşmalıdır.  
Çağırılmış qonaqlar - ərkli, xətirli,  
Ərəbin sərvəti qardaş malıdır.

1991

## SƏN DEYƏN ÜNVANLAR

Sən deyən ünvanlar daş-qalaq olub.  
Qalalar qurulub sən deyən yurdda.  
Qayğılar, imkanlar daş-qalaq olub,  
Tələlər qurulub sən deyən yurdda.

İndi o ünvana tapınmaq - çətin,  
İndi o ünvanı anmağa dəyməz.  
Ümidə, gümana tapınmaq - çətin,  
Qürurda, inadda yanmağa dəyməz.

Ağsaqqal, ağbirçək azıb yalandı,  
Yaxşıya yozmur hər yuxunu daha.  
Səbrdə, dözümdə aldadılan da  
Mollaya, falçıya sığınır daha.

Şişir dərisində, şişir harınlar,  
Qızılı kərpic tək divara hörür.  
Zəhməti, inamı heçə varanlar  
Yatıb, yuxusunda qumbara görür.

Görür bu yiğanı o yeyib şişir,  
Onun əlindədir bunun qisməti.  
Görür bu yazanı o geyib şişir,  
Bunun beyni dolur,  
onun kisəsi.

Demə, damarlarda susar burulğan,  
Qaynacı, -  
Mərmidir yada, qohuma.

Neçə yol, neçə yol - əstəğfürulla?..  
Neçə yol şeytana lənət oxunar?..

Qoyub yaşa qarşı qurunu zaman;  
Qəzəb tonqalları alışa bilər.  
Ümid daşımaqdan yorulub insan,  
Yumruqları  
qalxıb danışa bilər.

1986

## YAŞIN SAĞ OLSUN, DÜNYA

Başın sağ olsun, dünya,  
Yaşın sağ olsun, dünya.  
Dərələrin, düzlərin sanı,  
Gecələrin, gündüzlərin sanı  
Qırğınlar görmüsən,  
Nalələr eşitmisən. -  
Livan da onlardan biri.  
Gözün üstdə  
qaşın sağ olsun, dünya.  
Ərəbistan səhraları  
sümüyünə susayıb  
fələstin qaćqınlarının.  
Qərib mahniların  
iliyini sora-sora  
didərginlər  
ən zülmət,  
ən uzun gecələri  
çəkib gətirir ağappaq səhralara.  
Sən ki, gördüyüni görmüsən,  
İşin sağ olsun, dünya.  
Əlli ağıllın ola,  
bir dəlinin daşını  
bir qaranlıq quyudan  
çəkib çıxara bilməz.  
Dişləri qarnına tökürlər  
ədalətinin,  
bir yol ağrısını,

acısını çığırı bilməz.  
Bizlərə nikbin deyərlər, -  
Fələstinin,  
Livanın varsa,  
İsrailin də var.  
Afrika qaldırıb taleyini başına,  
ya ən əcaibinin ayağı altına  
çırpası,  
ya da odlu bir sancaq tək  
yaxandan asası.  
Qısası,  
Ocaqları tüstülüdür "dincərinin" də.  
Ocaqları söndürməyə suyun çatmaz.  
Sən ki, gəldigədərsən, -  
Köçün sağ olsun, dünya.  
Yaşın sağ olsun dünya.

1980

YEDDİ ÜMİD ANASI

*Müharibəyə yeddi oğul  
yola salmış analara.*

İnam olub - çevrilib bir qalaya,  
İpəkləşib,  
poladlaşib, dözümdə.  
Baxışını yoldan-yola calayan  
Pəncərə də tor gətirib gözündə.

İlmə-ilmə çözələnib diləyi,  
Ayı, günü toxuyubdur illərə.  
Düşüncəmi,  
kələfçəmi - bilməyib  
Hey açılıb,  
hey dolanıb millərə.

Ürəyində həsrət qübar bağlayıb,  
Dilindəki dua-alqış olubdur.  
Sandığında yeddi ümid saxlayıb,  
Hana qurub -  
yollar naxış olubdur.

Ümidinə yeddi oğul yol gəlir,  
Yeddi igid yeddi şirə dönür də.  
Yeddi ümid - yeddi həsrət döngəli,  
Həsrətinin ömrü olub ömür də.

Fikir - xəyal ümidinin sapıdır -  
Ümidindən üzüldüyü olmasın.

Kimsə gəlir -  
Qəm-qüssəsi dağılır,  
Kimsə gedir -  
Dərd üz verir olmazın.

Yeddi gözəl sonalayıb, haylayan  
Arzusunda  
Yeddi mağar qurubdur.  
Yeddi qızı yeddi ümid paylayan  
Yeddi yolun ayricında durubdur.

1975

## İTKİ

Bir zamanlar bircə himə bənd imiş;  
Rəng verərmiş, rəng alarmış gül üzü.  
Qəlbi geniş üfüqlərə tən imiş,  
Çöhrəsində gəzdirərmiş gündüzü.

Kim dəyib ki, bu gözəlin xətrinə, -  
Yanağının gül rəngini soldurub.  
Düyün düşüb qaşlarının çətrinə -  
Ülviliyin ahəngini soldurub.

Ağırlıqda gözəl olar gözəl yük,  
Gözəl sərvət  
yad gözlərdən qorunar.  
Bu gözəldən üz döndərən gözəllik  
Harda düşüb  
xəbisliyin toruna?

Qılınc çəkib hansı qəzəb, hansı kin -  
O ürəyin odu,  
közü itibdir.  
Götürülüb üzdən həya pərdəsi, -  
Şirin dili,  
şirin sözü itibdir.

Ədaları - qan çanağı, qan gölü,  
Hikkəsində yeri-göyü gəzdirir.  
Varlığında  
neçə kərə can verib  
Dəfn olunmuş gözəlliyi gəzdirir.



Bir zamanlar bircə himə bənd imiş,  
Rəng verərmiş, rəng alarmış gül üzü.  
Qəlbi  
geniş üfüqlərə tən imiş,  
Çöhrəsində gəzdirərmiş gündüzü.

1975



## DİLƏNCİ

O ötdü yanından fikirlərilə,  
Dərdli gözlərilə ötdü yanından.  
Gözümə uzalı ovcuyla ötdü,  
Rəhmimə uzalı ovcuyla ötdü,  
Özü öz əlilə ötdü yanından.

Sökülmüş səddini sürdü, ötdü,  
Bükülmüş qəddini sürdü, ötdü,  
Dilənci həddini sürdü, ötdü,  
Qıflıh dililə ötdü yanından.

Ötdü dinməzliyi, görməzliyilə,  
Gözə, qəlbə, cibə girməzliyilə.  
Ötdü ölümüylə, ölməzliyilə,  
Sonuncu yoluyla ötdü yanından.

Haçansa kəkliyi yerisi vardı,  
Nazında xoşbəxtdi kiminsə ərki.  
Ömrünün arğacı, ərişi vardı,  
Ümid becərərdi, arzu əkərdi.

Ata qayğısıydı, ana istəyi,  
Haçansa bacıydı, bibi, xalaydı.  
Haçansa yaşmanıb, gəlinlik geyib,  
Xanımdı, xatındı, o da anaydı.

Bəs niyə ömründən qara yel əsdid? -  
Bu nə tale idi,  
bu nə bəxt idi?

Hanı oğlu, qızı? - Ona pay versin,  
Qaytarsın qaynana, ana taxtını.

O ötdü yanımdan ümidlərilə,  
Dərdilə, qəmilə ötdü yanımdan.  
Uzandı, uzandı ovçu gözümə,  
Uzandı, uzandı ovçu rəhmimə,  
Minnətçi əlilə ötdü yanımdan.

1992

## İNSAN

Elə ki, çırpinib çıxdı bələkdən,  
Yaxşısı, yamanı keçər ələkdən.  
Sevinci - özündən, dərdi fələkdən,  
Bəxtindən inciyib küsəndi insan.

Ümidi qırılsa, ümid hörəndi,  
Dünəndi, bugündü, sabahgörəndi.  
Haçan ki, arzusu daşa dirəndi,  
Allahın özünə üsyandı insan.

İnamdan, ümiddən gödəksə dili,  
Açılmaz ömrünün çiçəyi, gülü.  
Günahı önündə günahkar bilib,  
Özü öz əlini kəsəndi insan.

Arzusu, imkanı - doğmalı-yadlı,  
Mərdi piyadadır, namərdi atlı.  
Əlindən qəlbinə bir ömür adlar,  
Çölünü içində qısandı insan.

Özütün doğular, özgəyçin yaşar,  
Çökər ömründəki bahara, qışa.  
Gah dəniz hirsində qaynayıb daşan,  
Gah bulaq eşqində susandı insan.

Ömrü yasa səslər, ürəyi toya,  
İstəyi yolunda ömrünü qoyar.  
Həyatı həyatdan gedəndə duyar,  
Sadədir, çətindir, asandır insan.

1988

## ÖLÜM MƏLƏYİ

Bu içi oyulmuş kədər mənimdir.  
Mənimdir bu gözü tökülmüş həsrət.  
Bu qana bələnmiş yəhər mənimdir,  
Bu köhlən mənimdir, durub yol üstdə.

Əlim mənim deyil, əlim - əcəlin -  
Dayanıb qaş ilə göz arasında.  
Ölüm bircə anlıq qonaqdır, gəlib,  
Gəlibsə,  
ömürlük aparasıdır.

Mənim əllərimin toyudur bu gün,  
Əllərim ölümə  
sapand daşıdır.  
Əcəl əllərimdə uyuyur bu gün,  
Ömür bir qırımlıq gözdür,  
yaşayır.

Bu köhlən içimdən çapıb çıxacaq,  
Çıxacaq bir kəlmə söz çəkişində.  
İstimi, hissimi  
hopub çıxacaq,  
Çıxacaq öz boyu, öz çəkisində.

Ulduzlar enəcək baxışlarına,  
Heyrətim ağızını açıb  
donacaq.  
Nə hayım çatacaq qardaşlarına,  
Nə başım üstündə bacı duracaq.

Nə qızım olacaq, - dərd yolşdura,  
Nə göz yaşı udan oğlum olacaq.  
Bir mən olacağam, dərd bölüşdürən,  
Bir də yetim qalmış ölüm olacaq.

1988

## DÜNYANIN

Bizə kimi ağlamırdı, gülürdü,  
Ümid üstdə, inam üstdə dururdu.  
Araz Kürdən, Kür Arazdan görürdü,  
Günahları ağlayırdı dünyanın.

Bir ağızdan yumulmağı var idi,  
Bulandısa, durulmağı var idi.  
Bir sıradan qırılmağı var idi,  
Silahları ağlayırdı dünyanın.

O kəslər ki, idrakından soyuldu,  
Əsrlərin özülünə qoyuldu.  
Nəsimisi, Füzulisi "oyundu", -  
Allahları ağlayırdı dünyanın.

Yanırdılar, sönürdülər odunda,  
Yorturdular, çapırdılar atında.  
Ağlamırdı "dünən", "bugün" adında,  
"Sabahları" ağlayırdı dünyanın.

Bizə çatdı mələkləri ağladı,  
Gizli-gizli diləkləri ağladı,  
Taleyində bələkləri ağladı,  
Çıraqları ağlayırdı dünyanın.

Yol üstündə nəsilləri yıxıldı,  
İnamları - qəsrləri yıxıldı.  
Yalın əlli əsgərləri yıxıldı,  
Bayraqları ağlayırdı dünyanın.

1990

## CAVAN BİR PƏNCƏRƏ

Cavan bir pəncərə  
zillənib gözlərimin dalğınlığına.  
Cavan bir pəncərə -  
Məndən milyon illik məsaflədə.  
Dünyanın  
milyon illik  
vaxtı içindən,  
ümidi,  
arzusu,  
baxtı içindən  
keçib gələn  
cavan bir pəncərə -  
mənimlə üz-üzə,  
göz-gözə;  
Əlimi uzadıb  
milyon illik məsaflənin  
güzgüsünə yazıram:  
"Cavan bir pəncərə -  
ağlımdan,  
fəhmiimdən,  
məni ciyərlərinə çəkən  
Nüvə yüklü atmosferimdən  
milyon illik məsaflədə".  
Məsaflə  
əlimdən  
yaş balıq tək  
sürüşüb çıxır,  
vaxtı duymağa  
vaxtim yox.  
Cavan bir pəncərə

bayırdakı yağış  
damlalarını  
gözlərimin dalğınlığına  
sixır.  
Yağışı duymağă  
vaxtim yox.  
Özümü axtarışlarım  
nahaqmiş  
milyon illik məsafədə;  
əvvəlində yox idim,  
sonunda görünmürəm.  
Cavan bir pəncərə önündə  
gözlərimin dalğınlığını  
sixıram  
bayırdakı yağışa.  
Bulanıq sulardan  
keçib gəlir  
bayırdakı yağışın yolu.  
Sular  
ölü yumaqdan gəlir,  
Sular torpaq yumaqdan gəlir.  
Yorğun-arğın,  
qanı qara yağışlar  
Milyon illik məsafədəki  
cavan pəncərənin  
şəffaf təmizliyini  
cırmaq-cırmaq edir.  
Sular  
milyon illik məsafənin  
ışığından  
axib gedir...

1987

DÖZÜMÜN HEYKƏLİ

"Qocalar evi" önündə  
düşüncələr

Yetmiş yaşlı anaların  
qırx yaşlı uşaqları,  
Qırxin içində yanmaq hədərdi!  
Ayrılığın bir başında  
dayanmaq hədərdi!  
Yetmiş yaşlı ananın  
ayrılığın o başından  
Bükülə-bükülə dikələn qəddinə  
səcdə edin!  
Səsiniz  
yaşınızın qırxında  
qırılacaqsa,  
qəlbiniz kövrəlib,  
qırxında hıçqıracاقsa,  
ananızın dizinə  
dirənə-dirənə  
Ay işığına,  
Gün işığına dartinan boyunuzu  
yaşınızın qırxında  
görəcəksinizsə,  
ayrılığın o başında  
saxladığınız ananı  
yetmişə çatmamış  
qanadınıza alın!

Vallah, analar bürüzə vermir  
sizi dünya işığına  
götirdiyi günü.  
Həmişə, həmişə  
qəlbində gəzdirir  
səsinizin-ününüzün,  
ağ günlərinizdən ucalan  
tüstünüzün  
təsəllisini.  
İşıqlı mənzilinizdən uzanan  
yolların bir ucunu  
dəstələyib əlinə,  
analar qısılib  
sizli dərdinə,  
kədərinə.  
Yetmiş yaşı  
anaların  
qırx yaşılı oğulları,  
qırixin içində yanmaq hədərdi.

1985

### DÖNÜB QAYITMARAM...

Bir də bu dünyaya gələsi olsam,  
Bir də qayıdası olsam dünyaya,  
Qadın olduğumu biləsi olsam,  
Şair olduğumu biləsi olsam,  
Ömrümü qaldırıb üşyan dünyaya,  
Dünyanın ömrümə gülləsi ollam.  
Bir də bu dünyanın suyunu içib,  
Minnət çörəyini dadası olsam,  
Arzumu, səbrimi qara daş kimi  
Ümid quyusuna atası olsam,  
Ömrümün çırmayan qoluna dönüb,  
O daşı quyudan dartası olsam,  
Bütün inadımı, bütün arzumu  
O daşın səbrinə çatası olsam,  
Çatladası olsam daşı qəmimlə,  
Və görsəm mənimlə, bilsəm mənimlə  
Taleyin özü də ögeylik edir,  
Bircə fəsilliyə, bircə anlığa  
Dönüb qayitmaram dünyaya bir də.

Çıxb gedəcəyəm qılıü-qalından,  
Ömrə  
təmənnasız bir sürücüyəm.  
Çıxb gedəcəyəm,  
dünya malından  
Təkcə kədərimi götürəcəyəm.

1991

## BİR GECƏDƏ İTƏN ŞƏHƏR

*Brülluvun "Pompeyin son  
gecəsi" əsərinə*

Yatdığı gecədə qalıb xanımlar,  
Körpələr yatıldığı beşikdə qalıb.  
Kefdə, əyləncədə qalıb ağalar,  
Nökərlər qapıda keşikdə qalıb.

Gözlər  
hədəqədən çıxdığı yerdə,  
Güləşçi  
rəqibi yıldızlığı yerdə,  
Kəniz yaşı paltarı sıxlığı yerdə,  
Siçanlar girdiyi deşikdə qalıb.

O qız mələfəyə bürünüb qaçıır,  
O oğlan xəlvəti sürünenüb qaçıır,  
Bilinmir, ölümü, dirimi qaçıır, -  
Xəstə can verdiyi döşəkdə qalıb.

Körpə, anasını dartdiği evdə,  
Müsafir təzəcə çatdığı evdə,  
Küsülü qarilar  
yatdığı evdə,  
Küsülü qocalar eşikdə qalıb.

Bu qırğıın  
səddini ötüb, deyəsən,  
Zevs övladını udub, deyəsən.




Marsın dəcəlliyi tutub, deyəsən,  
Amurun heykəli yesikdə qalıb.

Müqəddəs Yunona, bu nədir belə? -  
Ağanın dizində uyuyur kölə.  
Barışib - qovuşub dərə dağ ilə,  
Yalqızlıq bir qotur pişikdə qalıb.

Bir şəhər qəbrini qazdırıb burda,  
İzini-tozunu basdırıb burda.  
Kefcil kişiləri asdırıb burda,  
Şərab çəlləkləri köşkdə qalıb.

1986



ƏSGƏR GEDİR

18-21 yaşlı şəhidlərə.

Əsgər gedir -  
Düşmən üstə hünər gedir.  
Gedir,  
onun bu gedişi  
tuşlanmışdır güllələrə,  
tuşlanmışdır ölümlərə.  
Yol üstündə  
ana demiş: "Çinar balam  
gözə gələr".  
Bibi demiş: "Beyni qandır, sözə gələr".  
İsti corab,  
isti əlcək toxumuşdu  
ona nənə.  
Gözdən-sözdən oğurlanıb  
tapşırılmışdı döñə-döñə:  
"Özünü də gözlə, bala,  
oyun olmaz közlə, bala".  
Əsgər gedir -  
"qoy görsünlər,  
bircə kərə vuruşmayan  
nər oğlu nər  
döyüşlərdə şirə dönər".  
Əsgər gedir -  
hədəf gedir,  
ölümlərə,

güllələrə sıpər gedir,  
hədə gedir.  
Yolu üstə Ay da çıxıb,  
Gün də çıxıb.  
Əl eləyib Günə, Aya,  
Əl eləyib çiçəklərə,  
şimşəklərə,  
bulaqlara,  
budaqlara -  
"görüşənə qədər" deyib.  
Tüstülərə "salam" deyib.  
"Mən zəfəri Berlinəcən aparan bir  
yolam" deyib.  
Əsgər gedir -  
çəkməsinin dabanında  
hünər gedir,  
hədə gedir.  
Yer səksənir bu hədədən.  
Həddi nədir, düşmən oğlu  
düşmən özü  
səksənməyə?!  
Bu gümana,  
bu inama küsənməyə?!  
Əsgər gedir -  
şəhərlərdən,  
ümmənlardan keçib yolu.  
Əsgər gedir -  
ulduzlardan,  
səmalardan keçir yolu.

O bu yolu  
Berlinəcən aparacaq,  
o bu yolu  
Vətənə də qaytaracaq.  
Qaytaracaq  
kolxozuna,  
fabrikinə,  
zavoduna,  
mədəninə.  
O, bu yolu addımında  
Kosmosa da aparacaq;  
Orbitə də aparacaq,  
ulduza da aparacaq.  
Hələlik ki,  
əsgər gedir düşmən üstə,  
zəfər gedir düşmən üstə.  
Sinəsini tikan belə çizmayıbdır;  
üğurludur qədəmləri -  
üğursuzluq  
ona yaxın gəlməyibdir.  
Bəs nədir bu -  
gurultudan qulaq batır...  
Yermi uçur,  
göymü batır?  
Əsgər gedir,  
getmir,  
yatır...  
Əsgər yatır  
qan qırmızı torpaq üstdə,

Əsgər yatır  
tüfəng üstdə,  
daraq üstdə.  
Sinəsində qıpqırmızı  
Günəş yanır, arzu yanır,  
inam yanır, atəş yanır.  
Yatır əsgər -  
Vətən yanır,  
Yatır oğul -  
ana yanır,  
ata yanır...  
Əsgər yatır -  
sinəsində illər yatır, güllər yatır.  
Əsgər yatır -  
sinəsində məşəl yanır,  
ulduz yanır.  
O illərin arxasında  
bir qız yanır...

1978

### QARŞIDA SƏRHƏDLƏR

Bir arzu yol tutub qaçırdı məni,  
Mən onun dilində tövbə kimiydim.  
Bu səfər çiynindən aşırıdı məni,  
O taylı-bu taylı heybə kimiydim.

Sevincim üzümdən axıb gedirdi,  
Gedirdi gözümü yorana qədər.  
Yollar sərhədləri yıxıb gedirdi,  
Gedirdi həsrətin sonuna qədər.

Elə bil çoxdanın tanışı idik,  
Bu yolla getmişdim arzularımda.  
Bütün ağrılarda yanaşı idik,  
Osa - mənim alın yazılarımda.

Mən onun yolcusu, osa - qanadım,  
Aydın səmasından ötüb keçirdim.  
Qaçıb bir ömürlük "həbsxanadan",  
Dağını, düzünü qucub keçirdim.

Özümə bənzəyən soydaşlarımı  
Bir ömür səsləyib silkələmişdim.  
Yaxşılı, yamanlı yoldaşlarımı  
Ayıldıb-ayıldıb yürgələmişdim.

İndi yaxınımı uzaq bildiyim,  
Əlimi uzatsam, gülün üzərdim.  
Hələ dünənəcən yasaq bildiyim  
Körpüsün adlayıb, gölün üzərdim.

Əfsus xəyalımdı yenə bu səfər,  
Otaylı-butaylı heybə kimiyəm.  
Qarşıda sərhədlər, qarşıda sədlər...  
Yenə bir ümidi tövbə kimiyəm.

1995

## AĞRIYA AÇILAN QOL

*Milli qəhrəmanlarımızın  
unudulmaz xatirəsinə*

Dinlədim çox nəsihəti, öyüdü,  
Çox nağıllar sehirlədi ağımı.  
O da məni belə doğub böyüdü,  
Böyüdü ki, böyüdüm öz ağrimi.

Böyüdü ki, qol-qanadım qırılsın,  
Əl-ətəyim,  
böyük-باش olmasın.  
Qalalarım, şəhərlərim qurulsun,  
Daş üstündə, fəqət, daşım olmasın.

Lal-kar olub mən boyda bir fəryada,  
Mən adda bir faciəyə kor olsun.  
Haqq ovcumu mən açanda hər yada  
Qoşun-qoşun ümidlərim qırılsın.

Böyüdü ki, əsgər olub, kin olub,  
Bu dağlarda bu düzlərdə göyərim.  
Küçə olub, döngə olub, tin olub,  
Xırpalansın, xirdalansın dəyərim.

Böyüdü ki, çiçək bilib əkdiyim  
Qanqal olub,  
sifətimə qabarsın.  
Öz başıma qapaz olsun təkliyim,  
Öz əllərim öz kökümüz qoparsın.



İndi daha nə nəsihət, nə öyünd?  
İndi daha "qana-qandır" harayım.  
"Öz əlimlə" tale məni çox döyüb,  
"Öz əlimdən" səngər düşüb araya.

Budur, yenə ətəkləyib qisməti,  
Sərhədlərə dirsəklənən mən oldum.  
Hansı səmtdə bir qasırğa kişnədi,  
Yumruqlanan, dümsəklənən mən oldum.

Çox dinlədim bir səbirli öyündü,  
Çox nağıllar sehirlədi ağımı.  
O da məni döyə-döyə böyüdü,  
Böyüdü ki, böyüdüm öz ağrımı.

1994



## MÜHARİBƏ

Qalxdım sümük-sümük, dikəldim mil-mil,  
Sökdüm ilmə-ilmə gözümdən yaşı.  
Siyirdı qolunu içimdə bir kin,  
Çökdüm intiqama ayaqdan-başa.

Çökdüm günlərimin ayaq səsinə,  
Çökdü, dabanımda vurdı üzərim.  
Tankların, topların oyaq səsinə  
İçimdə min qala qurdu üzərim.

Məni səngər - səngər qurşadı bu yer,  
Hər səngər içində əsgər göyərdi.  
Çiyində yaralı daşdı bu yer,  
Hər yaradan təzə səngər göyərdi.

Xəyanət alağı-çolağı artdı,  
Astarı üz oldu mələklərin də.  
İşbazın, itbazın yalağı artdı,  
Göynədim dişimdə, biləklərimdə.

İsticə otaqlar deşdi gözləri,  
Bomba çalasına meyillər artdı.  
Tale ulduzları, bəxt əkizləri -  
Qızların boyunda meyidlər artdı.

Meyid qamətində şəhidlər artdı,  
Ağlar söyüdlərlə bəzəndik, yetər.  
Söyüşlər, təhqirlər, təhdidlər artdı...  
Yetər bir bu qədər "təzəlik", yetər.



Təzədən-təzədən bəxt açan olluq,  
Qəzəbə - nifrətə dolluq təzədən.  
Bir ömrə qazmaçı, şaxtaçı olluq,  
Təzədən dirilib, öllük təzədən.

Sıldırıım böyründə, qaya qasında  
Təkayaq olarıq, təkqol olarıq.  
Yurdum sərhəd-sərhəd ayaq açanda  
Tank ayaq olarıq, topqol olarıq.

Qalxdıq sümük-sümük, dikəldik mil-mil,  
Sökdük ilmə-ilmə gözdən bu yaşı.  
Siyirdi qolunu içimizdə kin,  
Çökdük intiqama ayaqdan başa.

1993



KÖÇ

Vallah, çox qəribə bir iş idi bu,  
Nə yazdı, nə payız, nə qış idi bu.  
Ağrısı qıçında bir köç idi bu,  
Qalxırdı, enirdi dağ yollarıyla.

İnsandı, şeytандı qovan bu köçü.  
Harda itirmişdi karvan bu köçü?  
Yamanlıq etmişdi ünvan bu köçü,  
Ölüb-dirilirdi sağ yollarıyla.

Sıldırıım bilmirdi, qaya bilmirdi,  
Huşunu keşikçi qoya bilmirdi.  
Ölürdü, ömrünə qiya bilmirdi,  
Qalırdı, kəfənə bağ yollarıyla.

Qarğışdan, nalədən tutqundu göy də,  
Niyə hikkəsini udqundu göy də?  
Gurladı, olmaya satqında göy də  
Yağmuru, dolusu ox yollarıyla?!

Bu köç bir millətin yarası idi,  
Qocası, cavanı, qarısı idi.  
Qaçan ürəyinin parası idi,  
Parası qalmışdı haqq yollarıyla.

Bir elat qaçqındı, bir el qaçırdı,  
Güçündə aldanmış bir sel qaçırdı.  
Zülmün zirvəsindən bir yol qaçırdı,  
Qaçırdı səmanın ağ yollarıyla.

1994

## SEÇMƏK OLMAYIR

Vallah, gülməlidir dünyanın işi,  
Mələyi, şeytanı seçmək olmayı.  
Düzlüyün, mərdliyin zamanı keçib;  
Doğrunu, yalani seçmək olmayı.

Baş ayağa düşüb, ayaq baş imiş,  
Hakimi, məhkumu qarındaş imiş.  
Yaş quruya çıxıb, quru yaşı imiş,  
Kotanı, malanı seçmək olmayı.

Oğrunu, cəsusu taxtda görərsən,  
Vicdanın, qeyrətdən axta görərsən.  
İmzani, möhürü saxta görərsən,  
Yığımı, talanı seçmək olmayı.

Haramın, halala çıxmağı varmış,  
Torbanın xarala çıxmağı varmış.  
"Yox ol"un "var ol" a çıxmağı varmış;  
Öləni, qalanı seçmək olmayı.

Milisi cibgirdən xərclik istəyir.  
Cibgiri milisdən dinclik istəyir.  
Alimi tülküdən biclik istəyir,  
Qatili, qurbanı seçmək olmayı.

Əyilib torpağa düzlüyün başı,  
Böyüyü, kiçiyi yolunu çasıb.  
Qocası, cavanı bağrıbadası,  
Şagirdi, ustanı seçmək olmayı.

Əcəb gunə çıxıb hələ insanın,  
Çevrilib, deyəsən, valı insanın.  
İçini tənhaliq alıb insanın,  
Qoynunda ilanı seçmək olmayır.

Hörülübü torunda min bir oyunu,  
Hüquqlar dırnaqdan başa soyulur.  
Hamı bir-birinə cəsus qoyulub,  
Dovşanı, tulanı seçmək olmayır.

Bir yanda harınlıq quduzlaşıbdır,  
Bir yanda kasıbhıq quzulaşıbdır.  
İnsan bir bəcəkcə ucuzlaşıbdır,  
İçində üsyanı seçmək olmayır.

1984

## DAĞLAR DİLƏ GƏLDİ

Günlərim-sixıntı,  
Ömrüm-sixıntı,  
Sığındım bir elliq qəmə sığındım.  
Sixıldım bir dünya qayğılarımı,  
Yığıldım qoluma, ayaqlarımı.  
Ayıma, günümə, anıma kimi,  
Dərimə, ətimə, qanıma kimi,  
İçimdən fışqıran andıma kimi  
Büzüşə-büzüşə yığıldım mən də,  
Qırışa-qırışa yığıldım mən də.  
Başımın üstündə qocalıq-bulud,  
Ayağım altında torpağım - ulu.  
Gözümdə bir ulu bulud ağladı,  
Canımda bir ulu ümid ağrıdı.  
Qalxdım sümük-sümük  
el ayağına,  
Diz-diz, vətər-vətər  
bu yaza çökdüm.  
Süründüm bir qaçqın  
sel ayağına,  
Ömrümdə şaxtaya,  
ayaza çökdüm.  
İçimdə, çölümдə ağrıya qarşı,  
Bu quduz varlığa, yağıya qarşı  
"Məni bir mərmiyə döndər" çığirdım.  
Allahı çağırdım, haqqı çağırdım.  
Bu dinim, imanım cavab vermədi.

Yasinim, Quranım cavab vermedi.  
Fəqət mənə qarşı axan kütlənin,  
Şığıyan, kükrəyən, çaxan kütlənin  
Yolu geri döndü - düşmənə qarşı.  
Döndü bu qırğına, şivənə qarşı.  
Hər qol bir avtomat,  
hər yumruq - bomba,  
Hər ürək - qumbara,  
hər əl bıçaqdı.  
Mərmiyə dönmüşdü sözüm də onda,  
Düşmən yuvasını partladacaqdı.  
Bu nə yuxu idi, bu nə həqiqət,  
Bu məni ağrıdan bir azar idi.  
Mənim ümidi də,  
mənim təbim də  
Təpədən - dırnağa intzar idi.  
İntizardan doğmuş bir ümidi bu,  
Məni didim-didim diddi, uddu bu.  
Yaxın duracağın ağrılарını,  
Yaxın gircəyin qayğılarını  
Daşında ot kimi göyərtdi, getdi,  
Yolunu at kimi səyirtdi, getdi.  
Uzaqda, hardasa, yol kənarında,  
Bəlkə də bir qutlu il kənarında  
Qəlbim məkir-məkir sancı sinəmi.  
Ağrı süngülərə açdı sinəmi.  
Qırıldım, yumruq tək düyülüm barı,  
Özüm - öz əlimlə döyülmə barı.  
Döyüldüm, sıfətim, başım qalmadı.

İzimdə qanım tək daşqın qalmadı.  
Cırıldı göylərin yaxası bu an,  
Çaxdı qanlı-qanlı ildirimləri,  
Bu qan şüleyindən, qan işığından  
Qopdu qayalarım, sildirimlərim.  
Yollarım, izlərim lehmə qan oldu,  
Lehmə üsyən oldu başımda tüküm.  
Əlimdə, gözümdə intiqam odu,  
Sıçradım içimdən mən yekə-yekə,  
Sıçradım sözümdən mən ağa-ağa,  
Sıçraya-sıçraya qalxdım ayağa.  
"Qalx" dedim, bir ordu qorxu duruxdu,  
"Qalx" dedim, bir odlu qorxu darıxdı.  
Darıxdı içində mütiliyinə,  
Darıxdı kütləşən itiliyinə.  
İçindən çıxmaga yollar aradı,  
Budayıb çapmağa qollar aradı.  
Harayı köksündə daşlaşan dağlar  
"Siz qalxin" dedilər -  
"yol bizdən olsun!  
Hünər bizdən olsun, qol bizdən olsun!"  
"Siz qalxin" dedilər,  
"qalxin" dedilər...

1996

\*\*\*

Bir mən ünvanlı sevdanın,  
Hələ ki, canlı sevdanın,  
Bir dəliqanlı sevdanın  
Əlində ağacam daha.

Vurdu, yixildim ömrümə,  
Daşib, yiğildim ömrümə.  
Söz-söz sıxıldım ömrümə,  
Qupquru qaxacam daha.

Çıx yoluma, atam, anam, -  
Güman, yenə adam olam.  
Gedirəm ki, Adəm olam, -  
Təzə dünya açam daha.

1997

\*\*\*

Bu taleyin baltasına  
Başım məndən qabaq qaçır.  
Bəxtin taxtından enməyə  
Tacım məndən qabaq qaçır.

Qapayıñ məni gözümdən,  
Yığın adımı izimdən.  
Bezib oğlundan, qızından,  
Yaşım məndən qabaq qaçır.

Nə harayam, nə sədayam,  
Oyan, dağım, eşit qayam.  
Daş üstündə dayanmayan  
Daşım məndən qabaq qaçır.

1995

\*\*\*

Həyat ölümlə qolboyun,  
Adam oyanmaq istəmir.  
Bu necə yuxudur, fələk? -  
Yatan oyanmaq istəmir.

Başımız igid qalıdır,  
Haqqı alınmaz qaladır.  
Qismət qaraçı falıdır,  
Açan oyanmaq istəmir.

Ömür - ölümən betərdi,  
Gedən canını qurtardı.  
Bu necə "dadlı" kədərdi -  
Batan oyanmaq istəmir?

1994

\*\*\*

Dənlədim haqqı dən kimi,  
Sümürdüm ömrü qənd kimi,  
Sözümüzün üstdə and kimi  
Əlimi qoyub gedirəm.

Ünvan oldum hər işinə,  
Qarışmadım şər işinə.  
Bu dünyanın gərdişinə  
Gözümü döyüb gedirəm.

Kimdi yıxan, kimdi quran, -  
Daha karam, daha koram.  
Ümid qırıb, inam yoran  
Dünyadan doyub gedirəm.

1997

YOLUM

Göynədim ağrım dolusu,  
Dikəldim haqqım dolusu.  
Ümidim, baxtim dolusu  
Səbrimdən qayıdır yolum.

Bir ağlar ünvanı görüb,  
Dərdində ümmanı görüb.  
Gedib o dünyani görüb,  
Qəbrimdən qayıdır yolum.

Haqqın gözündən keçəli  
Atıb üstündən əcəli.  
Nə usanır, nə dincəlir,  
Əsrimdən qayıdır yolum.

1994

\*\*\*

Biz yazdıq sizdən ötürü,  
Halal xoşunuz, götürün.  
Ya saxlayın, ya itirin,  
Dünya bizdən ötdü daha

Necə danaq? Necə susaq?  
Ağlımızdan necə küsək?  
Ağrısını qısa-qısa  
Ömür gözdən itdi daha.

Gəldi nökərli - ağalı,  
Aldatdı bizi qoğalı.  
Vaxt özü çəkib sığalı,  
Gözümüzü örtdü daha.

1993

\*\*\*

Qəm harayçım, dərd əlacım, -  
Kimə deyim, kimə açım?  
Özüm əkdiyim ağaçın  
Qolundan asdilar məni.

Ümid ki var, cin qoynudu,  
Qısqıldım, ağlım oynadı.  
Bu yoxuş dəvə boynudu,  
Yolundan asdilar məni.

Öz əlimdi, öz etəyim,  
Yad görmədim özüm təki.  
Bir ilgəyin gözündəki  
Ölümən asdilar məni.

1997

\*\*\*

Çıxar quyudan səbrini,  
Quyuda səbrin damladı.  
Səbrimizi doldurmağa  
Daha quyu da qalmadı.

Genəldi səbrin quyusu,  
Uzandı tədbir quyusu.  
Ömür - bir qəbir quyusu, -  
Ha çökdüm, dibi dolmadı.

En içində quyu-quyu,  
Qal içində ömür boyu.  
Qardaş, niyə bitmir oyun? -  
Odamı Nuhdanqalmadı?..

1994

\*\*\*

Səbrimiz alıb çiyninə  
Yük kimi daşdı bizi.  
Fələk zaman qaşovuyla  
Daradı, qaşdı bizi.

Öldük, ölümə biganə,  
Canda zülmə biganə,  
Sənətə, elmə biganə, -  
Yer necə yaşadı bizi?

Bəxt verdisə, ilmələdi,  
Taxt verdisə, pillələdi,  
Elə durub sillələdi  
Dünya öz yaşadı - bizi.

1994

YOX SƏNƏ

Gorda çalan toyçu kimdi?  
İynə kimdi, qayçı kimdi?  
Bir gör ov kim, ovçu kimdi? -  
Ovundan fayda yox sənə.

Əlin yetmir ətəyinə,  
Yem olmusan köpəyinə.  
Tut ovcunu kəpəyinə,  
Unundan fayda yox sənə.

Dərd nə demək-qanan yoxsa,  
Can-can,əl-əl yanan yoxsa.  
Çəkməyə qəlyanın yoxsa,  
Qovundan fayda yox sənə.

1997

\*\*\*

Öldüsü qaldıdan betər,  
Sona çatırmış bu ömür.  
Başına tutdu hər yetən,  
Demə çatırmış bu ömür.

Adı qalıbdı quruca,  
Onu da dartıb qıracaq.  
Bu da sonuncu duracaq,-  
Kimi götirmiş bu ömür?

Səfərlər qatıb başını,  
Hey yiğisir, hey daşınır.  
Qaldırın o başdaşını,  
Görün yatırımı bu ömür?

1998

QUZU

Nə papaqlıq dərisi var!  
Gör nə qədər hərisi var.  
Bu quzunun mərəzi var,  
Boğazı başından qaçacaq.

Qıvrımında göz qıvrılıb,  
Nəfs qıvrılıb, söz qıvrılıb.  
Bir gün deyən düz qıvrılıb  
Əyin-başından qaçacaq.

Dünyaya bir bağla gəlib,  
Əlində bıçaqla gəlib.  
Bir gün özü agıla gəlib  
Körpə yaşından qaçacaq.

1998

\*\*\*

Bu günü də başımdan  
Götürdüm papaq kimi.  
Atdım ömrün gözünə  
Bir ovuc torpaq kimi.

Yer verdi öz yanında  
Basdırğıım dərd mənə.  
Onu çox nazlamışdım  
Üz tutanda hər mənə.

Açıb ovcunu qismət -  
Ac gözləri doyura.  
Mənsə dilənçi bilib  
Ovcuna pay qoyuram.

1998

\*\*\*

Çıxdım ömür yoluna,  
Tale girdi qoluma.  
Dost adından qurulan  
Kələk öldürdü məni.

Daşa döndü yastiğım,  
Dosta dəydi atlığım.  
Minnətini daddığım  
Çörək öldürdü məni.

Nifaq düşüb araya,  
Az axtarıb arayın.  
Təkəri dərd sarıyan  
Fələk öldürdü məni.

1998

\*\*\*

Yol gözləmək asan deyil,  
Hər tükənən aslan deyil.  
Kəsdikcə qısalan deyil  
Dünyanın dərvish yolları.

Bəlkə ona qısa düşüb,  
Bu ömürdən ası düşüb.  
Əlindən əsası düşüb,  
Ölçür bu sərxoş yolları.

Duman durub çəndən qabaq,  
Cəsəd vardı candan qabaq,  
Sınayıblar səndən qabaq  
Bu ürəyi daş yolları.

1996

\*\*\*

Dünya əzabım boyudu,  
Gah qızdı, gah da soyudu.  
Dünən verdiyi öyüdü  
Bu gün bəyənə bilmədi.

Elə vurdu ki, düyünü,  
Acdı gözü, coşdu kini.  
Öz boyuna biçdiyini  
Özü geyinə bilmədi.

Üzündə yurd üzüvardı,  
Əlində orduvardı.  
Hakimi, oğrusuvardı,  
Di gəl öyünə bilmədi.

1990

\*\*\*

Ölümü ondan qoparın,  
Qoparın ondan zülümü.  
Bu xəbərin, bu çaparın  
Bağlayın ondan yolunu.

Yolu özündən sonradı,  
Yolundan əvvəl gələnin.  
Bu dünyadan imkanına,  
İnsanına ər gələnin.

Yol ömrüdür dünyamızın,  
Yazısı tanrıdan gəlib.  
Əvvəl insanı yaranıb,  
Tanrısı sonradan gəlib.

1993

### BU SÜKUT

Bu sükut kimdə oxuyur,  
Dartılmış simdə oxuyur.  
Bəs niyə bəmdə oxuyur? -  
Bu sükutun zili yoxmu?

Bir göz qəzəbə tuş gəlib.  
Ağrı-əzaba tuş gəlib.  
Bəlkə həsədə tuş gəlib -  
Bir dilənsin, dili yoxmu?

Qolu qalxmir varam desin.  
Qana dolub yaram desin.  
Halal demir, haram desin,  
Arxasında eli yoxmu?

1994

\*\*\*

Yıxıldı dərd zirvəsindən,  
Bəxtinin mərd zirvəsindən.  
Ömrünün qart zirvəsində  
Durmağa hökmü çatmadı.

Qamarladı yekəsindən,  
Keçmədi bir tikəsindən.  
Bir qulağı hikkəsindən  
Burmağa hökmü çatmadı.

Fərman dizinin üstündə,  
Əli gözünün üstündə.  
Bircə sözünün üstündə  
Durmağa hökmü çatmadı.

1993



## DAHA NƏYƏ SEVİNƏK

Deməyə sözümüz yox,  
Döyməyə gözümüz yox,  
Cırmağa bezimiz yox,  
Daha nəyə sevinək?!

Daha nəyə sevinək,  
Nəyimiz var, itirdik.  
Ömrümüzü bitirdik,  
Ölümüzü götürdük.

Daha nəyə sevinək, -  
Bir gərdişin oyununda  
Ötürdüler boynumda...  
Əlim qaldı qoynumda...

1999

QOCALIB

Qocalıb bu dünya, qocalıb yaman,  
Bu yaz da, bu yay da, bu qış da qoca.  
Bu göydən çilənən yağış da qoca.  
Qoca bir müğənni, qoca bir mahnı,  
Yığışıb qocalar...  
Alqış da - qoca.

Qocala-qocala qalıb çöl-bayır,  
İçimdə bir qoca -  
O da ağlayır.  
Qocalıq büzüşür böyür-başında...  
Yenə ciyinlərdə son mənzilinə  
Neçə yük daşınır -  
qoca daşınır...

1998

## DAHA BU DÜNYANI

Daha bu dünyani vecinə alma,  
Daha bu dünyadan çək nəzərini.  
Dolu bazarından heç nə alma,  
Geymə paltarını, çəkmələrini.

Yemə çörəyini, içmə suyunu,  
Ağlama yasını, öymə toyunu.  
Neyləyir bu dünya sən tək oyunu,  
Neyləyir bu dünya sən tək dəlini?!

Çıx yoluñ ağına, bozar bozuna,  
Qarış palçığına, səril tozuna.  
Nə bir findığına, nə bir qozuna  
Axıtma alnının inci tərini.

Elə savaşına doğru yürü, get,  
Bəxtinə it hürüb, çaqqal hürüb, get.  
Səni qismətin də koru görüb, get,  
Get, say taleyinin zərbələrini.

Duyğunu kökləmə, yaxşı nəyindi?  
Xeyir də söyləməz baxıcı, nəyindi?  
Kiminsə gətirib naxışı, nəyindi? -  
Alıb xeyirini, satıb şərini.

Ağrıma təknəsi boş qalanlara,  
Söz üstdə çənəsi boşalanlara.  
Get qoşul əlinə daş alanlara,  
Sən də aş səddini, yix çəpərini.



Zülmət nə, işıq nə... Xeyri də yoxdu,  
Düz olmayan yerdə əyri də yoxdu.  
Görürəm taleyin meyli də yoxdu  
Tökə başımızdan simüzərini.

Qızda qız işi yox, oğulda oğul,  
Dünya qisas doğur, xəyanət doğur.  
Bu hayda səninlə mənə nə ağıl, -  
Bu hayda sayan yox it dəftərini.

1997

## DÜNYANIN

Ölçülər, mizanlar pozulub gedir,  
Namuslar hərraca düzülüb gedir.  
Uranı, almazı, qızılı gedir,  
Nə yaman qarışib başı Dünyanın?!

Kəsib bənd-bərəni iştahigenlər,  
Çolmaya-çocuğa nikahigenlər.  
Günahkar arayır günahigenlər,  
Tükənib göyündə daşı Dünyanın.

Hara dönürsənsə, hərzədə, hayda,  
Yalani, palanı - sahmanda, sayda.  
Belədi intizam, belədi qayda,  
Gəlməyir, gəlməsin xoşu Dünyanın.

Dördəlli yapışdın, əlin gedəcək,  
Ağıllın yerinə dəlin gedəcək.  
Bəzənib-düzənib, gəlin gedəcək,  
Deyəsən yox daha işi Dünyanın.

Çəkib ətəyini susur ədalət,  
İnsafdan, mürvətdən qısır ədalət.  
Ay küncədə-bucaqda yesir ədalət,  
Dolub-daşmadadır döşü Dünyanın.

Qırılır yüz yerdən, sınır yüz yerdən,  
Əyrisi düzünü əyir düz yerdən.  
Zillənib göyünə min-min göz yerdən,  
Hansı səmtə qonub quşu Dünyanın?



Dərd açdın, əyilib dizini ovur,  
Yuxusuz çağşa tək gözünü ovur.  
Əlaca yolu yox, üzünü ovur,  
Elə bil ağrıyır dişi Dünyanın.

Bir gün ağladandı, bir gün güldürən,  
Pəncərədən qaçıq qapıdan girən.  
Mizan - tərəzisi nə çəkir görən  
Gözünə döndüyüm kişi Dünyanın!?

1998



\*\*\*

Tarazlayıb tərəzini,  
Pendirini, kərəsini,  
Qurub mizan-tərəzini  
Məni mənlə bölən Dünya.

Ruhum qanadlanıb - uça,  
Hamilədir bu od-oqaq.  
Məni təzədən doğacaq  
Mənə qədər olan Dünya.

Kimdi səndə yürgələnən,  
Bəxt əlilə dürgələnən?  
Aç ovcunu hər gələnə,  
Dilən, Dünya, dilən, Dünya.

1996

## YAXŞIDIR

Bugünə də sevin elə, şükr elə,  
Az şivən et, az asılan, küfr elə.  
Hər qismətə açılmayırlar süfrələr,  
Allah verən, Allah bilən yaxşıdır.

Bu çapilan, yağmalanan haramlar  
Yağmaçının sinəsində vərəmlər.  
Şər yeriməz, belə deyib ərənlər,  
Qismət nəsə, Allah bölən yaxşıdır.

Keçilməzdi Tanrı çəkən çəpərlər,  
Qismət yoxsa, əlindən də qaparlar.  
Bu dünyanın malına az qubarlan,  
Halal-haram, haqdan gələn yaxşıdır.

Çox himlərə qıcıq oldu əlimiz,  
İtkilərə açıq oldu əlimiz.  
Tumar oldu, bıçaq oldu əlimiz,  
Neyləyəsən, bəlkə belə yaxşıdır.

Oyun-oyun çözələdin, yumaqdı,  
Min nağdı var, - bir nisəyə yamaqdı.  
Bəla deyil, başımızda çanaqdı,  
Çatlamasa, demək hələ yaxşıdır.

1990

**BİR AZ DA**

Dayanım bir az da, dözüm bir az da,  
Bir az da səbrimin dizinə çöküm.  
Yığılsın dünyadan gözüm bir az da,  
Bir az da yiğilim, özümə çöküm.

Nəfsimdən, hirsimdən bir iz qalmasın,  
Bir az da köhnəltsin yazımı dünya.  
Əslimə, kökümə həris qalmasın,  
Onsuz da çəkməyib nazımı dünya.

Bir kələ ömrüydü, alsın, aparsın,  
Kimin sevinciyəm mən innən belə?  
İzimi-tozumu yolsun aparsın,  
Aparsın səsimdən, ünümdən belə.

Ağlayıb, sizlayan olmasın daha,  
Olmasın gözümün torpaq həsrəti.  
Yolumu gözləyən olmasın daha,  
Aparım özümlə bu dağ həsrəti.

Dünyaya gəlişim yük olmayıbdır,  
Gedişim ciyindən enən yük olsun.  
Təkliyim özü də tək olmayıbdır,  
Məzara enən də həmən yük olsun.

Dərdlərim ağrı tək çıxsın canımdan,  
Qopsun hissərimdən etibar, inam.  
Görüm ki, köçürəm Yer ünvanımdan,  
Görüm ki, qopuram Dünya yaşımdan.



Hələ ki, bir az da, bir az da dözüm,  
Dünya qiyafəmi söküm bir az da.  
Bir az da səbrimə qatlansın dizim,  
Hələ ki, özümə çöküm bir az da...

1998



\*\*\*

Dur, sənə qurban olum.  
Dünənin bugünə qaldı.  
Qaldı bu günə gözünün yuxusu,  
Qaldı göz yaşların -  
gözlərin dolusu.  
Bir də,  
bir də  
ölə bilməmək qorxusu.  
Çək ətəyindən o ümidiñ də,  
Qoy birdəfəlik bilsin  
Onun deyil bu dünya,  
Onun deyil.  
Dur, sənə qurban olum,  
al əlindən ölümün  
o badəni çek başına.  
Dəyməz bu dünya  
bircə damla göz yaşına,  
dəyməz.

1990

\*\*\*

Bir yuxuya yozulmadıq,  
Bir qayaya yazılımadıq.  
Bir sinəyə qıslımadıq,  
Dünya təptəzə qalacaq.

Sevgi də üzdən gedəcək,  
Oğuldan, qızdan gedəcək.  
Nə gedir, bizdən gedəcək,  
Nə qalır, sizə qalacaq.

Cibini açdın, toyun var,  
Qolunu açdın, oyun var.  
Ətdən, sümükdən nəyin var,  
Beş arşın bezə qalacaq.

1998

## TALE

Düyü olacağıq, dən olacağıq,  
Bir ovuc ümidi bənd olacağıq.  
Gah şəhər, gah dönüb kənd olacağıq,  
Olammayacağıq özümüz daha.

Başımız enəcək əllərimizə,  
Günümüz dönəcək illərimizə.  
Xatırə qonacaq yollarımıza,  
Qonammayacaqdır izimiz daha.

Elə çökəməmişik kədərimizə,  
Keyfimiz yüklnə kəhərimizə.  
Şükür edə-edə qəhərimizə,  
Yanammayacaqdır üzümüz daha.

Biz boyda bir daşa dözən dünyadır,  
Gözlərdə bu yaşa dözən dünyadır.  
Ürəklərdə qısa dözən dünyadır,  
Dözəmməyəcəkdir sözümüz daha.

Qaralan Günəşdir, qanımız deyil,  
Soyulan torpaqdır, canımız deyil,  
Bizi doğanlar da anamız deyil,  
Belə yazılıbdır yazımız daha.

1995

### BU AXIN, BU SEL

Bu axın hirsini gəmirən idi,  
Ağlını hissini gəmirən idi.

Yatırdı -  
istəyi, arzusu qında,  
Yatırdı bəxtinin uzaqlığında.

Haçansa coşası hiddəti vardı,  
Kimdəsə, dünyanın harasındasına  
Yanası, sönəsi nifrəti vardı.  
Vardı minillərdə itən harayı,  
Vardı əsrləri ötən sədasi.

Bu sel -  
şamlığında, çıraqlığında...  
Yatırdı bəxtinin uzaqlığında.

Çiyni öyrəncəli keşməkeşlərə,  
Ömrü əyləncəmi keşməkeşlərə? -  
Daha boğulmağın yeri deyildi;  
Bu sel dözümündən partlaya bildi,  
Bu sel özülündən ayrıla bildi.  
Bu sel yuxulara axdı birinci,  
Hissə, duyğulara axdı birinci,  
Axıdı ağıllara, cəsarətlərə,  
Axıdı sinirlərə, əsarətlərə,  
Bu seldə yuyuldu münasibətlər...

Bu selin arası kəsilməz daha,  
Sədasi, ədası eksilməz daha.  
Əskilər, kasıbin köçü-külfəti,

Əskilər dünyanın sevgi ülfəti.  
Əskilər ədalət istəyənləri,  
Damlarda göyərçin fitləyənləri.  
"Gəldiyin ünvana, gəldiyin günə

Qayıt" deyənləri, "dön" deyənləri  
əskilər,  
ancaq...  
Ovuclar, çıyılər birləşə, bəlkə,  
Qitələr, iqlimlər birləşə, bəlkə,  
Birləşə vicdanın ağrı qütbləri -  
Zərrənin, ümmanın qayğı qütbləri -  
Dünyani ən əziz övladı bilə;  
Bu axın yerində donub dayana,  
Sevgiyə, şəfqətə dönüb dayana...

1982

### BELƏCƏ YAŞARAM

Hisslər idrakımı salsa kəməndə,  
Bir kövrək sözdən də uşaqlaşaram.  
Qalar heyrətimin əli çənəmdə,  
Bu gündən, sabahdan uzaqlaşaram.

Yaşaram içimdə neçə ki, varam,  
Ayları, illəri birdən ötərəm.  
Keçmişə bir xırda qapı açaram,  
Sabaha bir böyük qapı örtərəm.

Bir xırda varlığa yerləşə bilsəm,  
Yaşaram dünyanın kiçikliyində.  
Bir vaxt təbiətlə birləşə bilsəm,  
Bitərəm ən gizli çiçəkliyində.

Nəğməsi olaram büllur çeşmənin,  
Sözsüz oxuyaram, səssiz axaram.  
Dünyaya hər ildə bir bənövşənin  
Məhzun gözlərindən baxar, baxaram.

Beləcə qovuşar təbiət mənə,  
Beləcə yaşaram təbiətimdə...

1973

## MƏNİ GÖZLƏYİR

Ora mənim könlümün quşu qonub, ay ana,  
Ora mənim ömrümün huşu qonub, ay ana.  
Məndən əvvəl gör neçə qonşu qonub, ay ana.  
Çəpəri gələcəkdə, mehvəri gələcəkdə, -  
O yer məni gözləyir.

Nə yaşıl bir çəmənlik, nə çiçəkli bir düzdür,  
Keçmiş, gələcəyi qərəzsizdir, kinsizdir.  
Gediş-gelişdən uzaq, o yer səssiz, ünsüzdür.  
Bomboz bir təpə üstdə,  
Sonsuz bir təpə üstdə -  
O yer məni gözləyir.

Qara yellər qoynunda sızlayar qarı kimi,  
Üç-dörd ulğun kolunda inləyər sarı simi.  
Qarışqası, qarğası səpilər dari kimi,  
Bir əlcə kiçilibdir,  
Boyuma biçilibdir, -  
O yer məni gözləyir.

Hardan-hara yol keçdim arzuların köcündə,  
Neçə fəsil yaşadım dörd fəsilin içində.  
Ümidlərin puçunda, ümidlərin heçində  
Son ümidim, pənahım,  
Son gümanım, son ahım -  
O yer məni gözləyir.

Mən belə deməmişdim mənzil başında axı,  
Niyə on səkkiz yaşım belə günahkar baxır?

Onun istəklərini puç eyləyən bir çağrı  
Atıb getməyə hazır,  
Satıb getməyə hazır -  
O yer məni gözləyir.

Ay ana, topaq altı ruhun nəşəsidirmi?  
Bir de görünüm Günəşin nuru düşəsidirmi?  
Sənin yanın, ay ana, cənnət guşəsidirmi?!  
Ondan qeyri bir yanda  
Gözüm yox, tamahım yox,  
Bu cüzicə gümənda cüzicə günahım yox...  
O yer məni gözləyir.

1980

### AXIR BU ÖMRÜN DƏ YERİ...

Qoy cəhənnəm olsun! Bu gəliş - heç nə.  
Onu yer üzünə qısqandı ruhu.  
Saldı sərtliyinə, dəcəlliyinə,  
Quruca adına küsəndi ruhu.

Nə adla gəlmişdi, nə üzlə gedir?!  
Nə bilim, neçənci gəlişıydi bu.  
Bir dərdli-ələmli cehizlə gedir,  
Kiminlə alışi-verişiydi bu?!

Çölündən qəlbiniə axan qəm idi,  
Yanırkı, bişirdi qəm qazanında.  
Gözünü açırdı - dünya qan idi,  
Gözünü yumurdu şər qazanırdı.

Bir özgə dil ilə dinirdi deyən,  
Onu duymurdular, ona yaddılar.  
Dünyanın gözünə damırdı deyən,  
Onu gözlərindən silib atdırar.

Dərdə açılmışdı, taybatay idi,  
İnsaf qapısından yoldu özünə.  
Hamiya paylandı, ürək pay idi,  
"Ürəkçətməzliyi" qaldı özünə.

Elə boş-boşuna çırpınır indi,  
Hamı tərk eləyib, boşdu ürəyi.  
Yovuşmur, yapışmir, çırpılır indi,  
Yetəni ağridır, daşdı ürəyi.



Bu nə gəliş idi, bu nə gedisdi? -  
Bir çiyin bu Dünya, biri O Dünya.  
Axır bu zülmün də sonu yetişdi,  
Axır bu ömrün də yeri - O Dünya.

1999



## MÜRACİƏT

Şəklinin gözündə təbəssüm donub,  
Ondan öyrənəsən gülməyi bəlkə.  
Nə sən - bu dünyanın əvvəli - sonu,  
Nə mən - bu inamla dünyaya sərgi.

Yaxşıya, yamana dil verən bizik,  
Bizik "var"ın - "yox"un əzabkeşləri.  
Dünya matahını vitrinə düzüb,  
Udqunma,  
hanı bəs səxavət əlin?!

Hər yandan "insana məhəbbət" yağır,  
Yağır dəllalların öz mizranları.  
Kimə - qulağının tanası ağır,  
Kimə - çıynindəki söz nizamları.

Ağrıdan üz-gözü dönüb fələyin,  
Harına - mükafat, fağıra - cəfa!  
Bugünə "sabahın yolu" deməyin, -  
Bugünün dünənə dönməyi də var.

Uranı Quran tək bağrına basan  
Ölkələr qırılır qəzəb içində.  
İnsana məhəbbət, əslinə baxsan,  
İnsana nifrətdir təzə biçimdə.

Dünya -  
dözümsüzlük məngənəsində  
Günəşin, havanın dözümü üstdə.

Dünya - ölümüsüzlük təntənəsində;  
Dünyanın ölümü - gözünün üstdə.

İnsandır qırılan - arıt tək, quş tək,  
"İnsana məhəbbət" - əsrin göz yaşı.  
Raketlər udduğun havanı xışdar,  
Körpələr tükənər - tanklara qarşı.

Kimin qismətidir kimin cibində,  
Kimin çəngəlində kimin tikəsi?!  
Kimin ağıllısı - kimin ipində?!  
Bilinmir kim kimin bəxtindən əsir.

Şəklinin gözündə təbəssüm donub,  
Ondan öyrənəsən gülməyi bəlkə?!  
Nə sən - bu dünyanın əvvəli, sonu,  
Nə mən bu inamla - dünyaya sərgi.

1987

## HEYKƏL ANASI

Qardaşlıq məzarını  
ziyarətə gəlmişdi uzaqlardan  
bir ana.  
Gəlmişdi ki,  
bu yaşda, bəlkə sonuncu dəfə  
rast ola öz oğlunun  
kiçicik nişanına.  
Bu şöhrət meydanında  
hükümün bir anında  
donub qalmış  
oğullar gördü ana.  
Barmaq hesabı ilə  
saydı bu heykəlləri.  
On barmaq  
on heykəl oldu.  
Əsə-əsə getdi qoynuna  
ananın  
on oğullu əlləri -  
on heykəlli əlləri.  
On heykəli  
ana  
bərk-bərk basdı bağırna.  
Burda bütün heykəllər  
igidlikdə,  
qeyrətdə oğluna oxşayırıdı...  
Ana barmaqhesabı  
yenə oğul sayırdı -

yenə heykəl sayırdı.  
Gözlərinin rənginə  
kədər çökmüşdü onun,  
Baxışında elə bil  
bir cahan ağlayırdı.  
Neçə-neçə ananın  
neçə heykəl oğlunu  
Ana bir-bir oxşayır,  
bir-bir qucaqlayırdı.

1975

## DÜNYA HEÇ KİMİN?

Daha başımızın cəncəli çoxdu,  
Keçək bu ümiddən, əngəli çoxdu.  
Bu yemin bıçağı, cəngəli çoxdu.  
Nə sənin, nə mənim,  
kimindi dünya?

Əli təsbehlinin qəlbində nə var?  
Gözləri yaşının dərdində nə var?  
Sülhündə nə gördük, hərbində nə var?  
Şeytanın, iblisin, cinindi dünya.

Ömür-gün əzabı hələlik imiş,  
Azadlıq – aqalıq-köləlik imiş.  
İnsafi, mürvəti dəlilik imiş,  
Qəzəbin, nifrətin, kinindi dünya...

2001

\*\*\*

Qaçıb gəldim təngənəfəs,  
Çatınca qalmadı həvəs.  
İlahi, dünya bir qəfəs,  
Aç qapını, çıxım gedim.

Ömür yol üstdə, yaş bitib,  
Onda gedəydim kaş itib.  
Yolum üstdə bir daş bitib,  
Bəlkə vurub yıxım gedim.

Allahım, niyə tələsib,  
Dolaşdırın bu kələfi?  
Aç üzünün xoş tərəfin,  
Bircə dəfə baxım gedim.

1999



## XƏBƏRSİZ

O kimdir, tələsib gedir?  
Ömründən yel əsib gedir.  
Ardınca tələsi gedir,  
Gedir gözündən xəbərsiz.

Çalxanır, nehrə kimidir,  
Qəlbi boş səhra kimidir.  
O qərib çöhrə kimindir? -  
Yanır üzündən xəbərsiz.

Basdı çirkab su dünyani,  
Sal ləyənə, yu dünyani.  
Çalır-çapır bu dünyani  
Biri yüzündən xəbərsiz.

1992

## DƏYİŞİB

Hər şeyin tamı dəyişib,  
Dadı dəyişib hər şeyin.  
Dəyişib, hamı dəyişib,  
Adı dəyişib hər şeyin.

Mollaların paradına  
Əsgərlər farağat qalib.  
Növbə çatmir...  
Yaradana  
Əzrayıl özü mat qalib.

Nə hamballıq, nə çərçilik?!  
Dünyada iş-güt azalıb.  
Qəmin kəm, ay nökərçilik,  
Çiçəklənir qul bazarı.

Əsrimizin zurnasında  
Şux pərilər, qart kişilər.  
Qarnı dizindən aşağı, -  
Artır kvadrat kişilər.

Bu gün dünənindən baha,  
"Elə" gedir, "belə" gəlir.  
Bəzi ömürlər də daha  
Axırdan əvvələ gəlir.

Körpələşib  
naz-qoz edir  
Yetmişində kama çatan.



Əllisini arsız edir  
Qartılmış ilhamaya çatan.

Məmə deyən, pəpə yeyən  
Əldə qılinc, baxta çapır.  
Dağ uduzub, təpə öyən  
Tac götürür, taxta çapır.

Zəhməti urvatsız edib  
Bir kələyə pul qazanan.  
Məsləkini adsız edib  
Əcnəbidən çul qazanan.

Hər şeyin tamı dəyişib,  
Dadı dəyişib hər şeyin.  
Əh, elə hamı dəyişib,  
Adı dəyişib hər şeyin.

2000

## BU DÜNYA

Heç bilmədim necə keçdi dolandı,  
Ayi, ili baş-gözümə ələndi.  
Kimdən sordum, - məndən sonra gələndi, -  
Gündən-günə uşaqlaşır bu dünya.

Taleyimdə yaxşılığı bir azdı,  
Öz atamdan, öz anamdan mirasdı.  
Hara baxsan, gözdə qalan murazdı,  
Nisgillərlə qucaqlaşır bu dünya.

Sülhü düşür, hərbi düşür gözümdən,  
Aridammır, xəlbir düşür gözümdən.  
Elə hər şey bir-bir düşür gözümdən,  
Elə məndən uzaqlaşır bu dünya.

2000

\*\*\*

Hara dönsən, şər atlıdır,  
Xeyir piyada, ləhləyir.  
Gətirməzlik qaçaraqdı,  
Uğurumuz iməkləyir.

Yediyimiz haqq çörəyi,  
And içməyə yığ çörəyi.  
Biz torpağın yağı-çörəyi,  
Bizi zaman dürməkləyir.

2002

### ŞƏHİD MƏZARLARI

Şəhid məzarları... Güllər təzə-tər,  
Yaralar hələ də qan verir burda.  
Hələ də üzünü cirir dərd, kədər,  
Hələ də çiçəklər can verir burda.

Şəhid məzarları qəbristan deyil,  
Fəryadın saçını yolduğu yerdir.  
Şəhid məzarları gülüstan deyil,  
Qanın çiçəklərə dolduğu yerdir.

Qurğuşun qəbrimi, igid qəbrimi?  
Hərə sinəsində qatili yatır.  
Şəhid məzarları qıṣib səbrini,  
Səbrində "ey dili-qafili" yatır.

"Ey dili-qafil"in qurbanı səf-səf,  
Oğullar - baş daşı, qızlar - baş daşı.  
Analar, bacılar - ağrıya hədəf,  
Ağrılar içində sizlər baş daşı.

İgidlər geyibmi məzar daşını?  
Farağat düzümü əmr gözləyir.  
Qitədən-qitəyə qəzəb daşınır,  
Dünya da növbəti qəmi gözləyir.

Burda ayrı düşüb yaşdaşlarından,  
Vaxt elə günündə, ayında yatır.  
Qəzəb yumruğudur baş daşları da,  
Şəhidlər bir əli bayırda yatır.

2001

## BİR QARIŞ YERİN BEŞ BƏND ŞERİ

Baş aparan, daş aparan hamı burdadır,  
Sümükləri çilik-çilik, xırda-xırdadır.  
İstəkləri bayırdadı, özü gordadır,  
Kimə dostmuş, kimə düşmən? Belədi Dünya.

Çox üyündüb nəfsilə daş kəsənləri,  
Qəzəbinə, hiddətinə iş kəsənləri.  
Ölkə-ölkə qan axıdib, baş kəsənləri  
Bircə qarış topağına bələdi Dünya.

Dişdən-dişə, daşdan-daşa dəyib "Yer" adı,  
Şeşi-beşi öz yerində, yenə zər atır.  
Tarixini poza-poza özü yaradır, -  
Mənəməliyə, mənimliyə tələdi Dünya.

Dirisinin, ölüsunün sərgisi sayda,  
Toyu-sayda, yası sayda, hərbisi-sayda.  
Hörgüləri, körpüləri, kərpici sayda, -  
Tülənməyən, tükənməyən qaladı Dünya.

Apokalipsis - vaxtdan-vaxta coşan qəzəbi,  
Hayla gəlir, vayla gedir dərdi, əzabı.  
Uduzan pərt, qazanan pərt, udan əsəbi,  
Gündən-günə öz başına bəladı Dünya.

2001

## ƏFQANISTAN

Bu torpaq - ilan yuvası,  
Bu torpaq yalan yuvası.  
Talan yuvası bu torpaq,  
Nalan yuvası - bu torpaq.  
İlk bombada doğulan  
Oğlu keçdi iyirmini,  
Ordu keçdi iyirmini.  
Vurdu keçdi iyirmini  
Bu yurdun qan-qadası.  
Körpələrinin gözündə  
Böyüdü "Əfqan" nidası.  
Yuxusuna bomba düşən,  
Qorxusunu bomba eşən  
Qoca, qarı, gənc, cavan  
Bir-birinə "doşman".  
Ətəkləri küləkdən yox,  
Partlayış dalgasından  
yellənən,  
Ayağı yer tutan kimi  
Silaha sarılıb  
Döyüşə yollanan,  
Ayağında çəkələk,  
Başında çalma  
Qonşuya keçirmiş kimi  
Ölüm-dirim vuruşuna gedən,  
Qızla yox,  
Ölümlə görüşə gedən əfqan.

Özündən sonra qalası  
Torpağa yiye çıxmaz,  
Sərvət yolunda  
Allaha nərdivan qoymaz,  
Göyə çıxmaz.  
Dünyada heç nə bacarmaz  
Döyüsdən qeyri,  
Heç nəyin fərqiñə varmaz  
Vuruşdan qeyri.  
Niyə döyüşür,  
Kimlə vuruşur -  
Bilmək də istəməz.  
Bir torpağın bətnindən  
Doğulan doşmandilar.  
Özləri bir ağır daş olub  
Bəxtlərinə düşəndilər.  
Əfqan -  
Dünən qan,  
Bu gün qan,  
Sabah qan.  
Qərb Şərqə həsrət,  
Şərq Qərbə zərbə.  
Hünerləri qəribə,  
Zəfərləri qəribə.  
Bu azmiş,  
Əsil MÜHARİBƏ, -  
Div və Cırtdan...

2001

## DƏLİ ƏBİL

Anası Əbili evləndirmir -  
Deyir - yaşın azdır,  
Uşaqsan hələ.  
Əbil isə  
Neçə illərdi bilir ki,  
nə az, nə çox - 22 yaşı var;  
uşaq-zad deyil.  
Uşaqlar tez-tez soruşur  
yaşını -  
O da deyir - "iyirmi iki".  
Bu "iyirmi iki"  
Əbilin başında yer eləyib,  
Yaşında yer eləyib.  
Uşaqlar da hey soruşur.  
Əbil deyəndə ki,  
"iyirmi iki" -  
dəcəllər  
Əbilin yaşını  
daşa basırlar,  
ağlını daşa basırlar.  
Əbilin qulaqları  
uzanıb-uzanıb özü çatır  
uşaqların atlığı daşlara.  
Əbil  
Ağzı ilə eşidir uşaqları.  
Gözləri ilə söyür  
uşaqları.



Əbilin ağızı ilə  
söyüş söyür uşaqlar da.  
Əbilin əllərilə  
döyüb Əbili  
göndərirlər anasının üstünə  
uşaqlar...  
Böyükler onun yaşınyı yox,  
halını soruşur.  
Hərdən də  
"Toya haçan gəlirik?" deyirlər.  
Əbil sevincək cavab verir:  
"Dünən".  
Böyükler ürəkdən gülürlər  
Əbilin toyuna.  
Uşaqlarsa  
Əbilin boyunu,  
yaşını,  
ağlını daşa basırlar.

1980



## ÜMİDLƏR İNAMLAR

«Xəbər-ətərsiz yoxa çıxmış  
2500-dən yuxarı Çili  
vətənpərvərlərinin taleyi  
bu günə kimi naməlum  
qalmışdır.» *Qəzətlərdən*

Həsrət analara həsrət ünvanlar  
gizli gəlibdir.  
Qadağa ümidlər, qadağa inamlar  
gizli gəlibdir.  
Hardan işarıbdır bu işiq ucu, -  
Analar, bacılar tələsik qucub,  
quynunda gizləyib -  
görən olmasın.  
Gündüzü dolaşıb guya xəbərsiz,  
gecə əzizləyib -  
görən olmasın.  
Yatıb, səksəkəli yuxular görüb.  
Qalxıb, səksəkəli qorxular görüb.  
Güllə qabağında daşa dönəməyi,  
Oğul sorağında, ər sorağında,  
Qardaş sorağında quşa dönəməyi  
Analar, bacılar hardan öyrənib?!

Qarılar, qocalar hardan öyrənib?  
Harda keçilibdir bu inam dərsi?  
Səpin yer üzünə  
bitsin, göyərsin.



Həsrət olanlara həsrət ünvanlar  
gizli gəlibdir;  
"Burdayam!" gəlibdir,  
"Gözlə" gəlibdir -  
gizli gəlibdir.

1979



## SƏSSİZ DUYĞULAR

Səssiz düyğuları yetimlik sardı,  
Bir kimsə çağırıb ana olmadı.  
Səssiz duyğularda yatan imkanı  
Oyadan olmadı, anan olmadı.  
Sarala-sarala qaldı ümidi,  
Sozala-sozala qaldı ümidi.  
Bir güman təsəlli yaxın düşmədi,  
Səssiz duyğulara yağış düşmədi.

Səssizlik içində batdı qulağı,  
Batdı bulaqların züzməsi tək.  
Az qala ömrünü ötdü sorağı -  
Dinib danışmadı bir cümləsi də.  
Bitmədi, bitmədi bir qamışı da,  
Tutmadı, tutmadı bircə dəni də,  
Bircə pişiyin də, bir camışın da,  
Bircə sərçənin də, bir dəvənin də  
Ömründən payına alqış düşmədi,  
Səssiz duyğulara yağış düşmədi.

Harda sınasıymış bu yollar belə?!  
Harda sönəsiymış bu yollar belə?!  
Bu mahnilər belə, bu səslər belə,  
Bu şerlər belə, bu sözlər belə  
Səssiz duyğulardan istilənmədi.  
Yandı bu duyğular tüstülənmədən.

İtdi bu duyğular  
səssiz-səmirsiz,



İtdi ağrısından, iztirabından  
Bircə xatirəyə naxış düşmədi.  
Batdı daşlığında, quraqlığında,  
Səssiz duyğulara yağış düşmədi.

1979



## ÖLÜM

Mənim də ömrümün ulduzu uçdu,  
Mən də bu dünyadan köçəsi oldum.  
Qapıbir qonşuya keçirmiş kimi,  
Durub o Dünyaya keçəsi oldum.

Əlimdən kim idi tutan, bilmədim,  
Gözümü kim idi ortən, bilmədim.  
Hardan gəlib çıxdı atam, bilmədim,  
Kim idi alnımdan öpən, bilmədim.

Eləcə bilmədim o yorğan nəydi,  
İstiyidi, soyuqdu, yumşaqdı, sərtdi.  
Çöküb quylandığım bu yargan nəydi,  
Niyə gözlərimdə qaranlıq artdı?!

Nə idi bu səs-küy, ağıydi, nəydi,  
Nəydi bu səsləri çəkib aparan?  
Məndən yuxarıda dağ idi, nəydi,  
Niyə salınmışdım bu dar hasara?

Yeri-göyü tutan bu paylanma nə?  
Bu quylanın məndim, ya mən deyildim?  
Ağrım yox, acım yox, bu əylənmə nə?  
Nə yatıb qalmışam, axı eyibdi.

Dikəlim, ya Allah! Bu daş hayandan?  
Başım az qalmışdı parçalana ki...  
Bu sorğu, bu sual, yaddaş hayandan?  
Huşum özümdədi, bəs canımdakı?!



Bu nə kimsəsizlik, bu nə qəriblik?  
Bu göydə, bu yerdə nə gəzirəm mən?  
Niyə nazilmışəm, bu nə zəriflik?  
Tüləm, ya pambığam? Yox, hüzürəm mən.

Bu da mənim evim, bu da qohumlar,  
O gözüxaşlılar, bu kədərlilər.  
Barışa bilmirlər deyən yoxumla,  
Tanışlar, bilişlər nə qədərdilər.

Gözümə baxırlar, məni görən yox,  
Toxunub keçirlər, duymurlar, niyə?  
Bir "xoşgəldin" deyən, salam verən yox,  
Niyə kəsilir bu qoyunlar, niyə?

Qabqacaq, çaqqaçuq... Gələn... Və gedən,  
Məyus piçiltular, dərdəqalmalar.  
Sükunət... Qəm-kədər; buzlayır adam.  
Təəssüflənmələr, isti kəlmələr.

Daha məni görən, məni duyan yox,  
Daha mənim burda nə əcəlim var?!  
Dinib-danışdırın, məhəl qoyan yox,  
Daha deyən də yox "bu gecəlik qal".

Deyəsən mən ruham, ya bir yuxuyam,  
Gedim, bu talelə barışb gedim.  
Çəkilim göylərə, buluda, suya,  
Küləyə, havaya qarışım, gedim...

2002



ÖLMƏZLƏR, YAXUD 37-57.

Getdilər-  
yollar gedər-gəlməzə,  
yollar məlamət...  
"Gedəsiz səlamət"  
deyən oldumu?

Getdilər -  
Otuz yeddidə...  
ürəklərin sözü  
ürəkdə qaldı.  
"Qayıdın səlamət"  
dəyən oldumu?

Getdilər -  
izləri küləklə qaldı,  
izlərə "əmanət"  
deyən oldumu?  
Bir xatakar əllə  
qara daş olub  
tulazlandılar  
yeddi dəryadan  
o yana.  
Sağlıqlarında  
döndülər  
qorxulu nağıla,  
qorxulu dastana.

Getdilər  
qəflətən -

arzularından,  
ümidlərindən  
uzaqlaşmadan

Getdilər  
səbrlə,  
inamlarıyla  
vidalaşmadan.

Kimi başa vurduğu ömrün  
artığıyla getdi,

Kimi gəncliyinin yar-yarağıyla.  
Ürəklərində nə xəyanət vardı,  
nə kin...

Qurbanı idilər bir səhvin.

Bir xalqın başının  
ucalığıydı onlar -  
Xalqın ucalığını  
üzdülər bədənindən.  
Bir xalqın cavanlığı,  
qocalığıydı onlar -  
sürdülər vətənindən.

Kimi oğul,  
Kimi nəvə gözləyirdi...  
Kül altında

qor vardısa -  
gözləyirdi.

Yollar bu gözlərə  
qan olub sağıldı.  
Nəvə intizarı da,

oğul intizarı da  
çekilməz dağ oldu.  
Ən böyük dağ -  
bir parça kağızla,  
bir qırıq qələm,  
ən böyük dağ -  
"yazmamaq" oldu.  
Neçə-neçə əsərində  
məzlumları kama yetirib,  
zalımlara qan quşdurən,  
acları doyuzdurən  
bir çıraqı istiyə,  
bir loxma çörəyə  
möhtac idi...  
Soyuq qırmancı idı.  
Şaxta qırmancı idı...  
Bir papiros kötüyündə  
neçəsi sumürürdü  
dərdini içino.  
Ümidləri -  
öləziyən çıraq;  
az qalırdı keçinə...

Getmişdilər;  
Sönməmişdi  
yandırıqları  
odlar, ocaqlar.

Getmişdilər -  
kim deyərdi ki,

qayıdacaqlar?  
20 illik səfərdən  
döndülər geri...  
Fəqət  
20 ilin arxasında  
qalmışdı  
ömürləri:  
Kim necə getmişdisə;  
cavani  
cavan idi,  
qocası qoca.

Kim gedəndə  
nə yaradıb qoymuşdu -  
qayıtdı onunlaca.  
Yazdıqlarından artıq  
yaza bilməmişdilər.  
Ölməyə getmişdilər,  
Ölə bilməmişdilər.

1974

BƏLKƏ MƏN DƏ...

Bardaş qurub oturmuşam Şimal qütbündə,  
Ulduzlara birər-birər tilov atram.  
Qarmağıma Mars da düşüb, Ayı bürcü də,  
Bəlkə mən də tora düşmüş bir meteoram,  
Ulduzlara tilov atır, tilov atıram.

Yığışmışıq al Günəşin, ocaq başına,  
Sığınmışıq istisinə, dəcəlləşmişik.  
Zaman-zaman gündüzləşmiş, gecələşmişik.  
Bəlkə birdən kimsə çata nağıl yaşına,  
Nağıl deyə, nağıl ola, çox ağ olmaya,  
Kainatın yaşı qədər ixtiyar ola,  
İnsanlığın yaşı qədər uşaq olmaya.

Bəlkə bizdən kimsə çata səmadaşına,  
Qardaşlaşa, sərhədləri göydən itirə,  
Orbitləri sarğı deyib yerə gətirə.  
Arazları bir qurtuma çəkə başına,  
Topqarışıq, tankqarışıq, raketqarışıq  
Orduları verə idman komandasına.  
Tanklar start meydanına çıxanda sına,  
Raketlərin sayrışına kimsə baxmaya...

Bardaş qurub oturmuşam Yer kürəsində,  
Ulduzlara birər-birər tilov atram.  
Bəlkə mən də tora düşmüş bir meteoram.

1975

ZAMAN ÖZÜ ÖPƏSİYMİŞ  
ONUN ƏLİNDƏN...

*H.Cavidə*

O ki, orda bir ağappaq  
qar düzündəydi.  
O ki, orda bir ağappaq  
qütb düzündəydi.  
İnsanların üzü yaman  
dönmüşdü onda,  
Ünvanların izi yaman  
dönmüşdü onda.  
Açılmamış kələfçəydi -  
susmuşdu sirlər.

Öz-özündən,  
Söz-bezindən küsmüşdü sirlər.  
Bu torpağı zaman onda  
qılıqlamışdı,  
O zəkanı ünvanına  
qaytarmaq üçün  
Yaddaşında bir ehtiyat  
yol saxlamışdı.

Haradasa,  
O zamanın gələcəyində  
bir sanballı,  
bir sanılı il gözləyirdi.

Bir bucağı göynəyirdi  
ana torpağın,  
O bucaqda  
bənövşələr köynəyiyydi  
ana torpağın.

O bucaqda  
nərgizləri gözləyirdi  
ana torpağın.  
O bucaqda göynəyirdi  
bir heykəl yeri.  
O sevgini öz xalqına  
qaytarmaq üçün  
tarix özü əlyeriydi,  
Vətən - əl yeri.

1985

## BİZ KİMİNİK?

Böyüün içində  
kiçiyi də öldürmək  
kimdən qalıb, canım?  
Bu yadigar dünyanın  
daşına, torpağına,  
otuna, yarpağına,  
küçəsinə, bacasına tixanıb  
nə vaxtadək hıqqanım?  
Üzüsulu sözlərim  
qayıdır qara-qara üstümə hürəndə,  
üzüqulu əzablarımın  
üz-gözündə cırmaq yeri görəndə  
qoşa qapaz dünyani  
başına endirməyim  
neyləyim, canım?  
Neçə yol, neçə yol  
ruhumu özümdən ayırib  
qoydum yol ayrıcında, -  
çix get dedim,  
yaşa o tərifli dünyanda.  
Öz müsibətlərinə  
ömrün boğazına tıxandığın yetər.  
Nə qədər ki, gec deyil,  
bir qarış topaqla  
ölçərəm boyumu mən də.  
Bir ovuc torpaqla  
Örtərəm üstümü mən də.

Çıx get, dedim, ruhuma.  
Getdi, qayıtdı.  
Niyə, nə üçün, kim bilə?  
Biz özümüzün deyilik,  
ruhlarınıq.  
Onlar bilər niyə qayıdırılar  
üstümüzə, canım.  
Onlar bilər  
niyə bizi özümüzdən ayırib,  
qaragünlüyüümüzdən,  
yarıcanlığımızdan ayırib  
bir adəm oğlu adəmə,  
vətənə,  
doğulduğumuz evə,  
boyumuzu barmaq-barmaq  
ölçdüyümüz divara,  
həyət-bacaya,  
qapı-bacaya bağlayırlar, canım.  
Biz özümüzün deyilik.

1993

## ŞİMŞƏK ÖMRÜ

*Hüseyn Ərəblinskiyə*

Elə o da hamı tək  
ömrüylə doğuldu.  
Ömrünün sonundakı  
ölümüylə doğuldu.  
İnsanlar axdı, gəldi,  
ünvanlar axdı gəldi  
ömrünün hər gününə.  
Onun səhnə ömrünə  
hükum çəkən də oldu,  
çiçək səpən də oldu.

Ömrü  
belə keçirib,  
ölümünə yetirdi.  
Kürayinə zillənən  
tapançanın tək gözü  
neçə kərə onu tapdı, itirdi.  
Onunla  
ölüm arasına  
gah faytonlar düşürdü,  
gah da yollar düşürdü.  
Onu tin də pusurdu,  
onu din də pusurdu:  
Ölüm qaralamışdı -  
yaşayırdı ömrünü.

Kürəyində -  
tapançanın gözünün  
zilləndiyi yerdəcə  
daşıyırkı ölümünü...  
Ömrü qırılıb qaldı  
səhnədə -  
ünvanında  
yarımçıq şimşək kimi.  
Ölümünün əlindən  
aldı şöhrəti onu -  
sənətkara verilən  
bir dəstə çiçək kimi.

1973

## ZAMAN ƏSGƏRLƏRİ

Əli cibində gəzən  
Zaman əsgərləri,  
Zamanınız qəzaya uğradı,  
Əliniz - qolunuzun sapandında,  
Dünya həzinliklə dolu,  
Dünya həlimliklə dolu,  
atam oğlu,  
anam oğlu,  
o bacının, o qardaşın  
andında - heykəliniz,  
ağrıdan qışqırınca əliniz  
çırıp üzünüze gülən dünəni.  
Bu günün atında zamanı çapmağa nə var?! -  
İnsanlığa doğru - İrəli!..  
Haqq diləyənlərin bir əli  
tirtilların altında,  
bir əli  
dünyanın pəncərəsini açmaqda, -  
çırıp dünəni,  
anam balası, çırıp...  
Sür-sümük xırçılısına  
öyrəncəli dünya;  
dəsmal götürüb ağlayası deyil  
bu tırtılı küçələrə.  
Küçələrdə fəryad edən gecələrə  
gullə yağışı  
yağdığını gündən

hıçqırığı qırılıb  
içinə düşənlərin  
qışqırıqla dolub günləri.  
Əli cibində gəzən  
zaman əsgərləri,  
zamanınız qəzaya uğradı,  
İnsanlığa doğru -  
Irəli!..

1989

## ÇİLİ İLİN DÖRD FƏSLİNDƏ

Yarpaq kimi töküldü  
Çili dənizlərinə  
ömrün yarpaq əlində  
alışanlar, sənənlər.  
Üz-gözünə taleyin tüpürdüyü  
zənənlər...  
Bu qadının bəxtində  
quduzluğunun damğası  
ömür sürüb, gün görüb, -  
Çili torpaqlarının  
qara qətran rənginə  
Günahsızlıq hönkürüb,  
qismətsizlik hönkürüb.  
Çili nağıllarında  
taleyinə üz-gözü  
qələm çəkdi bir qızın.  
Çili ağrılarında  
qanunlar qan-qırmızı.  
Yağılarını Çili  
harda doğdu-törədi?!  
Yangınlarını Çili  
harda açdı pilədi?!  
Qan sağılmış gözünə  
Çili sobalarının.  
Çili silahlarının  
özü qənim özünə.  
Düşüb ömrün dizinə

Çilinin mərd əlləri.  
Çilinin sərt illəri  
qəzəb çeynər, dərd udar,  
Bir şülək sahildir o, -  
Qəzəbə dar, dərdə dar.

1974

FUDZİ

*Fudzi düzgün konus formali  
vulkandır. Yaponiyada ən  
uca, ən gözəl dağdır.*

Ram olmuş bir nadinci  
uyudur bətnində o.  
Zirvəsindən başlayan  
quyudur təxtində o.  
O, yapon gözəlidir,  
o, yapona anadır.  
Müqəddəslik ünvanı,  
sədaqət ünvanıdır.  
Gecəsi zəvvarlıdır,  
gündüzü zəvvarlıdır,  
Varlısı "diləncidir",  
diləncisi "varlıdır".  
Alverə gedən də var,  
pərəstişə gedən də.  
Zövqünü güdən də var,  
iştahını güdən də.  
Zirvəsinə and içir  
əyrisi də, düzü də.  
Bu andamı düşübdür  
Fudzinin "yüz üzü də"?  
Od ürəkli gözəldir -  
soyuyur təxtində o.  
Ram olmuş bir nadinci  
qoruyur bətnində o.

1977

## MÜHARİBƏ

İş gününün sonundan uzanan  
yorğun-arğın növbələr  
ümidi başlarına çəkib,  
gözləyirlər  
yoxdan var olacaq ani.  
Yoxdan var olacaq tövbələri  
gözləyirlər  
yorğun-arğın növbələr...  
... Göbələk artımında  
bir cazibə varmış;

Artdı  
göbələkpapaq kişilər,  
göbələkiştah ölkələr.  
Göbələk artımında  
bir cazibə varmış;  
hamını qanun şışində  
qızarmağa həvəsləndirdi.  
Papağı günə yanmış  
illərin  
ağzını sulandırdı...  
Papağı günə yanmış illərin  
çuxası,  
patavası,  
nizəsi,  
dəbliqəsi,  
atı, eşəyi



qart-qart qayaların,  
qara-qara torpaqların  
altından  
tüstülenməyə başladı.

Papağı günə yanmış  
illərin  
buz bağlamış canı  
istilənməyə başladı.  
İstilənə-istilənə  
hirslənməyə başladı  
həmin illər.  
Başladı hirsini  
gələcəyə püskürməyə.  
Göbələk artımında  
bir cazibə varmış ...  
Daha iş gününün sonu  
yoxuydu.  
Daha yorğun-arğın növbələr  
yoxuydu.  
Yoxuydu  
başa tutulası ümid də...  
Yer kürrəsi  
göbələk tutmuşdu  
başına...

1984



CƏNABLAR

*Təcavüzkarlara*

Çəmənləri bircə-bircə axtarın,  
Bircə-bircə arıtlayın yolları.  
Çiçəkləri açılmamış qoparın,  
Açılmamış  
lal eləyin dilləri.

Açılmamış  
bombalayın yolları,  
Salınmamış  
körpülərə od vurun.  
Qovuşmamış  
zəncirləyin qolları,  
Doğulmamış  
körpələri boğdurun.

Doğulmamış  
çağaları qul görün -  
işçiləri yoxalmasın bu yerin.  
Qadınları  
gəlinlikdən dul görün -  
kişiləri çoxalmasın bu yerin.  
İgidləri arzusundan saldırın,  
Gözəlliyyə həsrət qoyun qızları.  
Üfüqləri sərhəd deyib qaldırın,  
Lülələri sərhəd deyib qaldırın.

Genişliyə həsrət qoyun gözləri,  
Bütövlüyə həsrət qoyun gözləri.  
Amma yenə, cənablar,  
Sizdən gizli doğulacaq körpələr,  
Sizdən gizli salınacaq körpülər.

1975

## MÜNDƏRİCAT

Cavabsız suallar.....	3
ÖMÜRDƏN KEÇƏN BAHAR.....	6
Onda.....	7
Vazt geriyə dönərmış.....	9
Qızlar.....	11
Ürəyim sənə doğru.....	14
Ayrılıq.....	16
Sənin telefon nömrən.....	17
Lirik şer.....	19
Yaddaş.....	21
Dünya böyükdür.....	24
Duyğular.....	25
Görüş.....	27
Gəl ömrümə.....	28
Canım sevgi.....	29
Canım sevgi, köçün olum.....	30
Sonuncu səhbət.....	31
Sən belə deyilsənmiş.....	33
Və sonra.....	35
Bahar fəslidir.....	37
Bu gullər.....	38
Bu qız.....	40
Əlim işığın əlində.....	42
Mirvari yetirən qız.....	43
Dənizçilər.....	45
Salam sənə, ay işığı.....	47



Payız.....	49
İşıqlı yuxular.....	50
İndi.....	51
Bu yollar geriyə qayıdan deyil.....	53
Sehirli çırığın qara qulları.....	55
Əllərim, əllərin.....	56
Ad günü.....	58
Ümid heykəli.....	59
O gün.....	61
Bir dəfə.....	62
Bir yağış, bir ümid.....	63
O sevirsə.....	64
Nəğmə.....	65
Həvəs.....	66
Yoluma bahar düşüb.....	68
A qızlar.....	69
Qələbə sevinci.....	70
Görüş.....	71
Sənin ad günün.....	73
Mən ki... ..	74
Sənə.....	75
Damla.....	76
Bir arzunun kəməndiyəm.....	77
Bu yollarda.....	78
Sözlərindən ümid daşan qız.....	79
Yetkinlik yaşı.....	81
Özbək qızı.....	82
Kəndimizin qızları.....	83

Ay inadım, nə yaxşı ki.....	85
Bu uşaq ayaq açır.....	86
Oxşayım tellərini.....	87
Həyat eşqi.....	89
Kürəyimi günəşə söykəyib.....	90
Sənə köynək tikirəm.....	91
Mənim.....	92
Lövhə.....	93
Nə gözəldir.....	94
Tövsiyə.....	95
Bənövşə.....	97
Fikirlərim cəm olmadı.....	98
Durna qatarlandı.....	99
Dilində bir sözlü qıfil.....	100
Paraşütçülər.....	101
Əlində.....	103
Kimi arayıb axtarım?.....	104
Bir qərib ümməna düşüb.....	105
Tüfəng səsi.....	106
Səni dağ bilmışdım.....	109
Belə dost... ..	110
Nə gündüzdü, nə gecə.....	111
Mən də o gözəl dünyanın.....	112
Mövqe.....	113
Yaza doğru.....	114
Xəyalpərəst.....	116
Neyləyəydi mələk qarı.....	117
Çələng.....	118



Qarı.....	122
Ovçu macəralarından.....	123
Burda bir dəli-dolu var.....	124
Dünəndən bugünə.....	125
Mini poeziya.....	127
Əməkçi gəncliyə.....	129
Bu bağçanın.....	131
Bu məhəbbət bəlkə də...	132
Gəlin.....	134
Bayatı bölgüsündə.....	135
Neyniyim.....	136
Zübeydə nənə.....	137
Mığmiğa.....	139
Xatirələrdən fragmənlər.....	140
Çatacaq səsin.....	142
İki şəh daması.....	144
Səslə məni.....	145
GÖZÜMÜZDƏN BAXAN VƏTƏN.....	146
Vətən.....	147
Sizdə dağlar.....	148
Qobustan havaları.....	150
Azıx mağarası.....	151
Qobustan.....	154
Qala harayı.....	155
İçərişəhər.....	156
Bu yerdə.....	158
Gəlmışəm.....	159
Əsrin o tayı, bu tayı.....	161

Yurd yeri.....	162
Sahillərin həsrəti.....	164
Danışan qayalar.....	166
Bura uzun ömürlülər ölkəsi.....	168
Kəndimizdə.....	170
Qayıtsam o yerlərə.....	173
Bu gün Daşkənd.....	176
Düzlərin.....	177
Azman qala.....	179
Ay işığı - süd kimi.....	180
Bir qarış ucalıq.....	183
Yaralı bayraq.....	184
Əlim ona yetənmiş.....	185
Mənzərə.....	187
Günəşin ünvani.....	188
Özbəkistan torpağı.....	190
Kəndimizin dastanı.....	192
Ata yurdum.....	194
Kənd axşamları.....	196
Aylı gecə.....	198
Fövqəladə vəziyyət.....	199
Dost cibinə girən eli.....	201
Bu yaz xəbərləri.....	204
Qanlı şənbə.....	206
Haray.....	208
Qurban sənə.....	209
Fikrim məni güllələyir.....	210
Lal qayalar, sal daşlar.....	212



Qismət.....	213
Azadlıq əsgəri.....	215
Bu yerdə.....	217
Atəşgah.....	218
Qurtarın.....	220
Ağrı.....	222
«Yad» ölkə.....	224
Deyə.....	225
Kündələdi zaman bizi.....	227
Hirslən, Allah eşqinə.....	228
Əmr eləyir komandır.....	230
«Qanlı Şənbə» şərləri.....	231
Xaçmaz.....	233
Laçın.....	235
Bu türbənin tövbəsi yox.....	236
Bütün ümidlərin yolu.....	237
Emiqrant.....	238
Gəldim elimə qarışam.....	239
Burda həvəs gördüm.....	240
Obası - yad, elatı - yad.....	242
Bazar - evimin içində.....	243
Qoynundan yağışı daşan.....	244
Qurban gedərəm.....	245
Gün düşdü üzümüzə.....	246
Niyə.....	247
Aç bağlanmış gözlərimi.....	249
«Xəbərlər» bülleteni.....	252
Köylü qızı Gülarə.....	254

Qələmindən alışanlar.....	256
Xocalı.....	258
Kim yamadı?.....	259
Hələ bilinməyir.....	261
Harınlayıb bu çəlçəpər.....	263
Bağ'a baxan, bağda nə var?.....	264
Bu vətən üçün.....	265
Millətin.....	267
Mübarək.....	269
Kənddə qış.....	270
Xatın.....	271
«Qız hörüyü» şəlaləsi.....	273
İntiqam qışqırsın yumruqlarınız.....	275
Pirbəhyə dağı.....	277
Qızbənövşə.....	278
Salam, amazonkalar.....	279
Kəndimiz.....	281
İlk bahar.....	282
Mənim körpəliyimdən.....	283
Azərbaycan od içində.....	284
Bəlkə qayıtmazdım.....	286
YAŞIN SAĞ OLSUN, DÜNYA.....	287
Dünyam.....	288
Narahat dünyam mənim.....	290
Ömürlük.....	292
Azadlıq yollarında.....	293
Bu dünyanın sabahları var imiş.....	295
Hayandan sizir bu işiq.....	296



A dünya.....	298
Mən dünyanın ağrısına ünvanam.....	299
Azadlıq, sahil quşu, müharibə.....	301
Səhrada tufan.....	303
Sən deyən ünvanlar.....	305
Yaşın sağ olsun, dünya.....	307
Yeddi ümid anası.....	309
İtki.....	311
Dilənci.....	313
İnsan.....	315
Ölüm mələyi.....	316
Dünyanın.....	318
Cavan bir pəncərə.....	319
Dözümün heykəli.....	321
Dönüb qayıtmaram.....	323
Bir gecədə itən şəhər.....	324
Əsgər gedir.....	326
Qarşıda sərhədlər.....	330
Ağrıya açılan qol.....	332
Müharibə.....	334
Köç.....	336
Seçmək olmayır.....	337
Dağlar dilə gəldi.....	339
Bir mən ünvanlı sevdanın.....	342
Bu talcyin baltasına.....	343
Həyat ölümlə qolboyun.....	344
Dənlədim haqqı dən kimi.....	345
Yolum.....	346

Biz yazdıq sizdən ötürü.....	347
Qəm harayçım, dərd əlacım.....	348
Çıxar quyudan səbrini.....	349
Səbrimiz alıb ciyninə.....	350
Yox sənə.....	351
Öldüsü qaldıdan betər.....	352
Quzu.....	353
Bu günü də başımdan.....	354
Çıxdım ömür yoluna.....	355
Yol gözləmək asan deyil.....	356
Dünya əzabım boyudu.....	357
Ölümü ondan qoparın.....	358
Bu sükut.....	359
Yıxıldı dərd zirvəsindən.....	360
Daha nəyə sevinək.....	361
Qocalıb.....	362
Daha bu dünyani.....	363
Dünyanın.....	365
Tarazlayıb tərezini.....	367
Yaxşıdır.....	368
Bir az da.....	369
Dur, sənə qurban olum.....	371
Bir yuxuya yozulmadıq.....	372
Tale.....	373
Bu axın, bu sel.....	374
Beləcə yaşaram.....	376
Məni gözləyir.....	377
Axır bu ömrün də yeri.....	379